

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Acerola Chewable Tablets With Vitamin C	Tablet	1	Acerola fruit powder (Malpighia glabra) - 420 mg (source of vitamin C)	Sucrose (sugar), Fructose, Cotton seed oil hydrogenated, Corn starch, Calcium stearate, Silicon dioxide, Water, Black currant powder, Exotic fruit flavor, Sour cherry powder, Rose hip peel dry extract, Pepper extract	DR.Dünner AG	İsveçrə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Acerola Chewable Tablets With Vitamin C (tablet № 60) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adekvan	Tablet / Kapsul	5 x 6 tablet, 5 x 6 kapsul	Capsule composition: Niacin (as Nicotinamide) - 16 mg, Pantothenic acid (D-calcium pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B1 (Thiamine hydrochloride) - 1.1 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 200 mcg, Golden root dry extract (Rhodiola rosea) - 100 mg, Magnesium (as Magnesium oxide) - 75 mg Tablet composition: Valeriana officinalis root extract - 130 mg, Matricaria chamomilla flower extract - 25 mg, Passiflora incarnata plant extract - 100 mg, Melatonin - 1 mg	Capsule composition: Gelatin, Titanium dioxide, Indigotine, Microcrystalline cellulose, Tricalcium phosphate, Magnesium salts of fatty acids, Silicon dioxide, Magnesium silicate. Tablet composition: Tricalcium phosphate, Microcrystalline cellulose, Corn maltodextrin, Wheat starch, Reticulated sodium carboxymethylcellulose, Polyvinyl alcohol, Polyethylene glycol, Yellow iron oxide, Talc, Titanium dioxide, Sodium carboxymethylcellulose, Magnesium salts of fatty acids, Magnesium silicate, Silicon dioxide.	Labialfarma-Laboratorio de Produtos Farmaceuticos e Nutraceutico S.A	Portuqaliya	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adekvan (tablet/kapsul, № 60) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adları qeyd edilmişdir. Qeyd2: Tərəfimizdən verilmiş əvvəlki rəydə köməkçi maddə siyahısında texniki səhvə yol verildiyi üçün rəy dəyişdirilir.
Agliocrat®	Kapsul	2 x 30	Hawthorn fruit extract (Crataegus) - 50 mg, Garlic extract (Allium sativum) (thereof Alliin - 2 mg) -140 mg, Olive oil - 205 mg, Vitamin B1 (as thiamin nitrate) - 1.1 mg	Soy oil partially hydrogenated, Soy lecithin, Besswax, Gelatin, Glycerol, Sorbitol, Water, Iron oxide red, Iron oxide black	DR.Dünner AG	İsveçrə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agliocrat® (kapsul № 60) adlı məhsul immün və ürək-damar sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Agrix Plus	Tablet	-			İTŞ Farmakom MMC	Ukrayna	16.10.2020	Xitam verilən müraciətlər	
Akva Maris Norm	məhlul	50 ml	Sea water 27 %	Water purified	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	28.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akva Maris Norm (50 ml sprej, dəmir flakonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdeymənin profilaktikası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akva Maris Norm	məhlul	150 ml	Sea water 27 %	Water purified	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	28.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akva Maris Norm (150 ml sprej, dəmir flakonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdeymənin profilaktikası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvasol	Burun üçün sprej	30 ml	Sodium chloride – 6,5 mg/ml	Disodium phosphate dihydrate – 4,76 mg, Sodium dihydrogen phosphate dehydrate- 2,6 mg, Benzalkonium chloride – 0,25 mg, Water purified – up to 1 ml	Rubikon MMC	Belarus	16.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akvasol, Burun üçün sprej, 30ml", adlı məhsul rinitlərin və burunun selikli qişasının qurulduğu və ya seliynin axması ilə müşayiət olunan burun boşluğunun və burun ciblərinin digər xəstəliklərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Alfadol	məhlul	30 ml	Vitamin D3 - 45000 IU (1 ml 20 drops; 1 drop 75 IU)	Sodium Benzoate, Potassium Sorbate, Deionized Water	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alfadol (məhlul 30 ml) adlı məhsul kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aloe Blossom Herbal Tea // Aloe Çiçəklərindən Çay	fitoçay	25	Cinnamon-56,58% ,Orange peel-22,33%, Cloves-7, 48%,Blackberry leaf-4,31%. Alispise-3,18%, Fennel- 2,27%, Ginger-1,13%, Cardamon-1,13%, Aloe blossoms(freeze dried)-0,23%.Gymnema Sylvestre- 0,68%, Chamomile-0,68%.	göstərilməyib	Aloe vera of America, Inc	ABŞ	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aloe Blossom Herbal Tea // Aloe Çiçəklərindən Çay (filtr-paket, № 25) adlı məhsul qıdada tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Aloe Klassik Bitki Konsentratı /Herbal Aloe Concentrate Original	Daxilə qəbul üçün konsentrat	473 q	Chamomille flower powdered extract - 0.006 g, Purified Aloe Vera (whole leaf) - 14.4582 g, Sodium citrate dehydrate - 0.045 g, Lemon juice concentrate - 0.0048 g, Potassium sorbate 0.015 g, Citric acid - 0.24 g, Purified water - 0.216 g, Sodium benzoate - 0.015 g	ayrıca göstərilməyib	Herbalife International of America, Inc.	ABŞ	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aloe Klassik Bitki Konsentratı /Herbal Aloe Concentrate Original (daxilə qəbul üçün konsentrat, 473 q) adlı məhsul (Seriya nömrəsi: B69548A07 , istehsal tarixi: 10.01.2019, son istifadə tarixi: 10.01.2021) çəkini tənzimləmək üçün tövsiyə olunan qida məhsulu olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə BFMQ Ə və dərman vasitəsi deyil. □ Qeyd: Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.
AltaDe3	Damcı	10 ml	Vitamin D (cholecalciferol) - 10 mcg(400 İU)	Medium chain tryglicerides	Pharmanova d.o.o	Serbiya	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AltaDe 3 (məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Altaflora Gastrogel	Şərbət	500 ml	Pineapple (Ananas comosus L.) juice concentrate - 9.46 g, Aloe vera leaf powder - 400 mg, Elder (Sambucus nigra L.) leaf powder - 30 mg, Liquorice (Glycyrrhiza glabra L.) root extract - 30 mg, Mint (Peppermint L.) leaf powder - 20 mg, Green anise (Pimpinella anisum L.) seed powder - 20 mg, Pineapple juice dry extract - 2 mg, Artichoke (Cynara scolymus L.) extract 2.5% cynarin leaf extract - 1.5 mg, Papaya (Carica papaya) fructus dry extract - 1 mg	Fructose, Xanthan gum, Pineapple flavour, Potassium sorbate powder, Sodium methyl parahydroxybenzoate	Alta Care Laboratoires	Fransa	09.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altaflora Gastrogel (şərbət, 500 ml) (Seriya nömrəsi: BM8S608 , istehsal tarixi: 01.06.2019, son istifadə tarixi: 01.06.2023) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Altaflora Gastrogel	Şərbət	500 ml	Pineapple (Ananas comosus L.) juice concentrate - 9.46 g, Aloe vera leaf powder - 400 mg, Elder (Sambucus nigra L.) leaf powder - 30 mg, Liquorice (Glycyrrhiza glabra L.) root extract - 30 mg, Mint (Peppermint L.) leaf powder - 20 mg, Green anise (Pimpinella anisum L.) seed powder - 20 mg, Pineapple juice dry extract - 2 mg, Artichoke (Cynara scolymus L.) extract 2.5% cynarin leaf extract - 1.5 mg, Papaya (Carica papaya) fructus dry extract - 1 mg	Fructose, Xanthan gum, Pineapple flavour, Potassium sorbate powder, Sodium methyl parahydroxybenzoate	Alta Care Laboratoires	Fransa	09.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altaflora Gastrogel (şərbət, 500 ml) (Seriya nömrəsi: BM9S500 , istehsal tarixi: 01.12.2019, son istifadə tarixi: 01.12.2023) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Altron	Kapsul	2 x 15	Extract 4:1 from Panax ginseng - 60 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate) - 40 mg, Vitamin C (L-ascorbic acid) - 60 mg, Zinc (as Zinc oxide) - 15 mg	Magnesium salts of fatty acids, Shell (Beef gelatine, Yellow iron oxide, Titanium dioxide, Indigo carmine)	Symbiofarm Sp. z.o.o	Polşa	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altron (kapsul, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilmişdir. □
Aminomin	Şərbət	150 ml	L-Leucine- 18,3 mg, L-Soleucine- 5,9 mg, L-lysine HCl -25 mg, L-Phenylalanine- 5 mg, L- Threonine- 4,2 mg, L- Methionine-9,2 mg, L- Tryptophan- 5 mg, L- Valine -6,7 mg,Vitamin B1(asThiamine Hydrochloride)-5 mg, Vitamin B2 (as Riboflavin Sodium Phosphate)- 5 mg, Vitamin B3 (as Nicotinamide)- 25 mg, Vitamin B5 (as Calcium Pantothenate) -10 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) -2 mg, Vitamin B12 (as Cyanocobalamin) -3 mcg, Vitamin B9(as Folic Acid)- 400 mcg, Vitamin C (as Ascorbic Acid)- 200 mg, Vitamin A (as Retinol palmitate) -2500 İU, Vitamin D3 (Colecalciferol)= 400 İU, Vitamin E (as dl-alpha tocopherol) -7,5 İU.	sodium benzoate, potassium sorbate, citric acid,xanthan gum, orange flavour, glycerine, deionized water, sucrose, polysorbate 80, sucralose.	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiyə	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AMINOMİN(şərbət,150 ml) adlı məhsul vitamin və əvəzolunmayan amin turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)Tərkib və yaş həddi rəyə uyğun olaraq göstərilmişdir: 2)İstifadə üzrə təlimatda:" AMINOMİN tərkibindəki əvəzolunmayan amin turşuları və vitaminlər hesabına körpələrin və uşaqların..." yazısı " AMINOMİN tərkibindəki əvəzolunmayan amin turşuları və vitaminlər hesabına uşaqların..." ilə əvəz olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Aminotox	Şərbət	200 ml	L-Ornithine L-Aspartate - 250 mg	Mango, Sorbitol, Citric acid, Xanthan gum, Glycerine, Sucralose, Purified water	OPES Healthcare Pvt. Ltd	Hindistan	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aminotox (şərbət, 200 ml) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilmişdir. □
Anaroy	Kapsul	2 x 15	Berberis aristata stem bark extract-50 mg, Nymphaea lotus flowers extract- 50 mg, Bombax malabaricum bark extract- 50 mg, Symplocos racemosa stem bark extract-50 mg, Mimosa pudica root extract- 50 mg, Melia azadirachta stem bark extract-50 mg	lactose,Starch,Methyl Paraben, Propyl Paraben.	Paul Brooks Homoeo Laboratoriyaları	Pakistan	29.09.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Anaroy(kapsul,№ 30) adlı məhsul anal bölgədə damarların qidalandırması üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Belə ki,adı çəkilən məhsulun tərkibində Berberis aristata stem bark və Melia azadirachta stem bark ingredientləri mövcuddur ki, bunlar da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-inə əsasən BFMQƏ-nin tərkibində qadağa olunan ingredientlərin siyahısına daxildir(bax əlavə 2).
Antiflam	Kapsul	2 x 15	Serroteptidase - 67 mg (80000 IU), Nattokinase - 29 mg (500 FU), Essential phospholipids - 50 mg, Trypsin - 10.5 mg (210 FIP), Chymotrypsin - 2.1 mg (200 FIP)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Honor İlaç Sənayi və Ticaret Limited Şirkət	Türkiyə	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Antiflam (kapsul N 30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Köməkçi maddələr rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilmişdir.
Api Hit	məhlul	15 ml	Water – 89.87 %, Abies sibirica (ext. with carbon dioxide) – 9.2 %, Chitosan – 0.93 %	ayrıca göstərilməmişdir.	OOO "Tentorium"	Rusiya	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Api Hit (məhlul 15 ml) adlı məhsul orqanizmdə metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.
Aqnetex Forte / Agnetex Forte	Kapsul	6x10	Vitex Agnus Castus extract-150 mg, Camellia sinensis extract-100 mg, Indole-3 carbinol-60 mg, Soya(Glycine max) isoflavones-30 mg.	microcrystalline cellulose(E460), magnesium stearate(E470b), silicon dioxide(E551),gelatin, titanium dioxide(E171), iron oxide(E172)	Fortex Nutraceutical LTD	Bolqarıstan	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AGNETEX FORTE(kapsul N 60) adlı məhsul qadınlarda reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aqua Maris Plus	Sprey	30 ml	Adriatik dənizinin suyu – 25q	dekspantenol, təmizlənmiş su	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	13.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akva Maris Plus 30 ml sprej, şüşə flakonda" adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Aqua Maris Strong	Sprey	30 ml	Adriatik dənizi suyunun steril hipertonik məhlulu – 100 %	Ayrıca qeyd edilməmişdir	Jadran-Galenski Laboratorij d.d	Xorvatiya	13.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Akva Maris Strong 30 ml sprej, şüşə flakonda" adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Arı Südü	Tablet	1	Royal jelly (lyophilized) - 500 mg	Lactose monohydrate	Ersaç Bitkisel Sağlq Gida Ltd. Şti.	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Arı Südü (tablet №30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adları həm də Azərbaycan dilində tərcüməsi qeyd edilsin. b)Təlimatda "istifadə qaydası" bəndində "böyük" yazısı qeyd edilsin. c)"Qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilsin. d)Rəyə müvafiq olaraq "əks göstərişlər" bəndi və "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazısı qeyd edilsin.
Avibaks	məhlul	50 ml	Marshmallow (Althaea officinalis) leaf/root dry extract - 1 mg, Thyme (Thymus vulgaris) flower/leaf dry extract - 2 mg, Sage (Salvia officinalis) leaf dry extract - 1 mg, Eucalyptus oil - 0.2 mg, Lavander (Lavandula angustifolia) oil - 0.3 mg, Peppermint (Mentha piperita) oil - 0.3 mg	Deionized water, Sodium benzoate, Potassium sorbate, Citric acid, Polysorbate 80, Sucralose, Acesulfame-K	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Avibaks (sprej, məhlul, 50 ml) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibi rəyə uyğun qeyd edilsin.
Ayevit	Kapsul	1			Pharma AD	Bolqarıstan	13.07.2020	Xitam verilən müraciətlər	
Balanced	Tablet	1	Folic Acid - 400 mcg	Tricalcium phosphate, Magnesium salts of fatty acids (Magnesium stearate), Maltodextrin	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BALANCED (tablet N 30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Köməkcil maddələr rəyə (tərkibə sənədə) uyğun olaraq qeyd edilsin.
Balen FonSEPT Echinacea+Honey & Propolis, With Lemon Aroma / FonSEPT Exinaseya+Bal və Propolis, Limon dadlı	sorma tablet	2 x 12	Honey - 216.96 mg, Echinacea (Echinacea sp.leaves) oil - 28.80 mg, Lemon flavor - 23.68 mg, Echinacea (Echinacea sp.leaves) extract - 17.28 mg, Propolis extract - 9.6 mg, Mentol flavor - 5.12 mg, Orange flavor - 3.84 mg, Lemon (Citrus lemon fruit) oil - 3.20 mg	Sugar, Maltose, Citric acid (E 330), Gum arabic (E 414), Curcumin (E 100)	Arı Mühəndislik LTD	Türkiyə	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balen FonSEPT Echinacea+Honey & Propolis, With Lemon Aroma / FonSEPT Exinaseya+Bal və Propolis, Limon dadlı (tablet № 24) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)İstifadə qaydası bəndi rəyə müvafiq olaraq qeyd edilsin. b)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları qeyd edilsin. c)"İstifadəsinə tövsiyələr" bəndində qeyd edilən "xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi" yazısının "qeyd edilən xəstəliklərin kompleks müalicəsində qidani bioloji fəallığa malik maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Balen FonSEPT Eucalyptus+Menthol & Mint, With Mint Aroma / FonSEPT Evkalipt+Mentol və Nənə, Nənə dadlı	sorma tablet	2 x 12	Eucalyptus (Eucalyptus sp.leaves) extract - 43.52 mg, Menthol flavor - 31.36 mg, Eucalyptus (Eucalyptus sp.leaves) oil - 24.96 mg, Natural mint flavor - 14.72 mg, Sage (Salvia officinalis leaves) oil - 2.56 mg, Mint (Mentha longifolia herb) oil - 2.56 mg	Sugar, Maltose, Citric acid (E 330), Gum arabic (E 414), Brilliant blue (E 133)	Arı Mühəndislik LTD	Türkiyə	05.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balen FonSEPT Eucalyptus+Menthol & Mint, With Mint Aroma / FonSEPT Evkalipt+Mentol və Nənə, Nənə dadlı (tablet № 24) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:a)İstifadə qaydası bəndi rəyə müvafiq olaraq qeyd edilsin.□</p> <p>b)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Tövsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları qeyd edilsin.□</p> <p>c)"İstifadəsinə tövsiyələr" bəndində qeyd edilən "xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi " yazısının "qeyd edilən xəstəliklərin kompleks müalicəsində qıdanı bioloji fəallığa malik maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin.</p>
Balen FonSEPT Ginger+Turmeric & Juniper, With Orange Mandarin / FonSEPT Zəncəfil+Zərdaçal və Ardic, Naringi dadlı	sorma tablet	2 x 12	Ginger (Zingiber officinale root) powder - 28.16 mg, Turmeric (Curcuma longa root) powder - 24.32 mg, Ginger (Zingiber officinale root) extract powder - 18.56 mg, Lesser (Alpinia officinarum rhizom) powder - 18.56 mg, Natural mandarin flavor (Citrus nobilis var.deliciosa fruit peel) - 18.56 mg, Ginger (Zingiber officinale root) oil -17.28 mg, Vitmain C (L-Ascorbic acid) - 17.28 mg, Turmeric (Curcuma longa root) extract - 12.16 mg, Cacao (Theobroma cacao seed bark) - 12.16 mg, Natural Anise flavor (Pimpinella anisum fruit) - 9.6 mg, Menthol flavor - 9.6 mg, Lemon flavor - 3.84 mg	Sugar, Maltose, Citric acid (E 330), Rosemary oil (Rosemarinus officinalis leaves), Juniper oil (Juniperus communis fruit), Gum arabic (E 414)	Arı Mühəndislik LTD	Türkiyə	05.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balen FonSEPT Ginger+Turmeric & Juniper, With Orange Mandarin / FonSEPT Zəncəfil+Zərdaçal və Ardic, Naringi dadlı (tablet № 24) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:a)İstifadə qaydası bəndi rəyə müvafiq olaraq qeyd edilsin.□</p> <p>b)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Tövsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları qeyd edilsin.□</p> <p>c)"İstifadəsinə tövsiyələr" bəndində qeyd edilən "xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi " yazısının "qeyd edilən xəstəliklərin kompleks müalicəsində qıdanı bioloji fəallığa malik maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Balen FonSEPT Licorice Extract+Vitamin C & Zinc, With Orange Aroma / FonSEPT Biyan Kökü+Vitamin C və Sink, Portaqal dadlı	sorma tablet	2 x 12	Licorice (Glycyrrhiza glabra root) extract - 43.52 mg, Vitamin C (L-Ascorbic acid) - 42.88 mg, Orange flavor - 26.24 mg, Zinc gluconate - 10.24 mg, Cinnamon (Cinnamomum sp.bark) oil - 7.68 mg, Lemon flavor - 3.2 mg, Natural Rosemary (Rosmarinus officinalis leaves) flavor - 2.56 mg, Rosemary oil (Rosmarinus officinalis, leaves) - 1.92 mg	Sugar, Maltose, Citric acid (E 330), Gum arabic (E 414), Beta carotene (E 160a)	Arı Mühəndislik LTD	Türkiyə	05.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balen FonSEPT Licorice Extract+Vitamin C & Zinc, With Orange Aroma / FonSEPT Biyan Kökü+Vitamin C və Sink, Portaqal dadlı (tablet № 24) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd: a) İstifadə qaydası bəndi rəyə müvafiq olaraq qeyd edilsin. □</p> <p>b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" 6-cı bəndinin Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblərinə uyğun olaraq "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sətkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazıları qeyd edilsin. □</p> <p>c) "İstifadəsinə tövsiyələr" bəndində qeyd edilən "xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi" yazısının "qeyd edilən xəstəliklərin kompleks müalicəsində qidani bioloji fəallığa malik maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin.</p>
Balık yağı	Kapsul	-	Fish oil (Omega-3 - 310 mg, EPA - 180 mg, DHA - 120 mg) - 598 mg, Pomegranate (Punica granatum) dried fruit juice - 1 mg, Bilberry (Vaccinium myrtillus L.) fruit, leaf dry extract - 1 mg	Bovine gelatin, Water, Glycerin	Pharma Rosso Gıda İlaç Kozmetik Medikal San. Diş. Tic. Ltd. Şti.	Türkiyə	27.10.2020	Müsbət	<p>Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balık yağı (kapsul, № 90) (Seriya nömrəsi: PB.20.002, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2022) adlı məhsul ürək qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Qablaşma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" -nin tələblərinə uyğun deyil.</p>
BCAA Fruit Punch	toz	400 q	BCAA (L-leucine - 2500 mg, L-valine - 1250 mg, L-isoleucine - 1250 mg) - 5 g	Citric acid, Soya lecithin, Sucralose, Color (Cochineal red), Flavor (Fruit punch)	Suplopharm Slawomir Grzeza (for Real Pharm Sp. z.o.o)	Polşa	13.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BCAA Fruit Punch (toz, 400 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Məhsulun tərkibində olan komponentlərin hamı beynəlxalq elmi adı, həm də Azərbaycan dilində tərcüməsi qeyd edilmişdir.</p> <p>b) "İstifadə qaydası" bəndində "böyükklər" yazısı qeyd edilsin. □</p> <p>c) "Uşaq əmizdirən qadınlar" yazısı "laktasiya dövrü" yazısı ilə əvəz edilsin.</p>
Beef Amino	Tablet	1	Beef protein hydrolyzate – 2000 mg, L-alanine - 182 mg, L-arginine - 154 mg, L-aspartic acid - 122 mg, Cystine - 2 mg, L-glutamic acid - 226 mg, Glycine - 372 mg, Histidine - 20 mg, Hydroxyproline - 206 mg, L-isoleucine - 36 mg, L-leucine - 78 mg, L-lysine - 76 mg, L-methionine - 20 mg, L-phenylalanine - 48 mg, L-proline - 228 mg, L-serine - 68 mg, L-threonine - 42 mg, L-tryptophan - 8 mg, L-tyrosine - 18 mg, L-valine - 62 mg	Calcium phosphate, Silicon dioxide, Magnesium salt fatty acids	Suplopharm Slawomir Grzeza (for Real Pharm Sp. z.o.o)	Polşa	13.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beef Amino (tablet №300) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Məhsulun tərkibində olan komponentlərin hamı beynəlxalq elmi adı, həm də Azərbaycan dilində tərcüməsi qeyd edilmişdir.</p> <p>b) "İstifadə qaydası" bəndində "böyükklər" yazısı qeyd edilsin. □</p> <p>c) "Uşaq əmizdirən qadınlar" yazısı "laktasiya dövrü" yazısı ilə əvəz edilsin.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Benesist	Kapsul	3 x 10	Vaccinium oxycoccos fruit extract – 200 mg, D-mannose - 200 mg, Arctostaphylos uva-ursi leaves extract – 80 mg, Orthosiphon stamineus leaf extract - 80 mg, Equisetum arvense herb extract - 40 mg, Zingiber officinale rhizome extract - 50 mg, Magnesium Citrate - 20 mg	Gelatin, Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Tan İlaç və Kosmetik San. Tic. Şti.	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Benesist (kapsul № 30) adlı məhsul böyrək və sidik yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bestvit-C	Kapsul	1	L-ascorbic acid - 500 mg	Capsule Shell Composition (Hydroxypropyl methyl cellulose, Gellan gum (E 418)), Silicon dioxide (E 551), Magnesium salts of fatty acids (E 470b)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bestvit-C (kapsul № 60) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Betaful	Tablet	3 x 10	Potassium iodide - 200 mcg, Vitamin B9 (Folic acid) - 400 mcg, Vitamin B12 - 5 mcg, Iron fumarate - 20 mg, Vitamin C - 50 mg	Microcrystalline cellulose, Maltodextrin, Calcium stearate	Evroplus	Ukrayna	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betaful (tablet, № 30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib rəyə uyğun olaraq (istehsalçının tərkibə aid sənədinə əsasən) yazılmışdır.
Bigflor Probiotic/Prebiotic	toz	1	Probiotic mixed (3 × 10 ⁹ CFU/day) (Bifidobacterium bifidum, Bifidobacterium longum, Bifidobacterium animalis subspecies lactis, Lactobacillus acidophilus, Lactobacillus paracasei, Streptococcus thermophilus) - 22.5 mg, Inulin - 140 mg	Oligosaccharides, Fructooligosaccharides, Isomalt, Citrus flavoring	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bigflor Probiotic/Prebiotic (toz, şaşe № 10) adlı məhsul Bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat ilə uyğunluq təşkil etməlidir.
Bilberyx / Bilberiks	Şərbət	150 ml	Bilberry(Vaccinium myrtillus) fruit extract- 50 mg	Sucralose, Raspberry flavor,Deonised water, Glycerin,Citric acid, Xanthan gum, Acesulfame-K, Sodium benzoate, Potassium sorbate.	A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BİLBERİKS(şərbət,150 ml) adlı məhsul görmə itiliyini və rəng qavramasını yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1) Qablaşdırma və istifadə üzrə təlimatda "4-14 yaş uşaqlar üçün uyğundur" yazısı əlavə olunsun;köməkcil maddələrin elmi adları göstərsin. Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biocal (tablet № 60) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Biocal	Tablet	1	Calcium Citrate - 750 mg (equiv. to 180 mg of Calcium), Magnesium Citrate – 441.08 mg (equiv. to 50 mg of Magnesium), Vitamin D3 Powder CWS (containing 0.25% Vitamin D3 (Cholecalciferol)) - 2 mg (200 IU), Zinc Gluconate - 35 mg (equiv. to 5 mg Zinc), Vitamin K2 (Menaquinone) - 0.03 mg	Microcrystalline Cellulose, Dicalcium Phosphate, Polyvinylpyrrolidone K30, Croscarmellose Sodium, Magnesium Stearate	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biocal (tablet № 60) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Bioferment	Kapsul	5 x 10	Bromelain - 150 mg, Papain - 50 mg, Pancreatin - 150 mg	Lactose, Starch, Calcium stearate, Sorbit, Fructose	Elit-Farm MMC	Ukrayna	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bioferment (kapsul, № 50) adlı məhsul hazm prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Bio-Zink	Tablet	1 x 30	Zinc (as Zinc citrate) - 15 mg, Biotin - 75 mcg, Selenium (as Sodium selenite) - 75 mcg	Lactose, Microcrystalline cellulose, Wheat starch, Talc, Magnesium stearate, Silicon dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bio-Zink (tablet, №30) adlı məhsul sink, biotin və selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Biyən Broncho	Şərbət	150 ml	Glycyrrhiza glabra radix et rhizoma extractum spissum-21,6 ml; Althaea officinalis radix extractum spissum- 10,8ml; Anisum vulgare fructus extractum spissum-10,8 ml; Inula helenium radix et rhizoma extractum spissum-10,8 ml.	lemon tincture, sucrose, purified water	Biyən Products MMC	Azərbaycan	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyən Broncho(şərbət, 150 ml) adlı məhsul bəlgəmin ifrazını artır, iltihab prosesinin qarşısını almaq üçün istifadəsi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin(150 ml üçün).
Biyən İmmunovit	Şərbət	150 ml	Glycyrrhiza glabra radix et rhizoma extractum spissum-16,2 ml; Echinacea purpurea herba extractum spissum-10,8 ml; Rosa canina fructus extractum spissum- 10,8 ml; Silybum marianum fructus extractum spissum-10,8 ml;Trifolium pratense floris extractum spissum-5,4 ml.	tinctura Crataegi et Juglandis, sucrose, purified water.	Biyən Products MMC	Azərbaycan	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyən İmmunovit(şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini gücləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin(150 ml üçün).
Biyən Qripson	Şərbət	150 ml	Glycyrrhiza glabra radix et rhizomaextractum spissum-10,8 ml, Inula helenium radix et rhizoma extractum spissum-10,8 ml,Thymus vulgaris herba extractum spissum-10,8 ml, Tilia cordata floris extractum spissum- 10,8 ml, Echinacea purpurea herba extractum spissum- 5,4 ml, Rosa canina fructus extractum spissum- 5,4 ml.□	Tinctura limonis, Sucrose, Purified water.	Biyən Products MMC	Azərbaycan	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyən Qripson(şərbət, 150 ml) adlı məhsul immun sisteminin gücləndirilməsi, orqanizmin xəstəliklərə qarşı müqavimətinin artırılmasına məqsədiylə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin(150 ml üçün).
Biyən Sed	Şərbət	150 ml	Glycyrrhiza glabra radix et rhizoma extractum spissum- 7,5 ml; Melissa officinalis herba extractum spissum- 7,5 ml;Thymus vulgaris herba extractum spissum-7,5 ml; Rosa canina fructus extractum spissum-7,5 ml;Passiflora Incarnata herba extractum spissum-7,5ml; Humulus lupulus strobili extractum spissum -7,5ml; Mentha piperita folium extractum spissum- 7,5ml; Matricaria recutita floris extractum spissum- 7,5 ml.	Tinctura limonis, Sucrose, Purified water.	Biyən Products MMC	Azərbaycan	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyən Sed(şərbət, 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin(150 ml üçün).

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Bonesan	Tablet	3 x 10	Calcium citrate - 600 mg, Zinc sulfate - 30 mg, Magnesium sulfate heptahydrate - 100 mg, Vitamin K1 - 0.07 mg, Vitamin D3 - 0.005 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonesan (tablet, № 30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bonestone	Tablet	3 x 10	Calcium (as Calcium carbonate - 1500 mg) - 600 mg, Zinc (as Zinc oxide - 12.44 mg) - 10 mg, Vitamin K (as Phytomenadion) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonestone (tablet № 30) adlı məhsul D, K vitaminlərinin, Kalsium və Sink minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
B-Qlis	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Glycine - 100 mg; Magnesium citrate - 40 mg; Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg	Deionized water; Xanthan gum; Citric acid; Potassium sorbate; Sodium benzoate; Raspberry flavor; Sucralose	İmhotep İlaç Kozmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	15.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən B-Qlis (daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Branop	Tablet	3 x 10			KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	15.10.2020	Xitam verilən müraciətlər	<p>"Healty Life MMC" tərəfindən 10.08.2020-ci il tarixi məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Branop (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, tabletin tərkibində B6 vitamininin miqdarı (Vitamin B6 - 14.15% (70-130%)) normativ sənədlərdə göstərilənlərə uyğun gəlir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.</p>
Burgeon Forte	Tablet	3x12	Didymocarpus pedicellata thallus extract-75 mg, Saxifraga ligulata rhizome extract- 75 mg, Rubia cordifolia stem extract- 50 mg, Cyperus scariosus root extract- 25 mg, Onosma bracteatum leaves extract -25 mg, Achyranthes aspera stem extract- 25 mg; Vernonia cinerea leaves extract-25 mg, Asphaltum punjabinu exudate- 5 mg, Helmintholitus judiacus powder extract -50 mg.	Lactose, Starch for paste, Gelatin, methyl paraben, Propyl paraben, Magnesium Stearate, Talcum powder, Colour-Amarant Red, Sodium benzoate	Paul Brooks Homoeo Laboratoriyaları	Pakistan	12.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Burgeon Forte (tablet, № 36) adlı məhsul sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:1) Saxlanma müddəti rəyə uyğun olaraq göstərilmişdir. 2) Jstifadə üzrə təlimatda: "Böyrəklərin fəaliyyətini yaxşılaşdırılması üçün və sidik-ifrazat sistemin profilaktika zamanı tövsiyə olunan BFMQƏ" yazısını "Sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün BFMQƏ" ilə əvəz etmək.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Caldep	Şərbət	150 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	14.10.2020	Xitam verilən müraciətlər	<p>□</p> <p>"Healthy Life MMC" tərəfindən 30.07.2020-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Caldep (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun pH-ı 9.420 (3.0 - 8.5) normativ sənədlərdə göstərilən ləhbə uyğun gəlir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p> <p>□</p>
Caliperon	Kapsul	1	L-Carnitine (as L-Carnitine L-Tartrate) - 250 mg, Alpha Lipoic Acid - 200 mg	Starch, Magnesium stearate, Tri calcium phosphate	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	12.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Caliperon (kapsul №30) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələr rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilsin.</p>
Carmelin	Daxilə qəbul üçün məhlul	10 ml x 10	L-carnitine - 900 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Citric acid, Sucralose, Ananas flavor	Tan İlaç ve Kozmetik San. Tic. Şti.	Türkiyə	22.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carmelin (məhlul, № 10 x 10 ml) adlı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Çay ekstraktlı həll olan otlu içki / Instant Herbal Beverage With Tea Extract	toz	100 q	Caffeine powder, natural - 0.07 g, Cardamom seed extract - 0.007 g, Hibiscus flower powder - 0.002 g, Malva sylvestris extract - 0.002 g, Orange pekoe extract - 0.345 g, Green tea extract (aqueous) - 0.146 g, Maltodextrin - 0.633 g, Natural lemon peel - 0.115 g, Fructose powder - 0.380 g	Ayrıca göstərilməyib	Herbalife International of America, Inc.	ABŞ	13.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Instant Herbal Beverage With Tea Extracts / Çay Ekstraktlı Həll Olunan Otlu İçki (toz, 100 q) adlı məhsul (Seriya nömrəsi: D99424C02, istehsal tarixi:14.01.2019 , son istifadə tarixi:14.01.2021) çəkini tənzimləmək məqsədi ilə tövsiyə olunan qida məhsulu olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfindensial sənədə əsasən yazılmışdır.</p>
Cell Activator / Hüceyrə Aktivatoru	Kapsul	1	Pyridoxine hydrochloride (Vitamin B6 - 0.47 mg) - 0.681172 mg, Thiamine hydrochloride (Vitamin B1 - 0.37 mg) - 0.653025 mg, Riboflavin (Vitamin B2 - 0.47 mg) - 0.595663 mg, L- carnitine base (L-carnitine - 117 mg) - 146.25 mg	Vegetable capsule, Purified Aloe vera concentrate (inner leaf), Magnesium stearate, Pycnogenol, Microcrystalline cellulose, Shiitake mushroom powder, Grape extract (92% polyphenols) and 100 PPM trans - resveratrol	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	02.10.2020	Müsbət	<p>Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CELL ACTIVATOR/HÜCEYRƏ AKTİVATORU (kapsul, № 90) (Seriya nömrəsi: 190499D, istehsal tarixi: 14.01.2020, son istifadə tarixi: 14.01.2022) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin və "ana südü ilə qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə, "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilsin.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Chonzamin	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitin sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chonzamin (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yaş həddi və əks göstərişlər bəndi rəyə uyğun olaraq göstərilsin.
Chronolong / Xronolonq	Kapsul	3 x 10	Taurin (active Taurin - 344.8 mg) - 350 mg, Genistein GeniVida™ TG (Isoflavones - 33.3 mg) - 35 mg, Soybean (Glycine Max) seed extract powder (Isoflavones - 44 mg)- 111 mg, Vitamin D3 (Active Vitamin D3 - 0.015 mg) - 5 mg, Sodium Hyaluronate ExceptionHayal Full (active Hyaluronic acid - 23.5 mg) - 23.5 mg, Folic acid (active Folic acid - 0.49 mg) - 0.5 mg	Gelatin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chronolong/ Xronolonq (kapsul, №30) adlı məhsul qadın orqanizmini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin. □ b)Genistein inqredientinin miqdarı rəyə (tərkibə aid sənədə) uyğun qeyd edilsin. c)"BAD dərman deyil" yazısı "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilsin.
CJ Defat CLA PLUS	Kapsul	800 mq x 112			Novarex Co., Ltd.	Cənubi Koreya	20.10.2020	Xitam verilən müraciətlər	
CJ Fat Down Tok Grapefruit	toz	2.7 q			Novarex Co., Ltd.	Cənubi Koreya	20.10.2020	Xitam verilən müraciətlər	
Contento	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower dry extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Contento (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Çörəkotu Yağı	Kapsul	1	Black cumin (Nigella sativa) seed oil - 1000 mg	Gelatin, Glycerine, Purified water	Ersaq Bitkisel Sağlq Gida Ltd. Şti.	Türkiyə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Çörəkotu Yağı (kapsul N 80) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş üzrə təlimatda məhsulun tərkibi rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilsin. □ b)Komponentlərin həm beynəlxalq elmi adları, həm də Azərbaycan dilində tərcüməsi qeyd edilsin. b)"Gelatin" adlı köməkçi maddənin "inek gelatini" kimi də tərcümə olunması düzgün deyil.
Creatine Powder	toz	300 q	Creatine monohydrate - 100 g	yoxdur	Optimum Nutrition Inc	ABŞ	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CREATINE POWDER toz 300 q (Seriya nömrəsi: 0000989438; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2022) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Curcumine Mit Oleuropein	gelpell	21 q	Curcuma extract – 52.6 mg (curcumin – 50 mg), Olive leaf extract – 21.1 mg (oleuropein – 4 mg), Black pepper extract – 2.1 mg (piperine – 2 mg)	Gelatine, Water, Vegetail oil (palm oil), Vegetail oil (palm kernel oil)	DR.Dünner AG	İsveçrə	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Curcumine Mit Oleuropein (gelpell 21 q) adlı məhsul orqanizmin bir sıra metabolik proseslərini yaxşılaşdırmaq üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Da:all Dermal Fill Hard	inyeksiya üçün gel	1 ml	Hyaluronic Acid (HA)-20mg	Divinyl Sulfone, Sodium Chloride, Sodium phosphate monobasic dihydrate, Sodium phosphate dibasic dihydrate, Purified water	BioPlus Co.,Ltd	Cənubi Koreya	01.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Da:all Dermal Fill Hard, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Da:all Dermal Fill Medium	inyeksiya üçün gel	1 ml	Hyaluronic Acid (HA)-20mg	Divinyl Sulfone, Sodium Chloride, Sodium phosphate monobasic dihydrate, Sodium phosphate dibasic dihydrate, Purified water	BioPlus Co.,Ltd	Cənubi Koreya	01.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Da:all Dermal Fill Medium, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Da:all Dermal Fill Soft	inyeksiya üçün gel	1 ml	Hyaluronic Acid (HA)-20mg	Divinyl Sulfone, Sodium Chloride, Sodium phosphate monobasic dihydrate, Sodium phosphate dibasic dihydrate, Purified water	BioPlus Co.,Ltd	Cənubi Koreya	01.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Da:all Dermal Fill Soft, inyeksiya üçün gel, 1x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Darsin Zuma	Göz məlhəmi	15 q	Petrolatum-94.49%, Lanolin-2%, Honey extract-2%, Leptospermum Scoparium oil-0.5%, Cinnamomum Zeylanicum Bark Extract-1%, Cetrimeronium Chloride-0.01%	Ayrıca qeyd edilməmişdir	Suprobin Sp.z.o.o	Polşa	08.10.2020	Mənfi	Ekspertizaya təqdim olunmuş "Darsin Zuma, Göz məlhəmi 15 q", adlı məhsul konyunktiva və göz qapaqlarının iltihabı xəstəliklərinin müalicəsi zamanı tövsiyyə olunur tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. ABŞ Qida və Dərman İdarəsi (FDA) vazelini (petrolatum) resept olmadan (otc) oftalmik dam an k m i istifadəs n i təs d i q b y r.
Debalance Forte	daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol (Vitamin D3) - 100000 IU	Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Debalance Forte (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Deprestin Plus	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deprestin Plus (kapsul №30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşma üzərində məhsulun buraxılıs forması "kapsul" əvəzinə "tablet" qeyd edilib. Texniki səhv aradan qaldırılıb.
Deprevit Bio	Tablet	1 (içində 30 tablet)	Powders of:Potato starch - 100 mg, Sugar - 97 mg, Folium Mentha piperita - 70 mg, Hypericum perforatum herb - 53.65 mg, Melissa officinalis - 50 mg, Valeriana officinalis root - 25 mg, Brewer's yeast - 50 mg, Magnesium oxide - 20 mg, Calcium stearate - 15 mg, Microcrystalline cellulose - 10 mg, Ascorbic acid - 5 mg, Iron sulfate - 3 mg, Zinc oxide - 1.25 mg, Vitamin premix (Vitamin A, Vitamin E acetate, Thiamin monohydrate, Riboflavin, Pyridoxine hydrochloride, D-Calcium pantothenate, Ascorbic acid, Folic acid, Nicotinamide, Vitamin B12) - 0.1 mg	Ayrıca göstərilməyib	Farmakom PTF MMC	Ukrayna	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deprevit Bio (tablet № 30) adlı məhsul MSS-nin və immün sisteminin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimatda: "Həkim məsləhəti ilə qəbul edilə bilər" yazısı ləğv olunmalıdır; 2) İnqredientlərin, xüsusən də bitki mənşəli olanlar, toz şəklində tabletlə əlavə olunması göstərilən əldə rəyə uyğun olaraq. □
Detoxsfer	Şərbət	150 ml	Cynara scolymus leaves dry ext. - 100 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Mentha piperita leaf dry ext. - 75 mg, Foeniculum vulgare seed dry ext. - 150 mg, Vitamin B6 (Pyridoxine) - 6 mg, Vitamin B5 (Pantothenic acid) - 6 mg, Calcium carbonate - 100 mg, Magnesium carbonate - 80 mg, Zingiber officinale rhizome dry ext. - 200 mg, Chamomilla recutita flower dry ext. - 85 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sucralose, Orange flavor	Tan İlaç ve Kosmetik San. Tic. Şti.	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detoxsfer (şərbət 150 ml) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Detrimaks	məhlul	5 ml	Vitamin D3 (Cholecalciferol) - 1250 mcg (50.000 IU), Vitamin E (D-alpha tocopheryl acetate) - 2 mg	Olive oil, Rosehip fruit extract	CosmoActive İlaç A.Ş.	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detrimaks (daxilə qəbul üçün məhlul-damcı, 5 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Detrip	daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol (Vitamin D3) - 45000 IU	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detrip (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rəyə uyğun olaraq (istehsalçının təqdim etdiyi tərkibə əsasən) yazılmışdır. b) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Dibon	məhlul	2 x 15	Vitamin D3 - 50000 IU (1drop-133 IU)	Olive oil	Honor İlaç Sanayi ve Ticaret Limited Şirkət	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dibon (məhlul 15 ml №2) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Diobalance	Tablet	3 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 150 mg, Glycine max seed dry extract - 150 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Tocopherols (Vitamin E) - 7.5 mg, Alpha-lipoic acid - 30 mg	Maltodextrin, Tricalcium phosphate(TCP), Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Femistar Plus (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə üzrə təlimatda: məhsulun ümumi xüsusiyyətləri rəyə uyğun olaraq əlavə olunsun; ənginar və əlaqəqal tərkibli ingredientlərin xüsusiyyətlərinə dair istifadə olunan "prepara" sözü bəğvə olunsun. b) "Silybum marianum" bitkisi "Adi əlaqəqal" kimi tərcümə olunsun.
D-Mix	daxilə qəbul üçün məhlul	30 ml	Cholecalciferol (Vitamin D3) - 60000 IU	Potassium sorbate, Sodium benzoate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D-Mix (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Doraxin	Kapsul	3 x 10	L-Arginin - 500 mg, Vitamin E - 40 mg, Zinc - 20 mg, Lycopene - 5 mg, Inositol - 30 mg, Dihydroquercetin - 20 mg, Selenium - 125 mcg	Refined sunflower oil, Sunflower lecithin, Magnesium stearate, Yellow beeswax, Gelatin, Glycerine, Iron dioxide	Primea Limited	Latviya	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doraxin (kapsul № 30) adlı məhsul reproduktiv funksiyaları yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Dpower	daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 111.11 IU (2.78 mcg)	Alpha tocopherol, Sunflower seed oil	Triapharma İlaç San.Tic.A.Ş	Türkiyə	28.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dpower (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Əks göstərişlər bəndi rəyə uyğun olaraq tərtib edilsin.
Dr. Evonsed	Kapsul	3 x 10	Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 50 mg, Mentha piperita leaf extract - 32 mg, Magnesium lactate - 150 mg, Vitamin B6 - 5 mg	Gelatin, Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Tan İlaç və Kozmetik San. Tic. Şti.	Türkiyə	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dr. Evonsed (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ekizin	Şərbət	200 ml	Thiamine (Vit B1) - 0.7 mg, Riboflavin (Vit B2) - 0.8 mg, Nicotinamide (Vit PP) - 9 mg, Calcium pantothenate (Vit B5) - 3 mg, Pyridoxine (Vit B6) - 1 mg, Folic acid (Vit B9) - 100 mcg, Cyanocobalamin (Vit B12) - 0.5 mcg, Biotin (Vit H) - 75 mcg, Ascorbic acid (Vit C) - 90 mg, Zinc - 5 mg, Beta-carotene - 0.5 mg, Echinacea angustifolia d.e. 0.6 % echinocside - 12.5 mg, Echinacea purpurea d.e. 4 % in polyphenols expressed as chicoric acid - 12.5 mg, L-Lysine hydrochloride - 375 mg, Fresh royal jelly - 40 mg	Water, Fructose, Acacia Honey, Flavouring, Potassium sorbate (E202), Sodium lactate (E325) 60%	BioDue Spa (Difass International S.r.l. üçün)	İtaliya	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EKİZİN (şərbət, 200 ml, Seriya nömrəsi: 090720, istehsal tarixi: 01.07.2020, son istifadə tarixi: 01.07.2023) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Təqdim olunan sənədlərdə Azərbaycan dilində stiker təqdim olunsada, məhsulun üzərinə yapışdırılmamışdır.
Elevit® Əmizdirmə	Kapsul	2 x 15	Docosahexaenoic acid Omega 3 (DHA) (In the form of triglycerides, Incromega DHA 500 TG oil) - 200 mg, Vitamin A (as retinol - 721 mcg, In form of Beta carotene 30% - 14.414 mg) - 2400 IU, Vitamin B1 (as Thiamine mononitrate - 1.726 mg) - 1.4 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 2.432 mg) - 2 mg, Vitamin B12 (as Cyanocobalamin)(In form of dry Vitamin B12 0.1% WS - 2 mg) - 2 mcg, Vitamin C (as L-Ascorbic acid) - 60 mg, Vitamin D (as Cholecalciferol) (In form of dry Vitamin D3 100 SD/S - 2 mg) - 200 IU (5 mcg), Vitamin E (as alpha-TE - 5 mg)(As Di-alpha-tocopheryl acetate - 7.499 mg) - 7.5 IU, Vitamin B5 (as Pantothenic acid)(In form of D-pantothenate calcium 85% - 8.953 mg) - 7 mg, Biotin (D-Biotin) - 35 mcg, Niacin (as Nicotinamide) - 17 mg, Folic acid (as Pteroylmonoglutamic acid) - 200 mcg, Lutein (In form of Lutein 20% - 1.250 mg) - 250 mcg, Iodine (as Potassium iodate - 0.253 mg) - 150 mcg, Iron (as Ferrous fumarate - 27.378 mg) - 9 mg, Selenium (as Birch (Betula pendula) leaves dry extract-86,2 mg;Cranberry (Vaccinium macrocarpon) fruit dry extract. □	Soy lecithin, Beeswax yellow, Shell (Gelatin, Glycerol, Purified water, Iron oxide black, Iron oxide red)	BerliMed S.A	İspaniya	24.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elevit® Əmizdirmə (kapsul, №30) adlı məhsul omega-3 yağ turşusunun, vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nın tələblərinə uyğun olaraq tərtib edilmiş. b)Məhsulun tərkibi "1 pastilida" deyil "1 kapsulda" qeyd edilsin. □ c)Rəyə müvafiq olaraq "əks göstərişlər" bəndi qeyd edilsin.
Elurox	Tablet	2 x 15	standardized in 1% Proanthocyanidin- 80 mg(equal to 0, 8 mgProanthocyanidin); Vitamin C(as Ascorbic acid)- 35 mg; Magnesium citrate- 30 mg;Hawthorn (Crataegus oxyacantha) fruits dry extract- 30 mg; Cowberry (Vaccinium vitis idaea) fruits dry extract- 26 mg; Potassium citrate- 20 mg; Centaury (Centarium erythraea) tops powder- 18 mg; Rosemary (Rosmarinus officinalis) leaves dry extract- Mucosave(Opuntia ficus-indica Mill.cladodes, Olea europea L.leaves, maltodextrins) d.e.4% polyphenols- 200 mg, Sodium alginate – 200 mg, Inulin (inuline content 180 mg)– 200 mg, Fructooligosaccharides(Fructooligosaccharides content 167 mg) – 180 mg, Saffron (Crocus sativus L., maltodextrins) stigmas d.e 5% crocin– 30 mg, Mallow(Malva sylvestris L., maltodextrins) leaves d.e.30% polysaccharides – 20 mg, Liquorice(Glycyrrhiza glabra L., maltodextrins) root	microcrystalline cellulose,magnesium stearate, colloidal silica.	ValueMed Pharma SRL	San-Marino	11.08.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elurox (tablet № 30) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Əks göstərişlər rəyə uyğun olaraq göstərilin
Erbogast	toz	30	Fructooligosaccharides(Fructooligosaccharides content 167 mg) – 180 mg, Saffron (Crocus sativus L., maltodextrins) stigmas d.e 5% crocin– 30 mg, Mallow(Malva sylvestris L., maltodextrins) leaves d.e.30% polysaccharides – 20 mg, Liquorice(Glycyrrhiza glabra L., maltodextrins) root	xylitol, gum arabic, sodium citrate, flavour, sucralose, steviol glycosides, citric acid, silicone dioxide	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l üçün)	San-Marino	08.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Erbogast (toz, şaşe №30) adlı məhsul mədə-bağırsaq sisteminin funksiyalarını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Erbolak	daxilə qəbul üçün məhlul	200 ml	Actilight 950 P - Fructooligosaccharides - 4.5 g, Lactulose - 3 g, Fibruline S20 - Inulin - 2.5 g, Nutriose FM - Corn fiber - 1 g	Citric acid, Potassium sorbate, Lemon flavor, Demineralized water	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	16.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Erbolak (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Ergaten	Kapsul	3 x 10	L - carnitine tartrate - 214 mg, Coenzyme Q10 - 50 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate, Talc, Gelatin, Titanium dioxide	Gricar Chemical SRL	İtaliya	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ergaten (kapsul, №30) adlı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən) tərtib olunsun.
Erqo Kalsiy	Qranullar	28	Vitamin D3 – 0.010 %, Glucose – 23.428 %, Gum Arabic – 1.025 %, Calcium phosphate – 29.285 %, Magnesium carbonate – 10.738 %, Honey – 9.762 %, Sugar – 23.468 %, Quail eggshell – 1.952 %, Zinc citrate – 0.332 %	ayrıca göstərilməmişdir	OOO "Tentorium"	Rusiya	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erqo Kalsiy (qranullar paketdə №28) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.
EsColik	Şərbət	100 ml			Herba Flora MMC	Azərbaycan	28.08.2020	Xitam verilən müraciətlər	İstehsalçının 26.08.2020 tarixində məktubuna əsasən xitam verilmişdir.
Essential Botanics Valerian & Melissa / Essential Botanics Valerian və Melissa	Kapsul	2 x 15	Valerian (Valeriana officinalis) root dry extract (Sesquiterpene acids as valeric acid - 0.75 mg) - 300 mg, Origanum vulgare herb - 50 mg, Lemon balm (Melissa officinalis) herb - 50 mg	Gelatin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Botanics Valerian & Melissa / Essential Botanics Valerian və Melissa (kapsul, № 30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin. □ b)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun adı düzgün qeyd edilsin.
Essential Fatty Acids Siberian Linseed Oil & Omega-3 Concentrate	Kapsul	2 x 15	Ultra pure 75% omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ (Omega-3 PUFA - 375 mg) - 500 mg, Linseed oil - 45 mg, DL-alpha-tocopherol acetate (vitamin E)(activr vitamin E - 4.86 mg) - 5 mg.	Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids Siberian Linseed Oil & Omega-3 (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin. □ b)Qablaşma üzərində istifadə edilən təlimatda və ya stikerdə məhsulun adı düzgün qeyd edilsin.
Eurofar	Daxilə qəbul üçün məhlul	20 ml	Sodium L-ascorbate (Vitamin C - 50 mg) - 56.2 mg, Microencapsulated Iron (Ferric saccharate- 16.3625, Calcium alginate (E 404) - 4.8875 mg) (Iron - 8.5 mg) - 21.25 mg	Deionized water, Polythylene glycol, Hydroxypropyl Methyl Cellulose (E 464), Sodium citrates (E 331), Stevia (Stevia rebaudiana)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eurofar (daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul C vitamini və dəmir mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibində olan köməkçi maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
EVA Belle	Tablet	-	Calcium carbonate - 1030 mg, Dry Vitamin D3 100 GFP - 4 mg, Pyridoxine hydrochloride - 1,70 mg, Folic acid- 0,20 mg, Vitamin B12 (as Methylcobalamin 1% DCP) - 0,25 mg, Soy PE 40-225 mg.	Sodium Starch Glycolate, Talc, Crospovidone, Magnesium Stearate, Methylcellulose, Titanium Dioxide, PEG 6000 powder	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanistan	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EVA Belle(tablet, № 90) adlı məhsul qadınlara menopauza dövründə qidani bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin. Belə ki, təqdim olunan məhsulun stiker yazılarında və istifadə üzrə təlimatda göstərilən tərkib istehsalçının tərkib haqqında sənədlə uyğunlaşmır(original qablaşdırmanın üzərində xarici idilə təqdim olan yazılardan fərqli olaraq).
Evadol	Kapsul	60	İndole-3-Carbinol - 300 mg, Broccoli extract - 92.5 mg	Microcrystalline cellulose, Stearic acid, Silica, Magnesium stearate, White gelatin capsule	Gemini Pharmaceuticals. Inc	ABŞ	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evadol(kapsul № 60) adlı məhsul (Seriya nömrəsi:57733 , istehsal tarixi:01.02.2020 , son istifadə tarixi: 01.02.2023) qadın reproduktiv sisteminin fəaliyyətinin normalaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil
Exton	Tablet	3 x 10	Potassium iodide - 300 mcg, Vitamin B9 (Folic acid) - 500 mcg, Vitamin B12 - 5 mcg	Microcrystalline cellulose, Maltodextrin, Calcium stearate	Evroplus	Ukrayna	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Exton (tablet, № 30) adlı məhsul yod, B9 və B12 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələb etməyə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib rəyə uyğun olaraq (istehsalçının tərkibə aid sənədlərə əsasən) yazılmışdır.
Ey pi vi	məhlul	100 ml	Water – 85.1 %, Propolis – 14.9 %	ayrıca göstərilməmişdir	OOO "Tentorium"	Rusiya	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ey pi vi (məhsul 100 ml) adlı məhsul propolisin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil Qeyd: İstifadə üzrə təlimat və qablaşdırmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir. Qeyd: istifadə qaydası rəyə uyğun olaraq göstərilməlidir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fedomax	Damcı	15 ml			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Xitam verilən müraciətlər	Məmmədov Elvin Rasim oğlu tərəfindən 23.07.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 2018001 seriyalı Fedomax (məhlul 15 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Məhlulün həcmi: 19ml (14.25-15.75ml) UYĞUN DEYİL. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Fericit	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower extract (5:1) - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fericit (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferrolvit	Tablet	2 x 15	Ferrous fumarate (eq.to 20 mg Iron) - 60.79 mg, Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 5 mcg, Vitamin C (L-Ascorbic Acid) - 100 mg, Copper sulphate (eq.to 2 mg Copper) - 5 mcg, Manganese sulphate (eq.to 3 mg Manganese) - 9.12 mg	Magnesium stearate, Microcrystalline cellulose, Dicalcium phosphate anhydrous, Polyvinylpyrrolidone K30, Corn starch	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferrolvit (tablet №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Demir fumarat və Manqan sulfat ingredientlərinin miqdarı rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilsin.□ b)"Təyin olunur" yazısı "Tövsiyə olunur" yazısı ilə əvəz edilsin.□ c)"İstifadəsinə tövsiyələr" bəndində qeyd edilən "xəstəlik və halların kompleks müalicəsi və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur" yazısının "xəstəlik və halların kompleks müalicəsi və profilaktikasında qıdanı vitamin və mineralarla zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin.
Fitium Kids	Şərbət	150 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Xitam verilən müraciətlər	"Healty Life MMC" şirkətinin 05.08.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 392 seriyalı Fitium Kids (məhlul 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH : 9.22 (3.0 - 8.5) – UYĞUN DEYİL□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fito 40	Kapsul	3 x 20	Linseed oil - 500 mg, Soy concentrate (thereof isoflavones - 30 mg) - 75 mg, Vitamin E (as D-alpha tocopherol) - 12 mg alfa-TE, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1.4 mg, Vitamin C (as Calcium ascorbate)- 40 mg, Calcium (as Calcium carbonate) - 60 mg, Magnesium (as Magnesium oxide) - 30 mg, Linseed extract - 5 mg	Soy oil partially hydrogenated, Soy lecithin, Besswax, Gelatin, Glycerol, Sorbitol, Water, Titanium dioxide, Iron oxide yellow	DR.Dünner AG	İsveçrə	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fito 40 (kapsul №60) adlı məhsul hormonal balansı tənzimləmək məqsədilə köməkcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
FitoStatin	Tablet	3 x 10	Policosanol - 20 mg	Microcrystalline cellulose, Sodium starch glycolate, Potato starch, Magnesium stearate, Colloidal silicon dioxide (AEROSIL® 200), Tablet coating (Aquarius BT 18000 Cool Vanilla)	Interchem (for Omnifarma Kiyev)	Ukrayna	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FitoStatin (tablet, №30) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibi rəyə (tərkibə aid sənədə) uyğun qeyd edilsin. □ b)Komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin. c)İstehsalçı düzqün qeyd edilsin.
Fohov Boss Tea / Fohov Boss Çay	Çay	3 q x 20	White tea - 0.54 g, Cyclocarya paliurus - 1.2 g, Ampelopsis - 0.6 g, Aspalathus linearis - 0.66 g	mövcud deyil	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Boss Tea / Fohov Boss Çay(çay, filtr paket № 20) adlı məhsul (Seriya nömrəsi: 20501501 , istehsal tarixi: 27.05.2020 , son istifadə tarixi: 26.05.2022) maddələr mübadiləsini yaxşılaşdırmaq, arterial təzyiği tənzimləmək,töksinləri oqanizmdən kənarlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Linchzhi	Kapsul	2 x 12	Cordyceps sinensis mycelium powder - 120 mg, Ganoderma lucidum spore powder - 180 mg	Gelatin	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Linchzhi(kapsul, № 24) adlı məhsul (Seriya nömrəsi:20504501 , istehsal tarixi:23.09.2020 , son istifadə tarixi: 30.11.2021) amin turşuların, vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Liuwei Cha	toz	2 q x 25	Camellia sinensis(powder)-1.5 g, Chinese cordyceps(powder) -0.5 g.	istifadə olunmayıb	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Liuwei Cha (toz, filtr-paket № , 25) adlı məhsul (Seriya nömrəsi: 20501501 , istehsal tarixi: 29.05.2020, son istifadə tarixi: 28.05.2023) orqanizmin detoksifikasiya,müxtəlif infeksiyalara qarşı müqavimətini gücləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohov Meigui	daxilə qəbul üçün pasta	12 q x 30	Xylooligosaccharide – 0,25 g, Fructooligosaccharide – 4,15 g, Stachyose - 0,25 g, Rose petals water extract (Rosa canina) – 0,10 g	pure water	Fohov Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohov Meigu(daxilə qəbul üçün pasta; saşe, 12 g № 30) adlı məhsul (Seriya nömrəsi: 19510502, istehsal tarixi:22.05.2020 , son istifadə tarixi: 21.11.2021) qaraciyərə təmizləyici təsir, ümumi kosmetoloji effekt, bağırsaq mikroflorasını tənzimləyən, allergiyaya və yaşlımı əzələlərə müsbət təsir göstərən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fohow Meigui	daxilə qəbul üçün pasta	120 q	Xylooligosaccharide – 0,25 g, Fructooligosaccharide – 4,15 g, Stachyose - 0,25 g, Rose petals water extract (Rosa canina) – 0,10 g	Pure water	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Meigui (daxilə qəbul üçün pasta; 120 q) adlı məhsul qaraciyərə təmizləyici təsir, ümumi kosmetoloji effekt, bağırsaq mikroflorasını tənzimləyən, allergiyaya və yaşlınmış əzələlərə müsbət təsir göstərən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow oral Liquid	daxilə qəbul üçün məhlul	30 ml x 4	Cordyceps sinensis - 350 mg, Ganoderma Lucidum - 350 mg, Lentinula edodes - 100 mg, Bambusa - 100 mg	prufied water, honey, potassium sorbate	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow oral Liquid (daxilə qəbul üçün məhlul, 30 ml №4) adlı məhsul (Seriya nömrəsi: 20104103, istehsal tarixi:23.05.2020 , son istifadə tarixi: 22.11.2021) polisaxarid, amin turşuları, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun adı və dozalanma rəyə uyğun olaraq göstərilsin.
Fohow Sanbao Oral Liquid	Daxilə qəbul üçün məhlul	30 ml x 4	Chinese Cordyceps (Cordyceps sinensis) – 2,1 mg, Linchzhi (Ganoderma lucidum) – 2,1 mg, Shitake (Lentinus edodes) – 2 mg	Pure water, Potassium sorbate	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Sanbao Oral Liquid(daxilə qəbul üçün məhlul, 30 ml № 4) adlı məhsul (Seriya nömrəsi: 20104101 , istehsal tarixi: 24.05.2020, son istifadə tarixi: 23.11.2021) amin turşuların, vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fohow Sanqing Oral Liquid	Daxilə qəbul üçün məhlul	30 ml x 4	Aloe (Aloemitsin) - 3 mg, Polysaccharides from Lions mushroom (Hericium erinaceus) - 3 mg, Lonicera japonica Thunb - 3.6 mg	Pure water	Fohow Health Products Co.ltd	Çin Xalq Respublikası	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fohow Sanqing Oral Liquid (daxilə qəbul üçün məhlul, 30 ml № 4) adlı məhsul (Seriya nömrəsi: 19111105 , istehsal tarixi: 20.05.2020, son istifadə tarixi: 24.11.2021) amin turşuların, vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Active HA / Forever Aktiv HA	Kapsul		Hyaluronic acid complex (providin 9% low molecular weight Hyaluronic acid from Sodium Hyaluronate) - 40 mg, Ginger (Zingiber officinale) root oil - 25 mg, Turmeric (Curcuma longa) root powdered (95% Curcumin) - 25 mg	Soybean oil, Yellow Beeswax, Maltodextrin, Lecithin, Shell (Gelatin, Glycerin, Purified water, Turmeric (Curcuma longa root)(95% Curcumin)(Color index 75300)), Zinc oxide	Soft Gel Technologies, Inc	ABŞ	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active HA / Forever Aktiv HA (kapsul № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin həm Azərbaycan dilində tərcüməsi , həm beynəlxalq elmi adı qeyd edilib. b)İstehsalçının adı düzgün qeyd edilib. c)"Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilib.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarın göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Forever Aloe Bits N Peaches/ Şaftalılı Aloe Şirəsi	məhlul	1000 ml x 1	Stabilized Aloe Vera Gel - 223.0676 g	Fructose, Natural Peach Flavor, Citric Acid, Natural Peach Concentrate, Potassium Sorbate, Sodium Benzoate, Ascorbic Acid, Tocopherol	Aloe vera of America, Inc	ABŞ	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Bits N Peaches/ Şaftalılı Aloe Şirəsi (məhlul,1000 ml) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Əks göstəricilər rəyə uyğun olaraq göstərilir.□
Forever Aloe Vera gel	məhlul	1000 ml	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe vera of America, Inc	ABŞ	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (qel,1000 ml) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Əks göstəricilər rəyə uyğun olaraq göstərilir.
Forever Calcium	Tablet	1			Aloe vera of America, Inc	ABŞ	20.10.2020	Xitam verilən müraciətlər	
Forever Freedom (Orange flavored Aloe Vera Juice) / Forever Azadlıq Şirəsi(Portaqal ətirli Aloe Vera şirəsi)	məhlul	1 000 ml	Stabilized Aloe Vera Gel - 220.7374 g, Glucosamine Sulfate - 3.1050 g, Chondroitin Sulfate - 2.9063 g, Methyl Sulfonyl Methane - 1.4904 g, Ascorbic Acid - 0.5216 g, Tocopherol - 0.0099 g	Sorbitol, Təbii Portaqal şirəsi ekstraktı, Fruktuza, Portaqal Aromatizatoru, Limon Turşusu, Kalium Sorbat, Natrium Benzoat	Forever Living Products	ABŞ	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Freedom (Orange flavored Aloe Vera Juice) / Forever Azadlıq Şirəsi(Portaqal ətirli Aloe Vera şirəsi) (məhlul,1000 ml) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Əks göstəricilər rəyə uyğun olaraq göstərilir.□
Forever iVision	Yumşaq gel kapsullar	1	Lutemax-Marigold flower (Tagetes erecta) extract (Sunflower oil, Lutemax-Marigold flower (Tagetes erecta) extract, Tocopherol-rich extract (E 306)) - 55 mg (Lutein 10 mg, Zeaxanthin 2 mg), Ascorbic acid - 52.1565 mg (Vitamin C 40 mg), D-Alpha-Tocopherol (D-Alpha-Tocopherol, Soybean oil) - 26.8657 mg (Vitamin E 15 mg α-TE), Bilberry fruit (Vaccinium myrtillus) extract 10% Anthocyanins (Bilberry fruit (Vaccinium myrtillus) extract 10% Anthocyanins, Maltodextrin) - 16.50 mg (Bilberry fruit extract 15 mg), Carrot (Daucus carota subsp. Sativus) seed oil (Carrot (Daucus carota subsp. Sativus) seed oil, Canola oil and Sunflower oil) - 14 mg, Zinc oxide - 8.2151 (Zinc 6 mg), Beta carotene (Corn oil, Beta carotene, Di-alpha-tocopherol (E307)) - 3 mg (Vitamin A 125 mcg RE)	Sunflower oil, Gelatin (E441), Glycerol (E422), Beeswax (E901), Purified water, Black Carrot (Daucus carota subsp. Sativus) juice (Black Carrot juice, Citric acid (E330), Potassium sorbate (E202))	Aloe vera of America, Inc	ABŞ	16.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever iVision (kapsul, №60) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmış və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doza" və yararlılıq müddəti rəyə uyğun olaraq tərtib edilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığı malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Formula 1 Protein kokteyli (Fındıq)	toz	550 q	Gum carrageenan - 109.20 mg, Citrus pectin - 13 mg, Guar gum powder - 818 mg, Copper citrate (35 % CU) - 0.935 mg, Safflower oil - 1600 mg, Sucralose powder - 10 mg, Salt-sodium chloride - 78.80 mg, Canola oil - 100 mg, Flavor-Vanilla J6368 - 140 mg, Pyridoxine hydrochloride USP - 0.674 mg, Corn bran IP - 390 mg, Xanthan gum - 164 mg, Flavor-Biscuit 50480 (EMEA only) - 52 mg, Vanilla ground (100 % Vanillin) - 101.40 mg, Flavor-Nature identical biscuit powder - 300 mg, Zinc oxide powder - 3.56 mg, Thiamine hydrochloride - 0.503 mg, D-calcium pantothenate - 2.102 mg, Di-alpha tocopheryl acetate (50%) - 10.286 mg, Folic acid USP - 0.072 mg, Potassium iodide - 0.061 mg, Potassium phosphate dibasic - 927.487 mg, Riboflavin USP - 0.504 mg, Manganese carbonate - 1.111 mg, Niacinamide - 6.492 mg, Biotin - 0.012 mg, Cyanocobalamin (0.1%) - 0.9 mg, Inulin 90% - 1350 mg, Parsley herb powder - 5.2 mg, Ascorbic acid powder - 31.837 mg, Ferrous fumarate powder - 7.891 mg, Calcium citrate powder - 1103.203 mg, Vitamin D3 100 CWS/AM 100000 IU/a - 0.72 mg.	ayrıca göstərilməyib	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 1 Protein kokteyli (Fındıq)(toz, 550 q) adlı məhsul (Seriya nömrəsi: 190420E, istehsal tarixi: 16.01.2020, son istifadə tarixi: 16.01.2022) çəkini tənzimləmək məqsədi ilə tövsiyə olunan spesifik diyet qida olub,onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə BFMQƏ və dərman vasitəsi deyil. □ Qeyd: Rəyə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Formula 1 Protein kokteyli (Şokolad)	toz	550 q	Citrus pectin - 0.013 g, Guar gum powder - 0.026 g, Copper citrate (35 % CU) - 0.000935 g, Safflower oil - 1.7 g, Cocoa powder - 1.95 g, Sucralose powder - 0.011 g, Salt-Sodium chloride - 0.0788 g, Cocoa powder dutch 22/24 - 0.65 g, Pyridoxine hydrochloride USP - 0.000674 g, Xanthan gum - 0.3 g, Flavor Biscuit 50480 - 0.133 g, Vanilla ground (100 % vanillin) - 0.15 g, Zinc oxide powder - 0.003018 g, Inulin 90 % - 1.69703 g, Thiamine hydrochloride - 0.000351 g, D-Calcium pantothenate - 0.002102 g, Folic acid USP - 0.000072 g, Potassium iodide USP - 0.000061 g, Potassium phosphate dibasic - 0.927487 g, Riboflavin USP - 0.000479 g, Manganese carbonate - 0.001111 g, Niacinamide (99 %) - 0.006252 g, Biotin - 0.000012 g, Cyanocobalamin (0.1 %) - 0.0009 g, Ascorbic acid fine powder - 0.031837 g, Ferrous fumarate powder - 0.008290 g, Calcium citrate powder - 1.103203 g, Vitamin D3 100 CWS/AM (100.000 IU/g) - 0.00072 g, Fructose powder - 4.826310 g, Sodium selenite (45 Gum carrageenan - 0.1092 g, Citrus pectin - 0.013 g, Guar gum powder - 0.818 g, Copper citrate (35 % CU) - 0.000935 g, Safflower oil - 1.70 g, Sucralose powder - 0.01 g, Salt-sodium chloride - 0.0788 g, Flavor-Vanilla J6368 - 0.14 g, Pyridoxine hydrochloride USP - 0.000674 g, Xanthan gum - 0.164 g, Flavor-Biscuit 50480 (EMA only) - 0.052 g, Vanilla ground (100 % Vanillin) - 0.1014 g, Flavor-Nature identical biscuit powder - 0.3 g, Zinc oxide powder - 0.003018 g, Thiamine hydrochloride - 0.000351 g, D-calcium pantothenate - 0.002102 g, Folic acid USP - 0.000072 g, Potassium iodide - 0.000061 g, Potassium phosphate dibasic - 0.927487 g, Riboflavin USP - 0.000479 g, Manganese carbonate - 0.001111 g, Niacinamide - 0.006252 g, Biotin - 0.000012 g, Cyanocobalamin (0.1%) - 0.0009 g, Inulin 90% - 1.746630 g, Parsley herb powder - 0.00520 g, Ascorbic acid powder - 0.031837 g, Ferrous fumarate powder - 0.008290 g, Calcium citrate powder - 1.103203 g, Vitamin D3 100	ayrıca göstərilməyib	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 1 Protein kokteyli (Şokolad) adlı məhsul (Seriya nömrəsi:199452B , istehsal tarixi: 18.02.2019, son istifadə tarixi: 18.02.2021) çəkini tənzimləmək məqsədi ilə tövsiyə olunan spesifik dietik qida məhsulu olub,onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə BFM Q Ə və dərman vasitəsi deyil. □ Qeyd: Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.
Formula 1 Protein kokteyli (Vanil)	toz	550 q	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 425 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 324 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 80 mcg, Beta-carotene - 0.45 mg, Iron - 12.94 mg, Iodine - 93 mcg, Calcium - 300 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1200 mg	ayrıca göstərilməyib	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 1 Protein kokteyli (Vanil) (toz, 550 q) adlı məhsul (Seriya nömrəsi: 199694A, istehsal tarixi: 17.10.2019, son istifadə tarixi: 17.10.2021) çəkini tənzimləmək məqsədi ilə tövsiyə olunan spesifik dietik qida olub,onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə BFM Q Ə və dərman vasitəsi deyil. □ Qeyd: Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.
Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi	Tablet	-	Premix, Mineral Vitamin FT 162849EU (Vitamin A - 425 mcg, Thiamine (Vitamin B1) - 1.6 mg, Vitamin B2 - 4 mg, Niacin (Vitamin PP) - 14 mg, Pantothenic acid (Vitamin B5) - 5.72 mg, Choline (Vitamin B4) - 82.5 mg, Vitamin B6 - 2 mg, Biotin (Vitamin B7) - 100 mcg, Folic acid (Vitamin B9) - 324 mcg, Vitamin B12 - 1.9 mcg, Vitamin C - 240 mg, Vitamin D3 - 10 mcg, Vitamin E - 30 mg, Vitamin K - 80 mcg, Beta-carotene - 0.45 mg, Iron - 12.94 mg, Iodine - 93 mcg, Calcium - 300 mg, Magnesium - 111.6 mg, Manganese - 1 mg, Copper - 0.5 mg, Selenium - 55 mcg, Phosphorus - 250 mg, Chromium - 40 mcg, Zinc - 8.7 mg) - 1200 mg	Microcrystalline cellulose, Coating,Sepifilm LP 770, Croscarmellose sodium, Polyethylene glycol 6000, Magnesium stearate (Magnesium - 0.9 mg), Stearic acid, Silicon dioxide, Iron oxide red (Iron - 0.06 mg)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	28.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formula 2. Vitamin & Mineral Complex Woman / Formul 2. Qadınlar üçün vitaminlər və minerallar kompleksi (tablet, № 60) (Seriya nömrəsi: 190519C , istehsal tarixi: 17.04.2020, son istifadə tarixi: 17.04.2022) adlı məhsul qadınlar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisi nə görə də mən vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi"ifadəsi"bioloji fəallığa malik qida əlavəsi"ilə əvəz olunsun, "ana südü qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə əvəz olunsun. b)Rəydə tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.Qablaşdırmanın üzərində yalnız təsiredici maddələrinmiqdarı göstərilmişdir, bu da fikrimizə əsasən yerli deyil.
Fortika	Şərbət	150 ml	Vitamin C (Ascorbic acid) - 50 mg, Zinc gluconate - 35 mg (eq. to 5 mg Zinc)	Fructose, Glycerin vegetable, Sorbitol solution 70%, Potassium sorbate, Lemon flavour, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	02.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fortika (şərbət, 150 ml) (Seriya nömrəsi: 11640620 , istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul C vitamini və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mən vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fridomin	daxilə qəbul üçün məhlul	30 ml	L-Arginine - 0.66 mg, L-Histidine - 1.45 mg, L-Isoleucine - 0.59 mg, L-Leucine - 0.88 mg, L-Lysine HCl - 2.5 mg, L-Methionine - 1.25 mg, L-Phenylalanine - 0.5 mg, L-Threonine - 0.43 mg, L-Tryptophane - 0.50 mg, L-Valine - 0.67 mg, Ascorbic acid - 48 mg, L-Alanine - 0.55 mg, L-Asparagine - 0.65 mg, L-Glutamine - 0.50 mg, Glycine - 2.70 mg, L-Serine - 1.37 mg, L-Proline - 0.50 mg	Sugar, Sucralose, Orange flavor, Potassium sorbate, Sodium benzoate, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	28.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fridomin (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul C vitamininin və amin turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Full D-vit	daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	Honor İlaç Sənayə və Ticarət Limited Şirkət	Türkiyə	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Full D-vit (daxilə qəbul üçün məhlul - damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fullbiotic	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamnosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fullbiotic (kapsul, № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Garuna	Tablet	3 x 10			KOÇ İLAÇ Kişisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	15.10.2020	Xitam verilən müraciətlər	<p>“Healty Life MMC” tərəfindən 30.07.2020-ci il tarixi məktuba cavab olaraq bildiririk ki, Türkiyənin “KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti” şirkətinin istehsalı olan Garuna (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, tabletin tərkibində B6 vitamininin miqdarı (Vitamin B6 - 9.62% (70-130%)) normativ sənədlərdə göstərilənlərlə uyğun gəlir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.</p>
Gettafer	Tablet	3 x 10	Iron II gluconate (12 % Iron 28.2 mg) - 235 mg, Ascorbic acid (99 % Vitamin C 60 mg) - 60.606 mg, Pteroilmonoglutamic acid (98 % Folic acid 350 mcg) - 0.3571 mg, Cyanocobalamin (5 % Vitamin B12 4 mcg) - 0.08 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Rad Gıda Laboratuvarı və İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gettafer (tablet, №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və dozaya uyğun olaraq göstərilir.
Glucocoon Forte	Tablet	3 x 20	Glucosamine sulfate dipotassium chloride - 780 mg, Chondroitine sulfate - 624 mg	Polyvinylpyrrolidone, Cross-linked carboxymethyl cellulose, Microcrystalline cellulose, Silicon dioxide, Stearic acid, Magnesium stearate, Hydroxypropyl methylcellulose, Glycerol	DR.Dünner AG	İsveçrə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glucocoon Forte (tablet № 60) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Gold Ray / Qold Rey	Kapsul	2 x 5	Natural Royal Jelly (Lyophilized 5.8% HAD) - 1000 mg, Beta-carotene (vitamin A) - 2500 I.U., Wheat germ oil - 500 mg, Garlic powder - 100 mg	Ethyl vanillin, Soy lecithin 45%, Hydrogenated vegetable oil (type I), Hydrogenated vegetable oil (type II), Gelatin, Anidrisorb, Glycerol 85%, Sodium ethyl hydroxybenzoate, Sodium propyl hydroxybenzoate, Titanium dioxide, Iron oxide red, Purified water	Sedico Pharmaceutical Co	Misir	28.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Ray / Qold Rey (kapsul №10) adlı məhsul sağlamlığın bərpası məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:a)Təqdim edilən stabilizəddəqiqatları ekspertizanı qane etmədiyi üçün saxlanma şəraiti rəyə müvafiq olaraq qeyd edilsin. b)Qablaşma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji faallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nın tələblərinə uyğun olaraq tərtib edilsin.
Gold Standard 100% Casein Chocolate Supreme	toz	1.81 kq	Micellar Casein - 85 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 28.2 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 30.3 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 12 g	Cocoa, Natural & Artificial, Salt, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan), Sucralose, Aminogen, Lecithin, Acesulfame Potassium	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Casein Chocolate Supreme (toz 1.81 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Casein Creamy Vanilla	toz	1.82 kq	Micellar Casein - 85 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 28.2 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 30.3 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 12 g	Natural & Artificial, Salt, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan), Sucralose, Aminogen, Lecithin, Inulin, FC&C Yellow#5	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Casein Creamy Vanilla (toz 1.82 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Casein Creamy Vanilla	toz	909 q	Micellar Casein - 85 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 28.2 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 30.3 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 12 g	Natural & Artificial, Salt, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan), Sucralose, Aminogen, Lecithin, Inulin, FC&C Yellow#5	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Casein Creamy Vanilla (toz 909 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Casein Strawberry Cream	toz	907 q	Micellar Casein - 85 g, Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) – 28.2 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) – 30.3 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) – 12 g	Natural & Artificial, Gum blend (Cellulose gum, Xanthan gum, Carrageenan), Polydextrose, Lecithin, Malic acid, Acesulfame Potassium, Citric acid, Sucralose, Aminogen, Beet Juice powder	Optimum Nutrition Inc	ABŞ	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Casein Strawberry Cream (toz 907 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Isolate Chocolate Bliss	toz	744 q	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g	Cocoa, Natural & Artificial, Lecithin, Salt, Sucralose	Optimum Nutrition Inc	ABŞ	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GOLD STANDARD 100% ISOLATE CHOCOLATE BLISS, toz 744 q (Seriya nömrəsi: 0000992332; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2022) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Isolate Chocolate Bliss	toz	1,36 kq	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g	Cocoa, Natural & Artificial, Lecithin, Salt, Sucralose	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Isolate Chocolate Bliss (toz 1.36 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Gold Standard 100% Isolate Rich Vanilla	toz	1.32 kq	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g	Natural & Artificial, Lecithin, Sucralose	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Isolate Rich Vanilla (toz 1.32 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Isolate Rich Vanilla	toz	720 q	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g	Natural & Artificial, Lecithin, Sucralose	Optimum Nutrition Inc	ABŞ	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Isolate Rich Vanilla (toz 720 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Göz damcıları Relins A, E, B6 vitaminli	Göz damcı	10ml	Macroglyglycerol ricinoleate -2%, boric acid -0.64%, sodium chloride - 0.49%, hyaluronic acid -0.15%, sodium borate -0.19%, vitamin E-acetate -1%, pyridoxine hydrochloride -0.05%, EDTA disodium dihydrate -0.03 %, vitamin A-palmitate -0.01%, ionol -0.01%, polyhexamethylene biguanide hydrochloride -	Ayrıca qeyd edilməmişdir	Doktor Klaus	Belarus	12.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Göz damcıları Relins A, E, B6 vitaminli, 10ml", adlı məhsul A, E, B6 vitamin çatışmazlığının profilaktikası, gözların sağlamlığının və görmə itiliyinin dəstəklənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Grengam Plus	Kapsul	15 x 2	GABA(Gamma amino butyric acid) – 150 mg, Glycine – 50 mg, inositol – 40 mg, Ginkgo biloba leaves extract – 30 mg (eq.7,2 mg of flavone glycosides and 1,8 mg of terpen lactone), L-5 hydroxytryptophan (from Griffonia simplicifolia seed extract) – 30 mg	Red Iron Oxide, Titanium Dioxide, Corn Starch, Gelatin, Magnesium Stearate, Silicon Dioxide, Microcrystalline Cellulose	JSC Aconitum	Litva	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Grengam Plus (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
GrenKid	Daxilə qəbul üçün məhlul	30 ml	Vitamin A Palmitate 1.0 MIO Liquid (eq.to 750 IU Vitamin A) - 0.75 mg, Ascorbic acid (Vitamin C) - 17.5 mg, Cholecalciferol 1 MIO Liquid (eq.to 200 IU Vitamin D3) - 0.2 mg, Vitamin E acetate Liquid (eq.to 2.5 IU Vitamin E) - 2.5 mg, Riboflavin (Vitamin B2) - 0.3 mg, Pyridoxine HCl (eq.to 0.2 mg Vitamin B6) - 0.25 mg, Niacinamide (Vitamin B3) - 4 mg, Ferrous sulphate (eq.to 5 mg elemental Ferrous) - 15.2 mg, L-Serine - 10 mg	Deionized water, Sugar, Glycerin, Polysorbate-80, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Strawberry flavor, Sucralose, Acesulfame-K	.AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GrenKid (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul serin amin turşusu, dəmir mineralı və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə məhsulun adına dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
Grenovit	Şərbət	150 ml	Fish oil (Total Omega-3 - 370 mg, DHA - 125 mg, EPA - 188 mg) - 1042 mg, Cholecalciferol 1 MIO IU/g (eq.to 5000 IU Vitamin D3) - 5 mg, Vitamin K1 5% (eq.to 18.75 mcg Vitamin K1) - 0.375 mg, Thiamine HCl (eq.to 0.275 mg Vitamin B1) - 0.37 mg, Riboflavin (Vitamin B2) - 0.35 mg, Nicotinamide (eq.to 4 mg Vitamin B3) - 4 mg, Pyridoxine HCl (eq.to 0.35 mg Vitamin B6) - 0.43 mg, Folic acid (Vitamin B9) - 0.05 mg, Cyanocobalamine (Vitamin B12) - 0.625 mcg, Biotin (Vitamin B7) - 0.01 mg, D-	Glycerine, Polysorbate - 80, Xanthan gum, Orange flavor, Potassium sorbate, BHT, Sucralose, Sorbitol, Xylitol, Deionized water	.AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Grenovit (şərbət, 150 ml) adlı məhsul Omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Guarana Shots 1.800 Orange flavour / Guarana Shots 1.800 Portaqal dadlı	məhlul	25 ml x 20	Guarana seed extract – 7200 mg (caffeine 720 mg), Niacin (as nicotiamide) – 64 mg, Vitamin B1 (as thiamine mononitrate) - 4.4 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 5.6 mg	Fructose, Water, Flavour, Citric acid, Potassium sorbate	Anona GmbH (Konzept Nutrition GmbH)	Almaniya	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Guarana Shots 1.800 Orange flavour (məhlul 25 ml x 20) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Hemohelp	Tablet	3 x 10	Folic acid - 400 mcg, Ferrous Bisglycinate (Iron - 17 mg) - 80 mg, Vitamin C (L-Ascorbic acid) - 60 mg, Calcium (as Calcium citrate - 250 mg) - 50 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg	Microcrystalline cellulose, Corn starch, PVP, Magnesium stearate, Silicon dioxide	SUNMED İlaç Kozmetik Gıda İmalat San.Tic.LTD ŞTİ	Türkiyə	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemohelp (tablet, № 30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:Qablaşmada qeyd edilən "Anemiya əleyhinə qida əlavəsi" yazısının "Dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilsin, xarici dildə də həmin yazının tərcüməsi qeyd edilsin.
Heqo-Vit	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper II sulfate anhydrous 2.51 mg) – 1000 mcg, Iodine (as Potassium iodide 366 mcg) - 140 mcg, Iron (as Iron II sulfate 46.3 mg) – 17 mg, Calcium (as Calcium carbonate 250 mg) – 100 mg, Magnesium (as Magnesium carbonate 520 mg) – 150 mg, Selenium (as Sodium selenite 71.73 mcg) – 30 mcg, Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Heqo-Vit (tablet, № 30) adlı məhsul bəzi vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Herbalifeline Max / Herbalayflayn Maks	Kapsul	2 x 15	DL-alpha tocopherol (Vitamin E - 2.7 mg) - 3 mg, Fish oil 60% MIN TG (Polyunsaturated fatty acids (Omega-3 - 630 mg), DHA - 216 mg, EPA - 378 mg) - 1063 mg	Peppermint oil, Thyme oil, Corn starch, Glycerine, Carrageenan gum, Sodium phosphate dibasic anhydrous	Catalent İtaly S.p.A.	İtaliya	09.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HERBALIFELINE MAX/HERBALAYFLAYN MAKS (kapsul, № 30) (Seriya nömrəsi: J59453A, istehsal tarixi: 22.02.2019, son istifadə tarixi: 22.02.2021) adlı məhsul omega-3 doymamış yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin və "uşaq əmizdirmə" yazısı "laktasiya dövrü" yazısı ilə, "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilsin.
Hot Blood	toz	300 g	Vitamin B3-35 mg, Biotin-7.5 mcg, Folic acid-30 mcg, Magnesium-56 mg, Caffeine-300 mg		Scitec Nutrition	ABŞ	20.10.2020	Xitam verilən müraciətlər	
İmubest Kids	Daxilə qəbul üçün məhlul	30 ml (1 ml/20 damcı)	Vitamin C - 3000 mg , L-lysine hydrochloride - 150 mg, L-lysine - 109.8 mg, L-methionine - 55.2 mg, L-valine - 40.2 mg, L-isolysine - 35.4 mg, L-tryptophan - 30 mg, L-phenylalanine - 30 mg, L-threonine - 25.5 mg	Glycerine, Purified water	SC Laboratoarele Medica SRL	Rumıniya	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmubest Kids (daxilə qəbul üçün məhlul , 30 ml) adlı məhsul C vitamini və amin turşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:Qablaşma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun tərtib edilsin.
İmukan	Şərbət	100 ml	Beta glucan- 60 mg, L-Ascorbic acid - 30 mg, Nicotinamide-1,35 mg; Pantothenic acid from Calcium D-patobenate-0.45 mg, Pyridoxine from Pyridoxine hydrochloride-0.15 mg,Thiamin from Thiamin hydrochloride-0,1 mg, Pteroyl-l-glutamic acid-10 mcg, D-Biotin(D-cis-Hexahydro-2-oxo-1H-thieno[3,4-d]imidazole-4-pentanoic acid)- 1,25 mcg, Cyanocobalamin-0,1 mg.	demineralized water, fructose, potassium sorbate, xantani gum, natural orange flavour.	Erbozeta S.p.A	San-Marino	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İMUKAN (şərbət, 100 ml) adlı məhsul immün sistemin fəalliyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır və rəyde göstərilən bəndləri əks etdirməlidir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
İQ Box	Kapsul	2x30	Complex 1: Baikal skullcap (Scutellaria baicalensis) root dry extract (baicalin - 9.6 mg) - 96 mg, Ascorbic acid (Vitamin C - 95 mg) - 96 mg, Ginkgo biloba leaves dry extract (Flavonol glycosides - 21 mg) - 86 mg, Ascorbyl palmitate (Vitamin C - 29 mg) - 72 mg, Gotu kola (Centella asiatica) herb dry extract - 38 mg, Vitamin E 50% (Vitamin E - 19 mg) - 38 mg, Complex Vitamin A (Vitamin A - 0.6 mg) - 4 mg Complex 2: 75% concentrate of ethyl esters of omega-3 polyunsaturated fatty acids (Omega - 3 - 375 mg, DHA - 92 mg, EPA - 230 mg) - 500 mg, Vitamin E (active Vitamin E - 4.9 mg) - 5 mg, Linseed oil - 45 mg	Gelatin, Glycerin, Pure water, Sorbitol, Ethylvanillin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən IQ Box (kapsul, № 60) adlı məhsul Beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd: a) Məhsulun üzərində istifadə olunan Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda baykalının ingredientinin miqdarı rəyə (tərkibə aid sənəd) uyğun olaraq düzgün qeyd edilsin. □ b) Təlimatda "BAD dərman deyil" yazısının "BFMQƏ dəm an deyil" yazısı ilə əvəz olunsun. c) Məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adı qeyd edilsin. □ d) "Scutellaria baicalensis" bitkisi Baykal başlıqotu kimi, "Centella asiatica" bitkisi Azərbaycan dilinə Asiya sentellası kimi tərcümə edilsin.
Juni-C	sorma tablet	1	Acidum ascorbicum - 200 mg, Sodium ascorbate - 112.5 mg	Xylitol, Magnesium stearate, Hydroxypropyl methyl cellulose, Colloidal silicon dioxide, Beta-carotene	Dr.Müller Pharma s.r.o	Çex respublikası	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Juni-C (sorma tablet, № 45) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd: Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin.
Kadefos Forte	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrate - 400 mg, Magnesium sulphate - 100 mg, Vitamin D3 - 0.005 mg (200 IU), Inositol - 100 mg	Guar gum, Peppermint oleum, Tricalcium phosphate, Sodium benzoate, Potassium sorbate, Citric acid monohydrate, Deionized water, Xanthan gum, Titanium dioxide, Glycerin	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kadefos Forte (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
KaDe-KİD	Şərbət	200 ml	Calcium lactate PLUS (eq. to 70 mg Ca) - 400 mg, Vitamin D3 / Cholecalciferol (eq. to 100 IU Vitamin D3) - 1 mg, Menaquinone-7 (eq. to 30 mcg Vitamin K2) - 15 mg	Sorbitol solution 70%, Glycerin vegetable, Turmeric essential oil, Carboxymethylcellulose sodium, Sodium benzoate, Dextrose, Strawberry flavour, Purified water, Polyethylene glycol	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KaDe-KİD (şərbət, 200 ml) adlı məhsul Ca mineralının, D və K vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir. Qeyd: Növbəti istehsal zamanı istifadə üzrə təlimatda "İstifadəsinə göstərişlər bəndi"ndə "Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur" ifadəsi "KaDe-KİD aşağıda qeyd olunan xəstəlik və hallarda qidanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏdir" ifadəsi ilə əvəz olunsun. □
Kalcina	Tablet	6 x 10	Calcium - 450 mg, Vitamin D - 400 IU	Microcrystalline cellulose, Maize starch, PVPK 30, Sodium benzoate, Gelatin, Croscarmellose sodium, Colloidal silicon dioxide, Talcum, Magnesium stearate	JMB Pharmaceuticals Pvt. Ltd.	Hindistan	27.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KALCINA, tablet №60 (Seriya nömrəsi: J-3; İstehsal tarixi: 01.08.2020; Son istifadə tarixi: 31.07.2022) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsidir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Kalmafort	Tablet	3 x 10	Valerian, 0.4% valeric acid standartised extract - 150 mg, Crataegus, 5% flavonoids standartised extract - 150 mg, Magnesium lactate dihydrate - 150 mg, Leonurus cardiaca, 10% stachydrine standartised extract - 50 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 1 mg	Microcrystalline cellulose (E 460), Croscarmellose sodium (E 468), Nutraflucient 114F265032, Magnesium stearate (E 572), Silicon dioxide (E 551)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	30.09.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalmafort (tablet, № 30) (Seriya nömrəsi: 780720 , istehsal tarixi: 01.07.2020, son istifadə tarixi: 01.07.2023) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kalsimix	Şərbət	150 ml	Calcium citrate - 500 mg, Magnesium sulphate - 100 mg, Vitamin D3 - 200 IU	Guar gum, Peppermint oleum, Tricalcium phosphate, Sodium benzoate, Potassium sorbate, Citric acid monohydrate, Deionized water, Xanthan gum, Food color agent (white), Glycerin	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsimix (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəfi vasitə deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-ın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Kanomaq	Kapsul	5 x 10	Magnesium lactate - 554.42 mg, Pyridoxine hydrochloride - 5 mg, Pteroylmonoglutamic acid - 0.2 mg, Cyanocobalamine (Vitamin B12) - 0.004 mg	Gelatin, Microcrystalline cellulose, Magnesium stearate (E 470b), Titanium dioxide,	Biofaktor Sp.z.o.o	Polşa	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kanomaq (kapsul, № 50) adlı məhsul maqnezium mineralı və bəzi B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəfi vasitə deyil. Qeyd:İstifadə üzrə təlimat və qablaşdırmada fol turşusu rəyə (istehsalçının tərkib haqqında təqdim etdiyi sənədə əsasən) uyğun olaraq təsiredici maddə siyahısında qeyd edilsin.
Kanoprevit	Kapsul	3 x 10	Vitamin A (as Retinyl acetate) - 1200 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.84 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.6 mg, Vitamin B12 (as Cyanocobalamine) - 4 mcg, Vitamin D (as Cholecalciferol) -10 mcg, Vitamin E (as DL- alfa tocopheryl acetate) - 7.37 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Folic acid - 400 mcg, Niasin (as Nicotine acid) - 18 mg, Calcium (as Calcium	Microcrystalline cellulose (E460), Silicon dioxide (E551), Magnesium stearate (E470 b), Capsule (gelatin titanium dioxide E171, iron oxide E172)	Fortex Nutraceutical LTD	Bolqarıstan	19.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Kanoprevit (kapsul №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Klimastop	Tablet	2x15	Soy (Glycine max) seed dry extract - 10 mg, Red Clover (Trifolium pratense) herb dry extract - 10 mg, Kudzu (Pueraria lobata) root dry extract - 188 mg, Calcium carbonate - 100 mg (Calcium - 40 mg), Vitamin C - 30 mg, Vitamin D3 - 5 mcg, Vitamin E (in acetate form-6 mg)- 3 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 3 mcg, Biotin - 150 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica	ValueMed Pharma Srl	San-Marino	28.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Klimastop (tablet №30) adlı məhsul qadınlarda klimaxtik dövrdə orqanizmi dəstəkləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kofidro	Şərbət	150 ml	Primula veris root soft extract-55 mg, N - acetylcystein-100 mg; Zinc gluconate(as elemental zinc)-28 mg(4 mg), Tilia cordata dried flowers powder - 520 mg, Althea officinalis root liquid extract - 750 mg, Thymus vulgare liquid extract - 360 mg	Sucralose, Xanthan gum, Glycerol, Caramel flavor, Citric acid, Potassium sorbate, Sodium benzoate, Deionized water	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KOFİDRO (şərbət, 150 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kurkumin Z	Kapsul	1	Curcumin (Curcumin longa rhizome) - 25 mg, Piperine (Piper nigrum fruit) - 0.5 mg	Gelatin, Olive oil, Glycerine, Purified water	Ersağ Bitkisel Sağlık Gıda Ltd. Şti.	Türkiyə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kurkumin Z (kapsul N 60) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfi vasitə deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş üzrə təlimatda məhsulun tərkibi rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilsin. □ b)Komponentlərin həm beynəlxalq elmi adları, həm də Azərbaycan dilində tərcüməsi qeyd edilsin. c)"Gelatin" adlı köməkçi maddənin "inek gelatini" kimi də tərcümə olunması düzgün deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Lakto-filtrum Eko	Tablet	4 x 15	Hydrolysed lignin - 342.11 mg, Lactulose - 101.01 mg	Fructooligosaccharides, Potato starch, Croscarmellose sodium, Magnesium stearate	ASC AVVA RUS	Rusiya	21.10.2020	Müsbət	<p>Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lakto-filtrum Eko (tablet, №60) (Seriya nömrəsi: 60620 , istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nın tələblərinə uyğun tərtib edilmiş.</p> <p>b)İstifadə qaydası rəyə uyğun qeyd edilmiş.</p> <p>c)Müalicə müddəti yazılışda göstərilmişdir.</p>
Leberschutz Ultra Plus Vitamin E	Kapsul	3 x 20	Milk thistle fruit extract (Silybum marianum) - 250 mg, Vitamin E - 12 mg alfa-TE	Soy bean oil refined, Soy bean oil partially hydrogenated, Soy lecithin IP, Beeswax, Gelatine, Glycerol, Sorbitol, Water, Titanium dioxide, Carmine red, Iron oxide black	DR.Dünner AG	İsveçrə	14.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Leberschutz Ultra Plus Vitamin E (kapsul № 60) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
L-Elixir / L-Eliksir	Daxilə qəbulu üçün məhlul-damcı	30 ml	Red root (Ceanothus americanus) - 9 mg, Red clover blossoms (Trifolium pratense) - 7.5 mg, Stillingia root (Stillingia sylvatica) - 7.5 mg, Prickly ash bark - 6 mg	Vegetable glycerine, Purified water	CJ Labs Inc.	ABŞ	29.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-ELIXİR (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul (Seriya nömrəsi: 8308 , istehsal tarixi:01.08.2020 , son istifadə tarixi: 01.08.2023) limfa sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Leston	Şərbət	150 ml	Passiflora incarnata – 140 mg, Crataegus monogyna – 140 mg, Melissa officinalis – 100 mg, Magnesium (as Magnesium citrate anhydrous) – 42 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 2 mg	Deionized water, Raspberry flavour, Xanthan gum, Citric acid, Trisodium citrate, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	07.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Leston (şərbət 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: eks göstərişlər bölməsində düzəliş edilərək rəy nömrəsi və rəy tarixi eyni qalmaqla rəy dəyişdirilir.</p>
Letaze Forte	Tablet	1	Magnesium sulfate heptahydrate – 400 mg (eqv.to 39.2 mg Magnesium), Vitamin B6 (as Pyridoxine hydrochloride)- 2 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	22.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Letaze Forte (tablet, № 30) adlı məhsul maqnezium və vitamin B6-nın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmış və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Liafos	Kapsul	1 x 10			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	07.10.2020	Xitam verilən müraciətlər	Məmmədov Elvin Rasim oğlu tərəfindən 15.07.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 2011601 seriyalı Liafos (kapsul №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Xarici görünüşü: Narıncımtıl-çəhrayı rəngli, iki hissəli kapsul; tərkibi: ağımtıl rəngli bərk kütlə (NS-ə əsasən kapsulun tərkibi ağımtıl rəngli tozdan ibarət olmalıdır.)- UYGUN DEYİL □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Ligamento	örtüklü tablet	2 x 15	Grapefruit (Citrus paradisi) seed extract containing 17 %(40 mg) of vitamin C – 235 mg, Turmeric (Curcuma longa) rhizome extract containing 10 %(12,5 mg) curcumin - 125 mg; Hydrolyzed collagen type 1 – 100 mg; Magnesium (as magnesium carbonate)- 94 mg; Bromelain- 40 mg; Papain – 25 mg; Zn(as Zinc sulphate)- 5 mg; Manganese (as manganese sulphate)- 1 mg; 0,1 % Vitamin B12(as cyanocobalmin)- 0.625 mcg.	Silicon dioxide, Magnesium salts of fatty acids, Cross-linked sodium carboxymethylcellulose, cellulose, tablet coating (hydroxypropyl methylcellulose, polydextrose, polyethylene glycol, riboflavin, talc, titanium dioxide, carmines, maltodextrin)	LEK-AM	Polşa	28.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LİGAMENTO(örtüklü tablet № 30) adlı məhsul dayaq-hərəkət sistemində birləşdirici toxumanın metabolizmini və oynaqların fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Örəcənin istehsalçının adına texniki səhvlə bağlı 08.10.2020-ci il tarixli müraciətinə görə, rəy nömrəsi və tarixi qalmaq serti ilə rev dəyisdirilmişdir.
Lioflor	Vaginal duş 100 ml, flakon və 350 mq toz qapaq rezervuarda	100 ml	Hyaluronate sodium powder Cristalhyal-0,010g, Calendula distilled water-1,000g, Tea Tree Oil - 0,100g, Lactobacillus Acidophilus LA14 200 MLD/g-20mg/100ml, Lactobacillus Rhamnosus SP1 300 MLD/g-6,666mg/100ml	Lactic Acid 90%, Polisorbate 20 (TWEEN 20 Agar), Sodium methyl paratoxybenzoate, EDTA disodium salt, Imidazolidinyl urea solution 16,67%, Natural vegetable glycerol, Boric Acid, Water, Silica,	Biotrading S.r.l.	İtaliya	20.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lioflor, Vaginal duş 100 ml №5", adlı məhsul vaginal və bakterial vaginozların mənalicəsi və profilaktikasındakı köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Lipo 6 Black Ultra Concentrate	Kapsul	1 pl. flakonun içərisində 60 kapsul	affeine anhydrous - 175 mg, N-acetyl L-tyrosine - 118 mg, Guarana extract 22 % - 100 mg, Citrus aurantium extract 10 % - 10 mg, Cayenne powder - 5 mg, Bioperine black pepper ext. - 5 mg, Chromium picolinate - 100 mc	Purified water, Glycerin, Capsules AQ "00" green HPMC	HVL LLC DBA AquaCap (for Nutrex Research, Inc.)	ABŞ	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipo 6 Black Ultra Concentrate(kapsul № 60) adlı məhsul (Seriya nömrəsi: 50201697, istehsal tarixi: 01.07.2019, son istifadə tarixi: 01.07.2022) idmanla məşğul olanların çəkisini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lipo 6 Carnitine	Kapsul	1 flakonun içərisində 60 kapsul	L-carnitine HCL - 655 mg	Water, Glycerin, vegetable capsules.	HVL LLC DBA AquaCap (for Nutrex Research, Inc.)	ABŞ	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipo 6 Carnitine(kapsul № 60) adlı məhsul (Seriya nömrəsi:50193130 , istehsal tarixi:01.09.2019 , son istifadə tarixi: 01.09.2022) idmanla məşğul olanlar üçün metabolizmi yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Lipo Lab	İnyeksiya üçün məhlul	10 ml x 10	Phosphatidylcholine-1.0%, Carnitine-0.6%, Sodium Deoxycholate-0.05%, Water-98.3%	Ayrıca qeyd edilməmişdir	GMS Co. Ltd.	Cənubi Koreya	09.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Lipo Lab, İnyeksiya üçün məhlul, 10x10 ml" adlı məhsul kosmetologiyada lipolitik təsir göstərən tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Lipociale	Kapsul	3x10	Phospholipids of soybean - 300 mg, Choline - 9 mg, Phosphatidylcholine - 79 mg, L-ornithine-L-aspartate - 10 mg, Riboflavin - 0.7 mg, Vitamin B6 - 0.7 mg	Microcrystalline cellulose, Fatty acids of magnesium, Gelatine, Titanium dioxide, Red iron oxide	Symbiofarm Sp. z.o.o	Polşa	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipociale(kapsul № 30) adlı məhsul (Seriya nömrəsi: 583219, istehsal tarixi: 01.12.2019, son istifadə tarixi: 01.12.2021) qaraciyər fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lipoxor	Kapsul	1	Green Coffee Bean extract (50% chlorogenic acid) - 150 mg, Garcinia Cambogia fruit extract (60% hydroxy citric acid) - 150 mg	Maltodextrin	Guangzhou Inch Bio-tech Co, LTD	Çin Xalq Respublikası	22.09.2020	Xitam verilən müraciətlər	Ərizəçinin müraciəti əsasında ekspertiza dayandırılıb.
Liveril	Tablet	5 x 6	Betacarotene (as Natural Betacarotene 20% CWD Powder - 5 mg) - 1 mg, Vitamin D (as Vitamin D3 (500 IU/mg)EC - 0.8 mg) - 10 mcg, Vitamin E (as Vitamin E DL-Alpha Tocopheryl Acetate 50% - 44.7 mg) - 15 mg, Silymarine - 140 mg, Niacin (Vitamin B3)(as Nicotinamide) - 9 mg, Ascorbic Acid - 75 mg, L-Carnitine Tartrate - 50 mg, Choline Bitartrate (as Choline Bitartrate with 1% SiO2 - 50.5 mg) - 50 mg, Inositol - 50 mg, N-Acetyl Cysteine - 50 mg, L-Lysine (L-Lysine Monohydrochloride - 31.2 mg) - 25 mg, L-Ornithine Hydrochloride - 50 mg, L-Glutathione - 15 mg, Pantothenic Acid (as Calcium D-Pantothenate - 10.9 mg) - 10 mg, Copper (as Copper Sulphate dried - 1.4 mg) - 0.5 mg, Zinc (as Zinc Sulphate Monohydrate - 20.6 mg) - 7.5 mg, Manganese (as Manganese Sulphate Monohydrate - 6.2 mg) - 2 mg, Thiamin (as Thiamine Mononitrate - 6.2 mg) - 5 mg.	Microcrystalline Cellulose, D-Calcium Phosphate, Polyvinylpyrrolidone, Magnesium Stearate, Croscarmellose Sodium, Silyoid- (Colloidal Silica, Silicon Dioxide), Potato Starch, Purified Talc, Magnesium Silicate Prep, Disodium Edetate, Polyvinylpyrrolidone, Ascorbic Acid, Starch (Pregelatinised Maize Starch), Tartaric Acid, Polysorbate 80, Ethyl cellulose, Stearic Acid, Insta Moistshield IC-MS-5950, Ready mix Wincoat WT-03224, Black	Thompson and Capper ltd	Böyük Britaniya	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liveril (tablet №30) adlı məhsul qaraciyər fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Lukost Kids	Şərbət	150 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Xitam verilən müraciətlər	Xitam <input type="checkbox"/> "Healty Life MMC" şirkətinin 05.08.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan 391seriyalı Lukost Kids (məhül 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. <input type="checkbox"/> pH : 9.62 (3.0 - 8.5) -- Uyğun deyil <input type="checkbox"/> Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. <input type="checkbox"/> <input type="checkbox"/>
Lutein Omega 3	Kapsul	30x1	Fish oil (DHA - 200 mg, EPA - 40 mg) - 401 mg, Ascorbic acid - 80 mg, DL - alpha - tocopheryl acetate - 12 mg, Zinc oxide - 10 mg, Lutein 20% FloraGlo suspension of tagete flowers (Tagetes erecta L.) in safflower oil 10 mg, Zeaxanthin 14% FloraGlo suspension of tagete flowers (Tagetes erecta L.) in safflower oil 2 mg, Copper oxide - 1 mg	Gelatin, Glycerol, Yellow beewax, Rapersees lecithin, Red iron oxide, Black iron oxide	Catalent Italy S.p.A.	İtaliya	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lutein Omega 3 (kapsul № 30) adlı məhsul omega-3 yağ turşularının, vitamin, mineral və vitamənbənzər maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MagneFol	Tablet	5 x 10	Magnesium lactate - 200 mg, Magnesium carbonate - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Melissa 3 % flavone standardised leaf extract - 3 mg, Folic acid (Vitamin B9) - 200 mcg	Microcrystalline cellulose, Povidone / Kolidon, Magnesium stearate, Silicon dioxide, Nutraficient blue 114F205051	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MagneFol (tablet, № 50) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "İstifadəsinə göstərişlər bəndi"nə "MagneFol aşağıda qeyd olunan xəstəlik və hallarda qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏdir" ifadəsi əlavə edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Magnesium+B6 Shots Orange / Magnesium+B6 Shots Portaqal	Daxilə qəbul üçün məhlul	25 ml x 20	Vitamin B6 (as pyridoxine hydrochloride) – 5.6 mg, Magnesium (as magnesium lactate and magnesium citrate) – 1040 mg	Fructose, Water, Flavour, Citric acid, Potassium sorbate, Orange juice concentrate, Sucralose	Anona GmbH (for Konzept Nutrition GmbH)	Almaniya	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnesium+B6 Shots Orange (məhlul 25 ml x 20) adlı məhsul maqnezium və vitamin B6-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.
Magnimax	Kapsul		Magnesium Bisglycinate (equiv. to 70.5 mg elemental Magnesium) - 500 mg, Magnesium Citrate (equiv. to 21.97 mg elemental Magnesium) – 193.75 mg, Pyridoxal-5 Phosphate (equiv. to 2.5 mg Vitamin B6) – 3.65 mg	Magnesium Stearate, Silicone Dioxide	.AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnimax (kapsul №60) adlı məhsul maqnezium və vitamin B6-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil.
Magtirol	Kapsul	2 x 15	Magnesium oxide (eq. 370 mg of Magnesium) - 613.62 mg, Magnesium salts of citric acid (eq. 30 mg of Magnesium) - 185.64 mg, Pyridoxine hydrochloride (eq.5 mg of Vitamin B6) - 6.08 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Gelatin, Titanium dioxide	JSC Aconitum	Litva	05.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magtirol (kapsul, № 30) (Seriya nömrəsi: 20055 , istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 28.02.2022) adlı məhsul bəzi maqnezium və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil.
Makvin	Şərbət	150 ml	Vitamin C - 60 mg (L-ascorbic acid 60 mg), Vitamin E - 8 IU (DL-alpha-tocopheryl acetate %50 16 mg), Zinc - 5 mg (Zinc sulfate monohydrate 13.7 mg), Beta glucan - 10 mg (Beta glucan (%75) 13 mg), Vitamin B3 - 8.5 mg (Nicotinamide 8.5 mg), Vitamin B5 - 3.5 mg (D- calcium pantothenate 3.8 mg), Manganese - 1 mg (Manganese sulfate 3.077 mg), Vitamin A - 1663 IU (Retinil palmitate 1.663 mg), Vitamin B12 - 1.5 mcg (Cyanocobalamin (%0,1) 1,5 mg), Vitamin B2 - 0.9 mg (Riboflavin 5'- phosphate, sodium 1.2 mg), Vitamin B1 - 0,8 mg (Thiamin hydrochloride 1,07 mg), Vitamin B6 - 0,5 mg (Pyridoxin hydrochloride 0,61 mg), Vitamin D - 400 IU	Deionized water, Sugar, Glycerol (E 422), Polysorbate 80 (E 433), Citric acid (E 330), Gum Arabic (E 414), Xanthan gum (E 415), Orange flavour (S 25695-E/01), Lemon flavour (31835020730000), Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263),	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Makvin (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil. Qeyd: Təsiredici maddələr siyahısında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi qalmaqlla saxlanılır.
Marelin Neo	Tablet	3 x 10	Vitamin E (as D-alpha-tocopherol acetate) - 25 mg, Beta glucan - 120 mg, Vitamin C (Ascorbic acid) - 60 mg, Selenium (as Sodium selenate) - 25 mcg (59.8 mcg)	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Marelin Neo (tablet № 30) adlı məhsul immün sistemin fəallığına yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil.
Maston Plus	Kapsul	6x 10	İndole-3-carbinol-300 mg; Camellia sinensis leaf extract-60 mg; Soy isoflavones-60 mg; Sodium selenite-150 mcg; Vitex agnus castus seed dry extract-125 mg; Vitamin E (as Tocopheryl acetate)-20 mg.	cornstarch, natural gelatin(capsula shell)	Vega İlaç Kozmetik Gıda İmalat San. Tic. Ltd. Şti	Türkiyə	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MASTON PLUS(kapsul N 60) adlı məhsul qadın reproduktiv orqan və toxumalarının patoloji proseslərinin kompleks müalicəsində və profilaktikasında, estrogenlərin orqanizmde tənzimləndirici kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də məhsulun vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır və orada olan məlumatlar rəyə uyğun olaraq göstərilmişdir. □

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı ödənilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Maximuno	Kapsul	30 kapsul			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	07.10.2020	Xitam verilən müraciətlər	<p>"Quliyeva Sevinc Tofiq qızı" tərəfindən 06.07.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan MM-001/0620seriyalı Maximuno (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir.</p> <p>Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>Eyniliyin təyini: Vitamin C -- qeyri məqbul test, vit.E -- qeyri məqbul test, flavonoidlər -- qeyri məqbul test, azot tərkibindəki iri qrup -- qeyri məqbul test. (Uyğun deyil)</p> <p>Eyni zamanda məhsulun tərkibində olan sink və selenin məhsula daxil olma forması göstərilmişdir (hansı duzu formasında).□</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p>
Maxon Vitamin D3	Daxilə qəbul üçün məhlul	20 ml (1 ml/25 damcı)	Vitamin D3 - 100000 IU	Deionized water, Citric acid, Sodium benzoate, Potassium sorbate, Glycerin, Sugar, Polyoxyl 40 Hydrogenated Castor oil, Liquid banana flavor	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	29.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxon Vitamin D3 (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adı, həm də Azərbaycan dilində tarum əsi qeyd edilmişdir.</p> <p>b)Məhsulun tərkibi rəvə uyğun qeyd edilmişdir.</p> <p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Meflor (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Meflor	Kapsul	2 x 10	Bifidobacterium longum, Bifidobacterium bifidum, Enterococcus faecium, Lactobacillus acidophilus - total amount of live cells not less than 2.5 milliards n.c.u., Inulin - 100 mg, Saccharomyces boulardii – 2.5 milliards n.c.u., Lactobacillus rhamnosus - 3 milliards n.c.u.	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Yeni Pharma Tibbi Matzeme İlaç San. İc ve Diş. Tic. Ltd. Şti	Türkiyə	28.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Meflor (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Mega B-50 Vitamin B-Complex / Meqa B-50 Vitamin B-Kompleks	Tablet	1	Pyridoxine Hydrochloride - 63.961 mg, Thiamine Hydrochloride - 63.532 mg, D-Calcium Pantothenate - 58.288 mg, Inositol Granular- 54.259 mg, Nicotinamide - 50.761 mg, Para Amino Benzoic Acid- 50.505 mg, Choline Bitartrate - 50.0 mg, Riboflavin DC (95% Riboflavin,5% Hypromellose) - 47.0 mg, Riboflavin - 6.143 mg, Alfalfa powder (90-95% Alfalfa powder, 5-10% Maltodextrin) - 0.50 mg, Lecithin - 0.50 mg, Rice bran powder - 0.50 mg, Watercress powder - 0.50 mg, Folic Acid - 0.496 mg, Cyanocobalamin - 0.074 mg, Biotin - 0.062 mg, Parsley Extract 10:1 (90-95% Parsley Extract, 5-10% Maltodextrin) - 0.050 mg	Anhydrous Dibasic Calcium Phosphate DC, Microcrystalline Cellulose, Magnesium Stearate, Stearic Acid, Hypromellose, Glycerin	Park Acre Enterprises Ltd (for Holland & Barrett Retail Limited)	Böyük Britaniya	30.09.2020	Mənfi	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mega B-50 Vitamin B-Complex (tablet №50) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən Pyridoxine Hydrochloride, Thiamine Hydrochloride, D-Calcium Pantothenate, Nicotinamide, Riboflavin, Cyanocobalamin vitaminləri gündəlik istehlak həddini aşır .</p>
Melafibre	Daxilə qəbul üçün məhlul	300 ml	Lactulose solution 62% w/v - 4 g, Fructo-oligosaccharides (FOS) - 4 g, Taraxacum officinale Weber (Dandelion) root fluid extract - 37.5 mg, Aloe vera L. (Aloe) juice fluid extract - 37.5 mg, Ulmus campestris L. (Elm) bark fluid extract - 37.5 mg, Inulin - 1.5 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1.21 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 1.21 mg	Water, Glycerol, Flavouring, Sodium Benzoate, Potassium Sorbate, Sorbic Acid, Citric Acid, Polysorbate 20, Sucralose, Sodium Saccharin	STAR DUST PRODUCTION S.R.L.	İtaliya	07.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MELAFIBRE(daxilə qəbul üçün məhlul, 300 ml) adlı məhsul(Seriya nömrəsi: 2077, istehsal tarixi:01.05.2020 , son istifadə tarixi: 01.05.2023) bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Melat ODT	Ağızda həll olan tablet	3 x 10	Folic acid (as (6S)-5-methyltetrahydrofolic acid, glucosamine salt 0.74 mg) - 400 mcg	Mannitol (E 421), Polyvinylpyrrolidone (E1201), Corn starch, Silicon dioxide (E 551), Magnesium salts of fatty acids (E 470b), Strawberry flavor, Peppermint flavor	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	30.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melat ODT (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əman və istifadə edil Qeyd:Qablaşmada fol turşusunun beynəlxalq elmi adı və "istifadə qaydası" bəndində yaş həddi qeyd edilmişdir.
Melaz	Kapsul	3 x 10	Valeriana officinalis root extract 4:1 - 20 mg, Melissa officinalis leaves extract - 10 mg, Mentha piperita leaves extract - 10 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 470 b), Silicon dioxide (E 551), Capsule (Gelatin, Titanium dioxide (E 171), Iron oxide (E172))	Fortex Nutraceutical LTD	Bolqarıstan	28.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melaz (kapsul, № 30) (Seriya nömrəsi: 018092 , istehsal tarixi: 30.09.2020, son istifadə tarixi: 30.09.2023) adlı məhsul yuxarı prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Miserol	toz	10	Saccharomyces boulardii- 250 mg	Maltodekstrin, İsomaltose, Tutti Frutti Flavour	Helba İlaç İç və Dış San. Tic. A.Ş	Türkiyə	05.10.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miserol (saşe, № 10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan vasitə olub, l öz tərkibi və istifadə qaydalarına görə də əman və istifadə edil. Belə ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 14-1.2. maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bunu nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Reyestrində yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan "Enterol" adlı dərman vasitəsi mövcuddur.
Miserol	Kapsul	10	Saccharomyces boulardii- 250 mg	Maltodekstrin, Hydroxypropyl methyl cellulose	Helba İlaç İç və Dış San. Tic. A.Ş	Türkiyə	05.10.2020	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miserol (kapsul, № 10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan vasitə olub, l öz tərkibi və istifadə qaydalarına görə də əman və istifadə edil. Belə ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 14-1.2. maddəsinə əsasən bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bunu nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Reyestrində yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan "Enterol" adlı dərman vasitəsi mövcuddur.
Moralong	Kapsul	1	Milk thistle (Silybum marianum) fruit extract - 115 mg, Artichoke (Cynara scolymus L.) leaf extract - 200 mg, Crocus sativus leaf extract - 30 mg, Helichrysum arenarium flower extract - 50 mg, Taraxacum officinalis root extract - 20 mg, Vitamin E (alpha-tocopheryl acetate) - 10 mg	Microcrystalline cellulose, Gelatin, Magnesium stearate, Silicon dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Moralong (kapsul, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: a)Qablaşma və Azərbaycan dilində tətib edilmiş istifadə üzrə təlimatda tərkib rəyə uyğun qeyd edilmişdir. b)İstifadə qaydasında "böyük kər" yazısı qeyd edilmişdir. c)"Göstərişlər" bəndində qeyd edilən "köməkçi vasitə" yazısı "qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ" yazısı ilə əvəz edilmişdir.
Natalben Supra	Kapsul	3 x 10	Omega 3 - 250 mg (EPA - 40 mg, DHA - 200 mg), Vitamin C - 40 mg, Vitamin D3 - 10 mcg, Vitamin B1 - 1.1 mg, Vitamin B2 - 1.4 mg, Nicotinamid - 16 mg, Pantotenic acid - 6 mg, Vitamin B6 - 1.4 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 2.5 mcg, Biotin - 50 mcg, Ferrum - 28 mg, Zinc - 10 mg, Selenium - 55 mcg, Iodium - 200 mcg	Softisan, Yellow beeswax, Sunflower Lecithin, Gelatin, Glycerine, Sorbitol, Iron oxide red E-172, Iron oxide black E-172	HC CLOVER	İspaniya	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natalben Supra (kapsul №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Natural Life Vitamin C	Tablet	3 x 10	L-ascorbic acid - 500 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Natural Life Vitamin C (tablet, №30) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə mənbəyi kimi tövsiyə edilmişdir. Qeyd: a) "İstifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq tərtib olunmuşdur. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM)	Tablet	1	Glucosamine sulphate KCL (Glucosamine sulphate - 750 mg) - 995.02 mg, Chondroitin Sulphate Sodium (Chondroitin sulphate - 600 mg) - 652.5 mg, Methylsulfonylmethane - 300 mg	Purified water, Microcrystalline cellulose (E 460(ii)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutraflucient Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171). Lecithin (Sov) (E Purified water, Microcrystalline cellulose (E 460(ii)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutraflucient Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171). Lecithin (Sov) (E	Nobel İlaç San Ve Tic. A.Ş	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM) (Tablet, №60) (Seriya nömrəsi: YABI001A, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul oynaq və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə mənbəyi kimi tövsiyə edilmişdir. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adı qeyd edilsin.
NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM)	Tablet	1	Glucosamine sulphate KCL (Glucosamine sulphate - 750 mg) - 995.02 mg, Chondroitin Sulphate Sodium (Chondroitin sulphate - 600 mg) - 652.5 mg, Methylsulfonylmethane - 300 mg	Purified water, Microcrystalline cellulose (E 460(ii)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutraflucient Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171). Lecithin (Sov) (E	Nobel İlaç San Ve Tic. A.Ş	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM) (Tablet, №60) (Seriya nömrəsi: XABI007A, istehsal tarixi: 01.03.2019, son istifadə tarixi: 01.03.2022) adlı məhsul oynaq və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə mənbəyi kimi tövsiyə edilmişdir. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adı qeyd edilsin.
NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM)	Tablet	1	Glucosamine sulphate KCL (Glucosamine sulphate - 750 mg) - 995.02 mg, Chondroitin Sulphate Sodium (Chondroitin sulphate - 600 mg) - 652.5 mg, Methylsulfonylmethane - 300 mg	Purified water, Microcrystalline cellulose (E 460(ii)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutraflucient Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171). Lecithin (Sov) (E	Nobel İlaç San Ve Tic. A.Ş	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM) (Tablet, №60) (Seriya nömrəsi: YABI002A, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul oynaq və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə mənbəyi kimi tövsiyə edilmişdir. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adı qeyd edilsin.
NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM)	Tablet	1	Glucosamine sulphate KCL (Glucosamine sulphate - 750 mg) - 995.02 mg, Chondroitin Sulphate Sodium (Chondroitin sulphate - 600 mg) - 652.5 mg, Methylsulfonylmethane - 300 mg	Purified water, Microcrystalline cellulose (E 460(ii)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutraflucient Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171). Lecithin (Sov) (E	Nobel İlaç San Ve Tic. A.Ş	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM) (Tablet, №60) (Seriya nömrəsi: YABI003A, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul oynaq və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə mənbəyi kimi tövsiyə edilmişdir. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adı qeyd edilsin.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM)	Tablet	1	Glucosamine sulphate KCL (Glucosamine sulphate - 750 mg) - 995.02 mg, Chondroitin Sulphate Sodium (Chondroitin sulphate - 600 mg) - 652.5 mg, Methylsulfonylmethane - 300 mg	Purified water, Microcrystalline cellulose (E 460(i)), Polyvinylpyrrolidone (E 1201), Cross-linked sodium carboxy methyl cellulose (E 468), Nutrafricant Food Supplement coating 114F280000 White (Polyvinyl alcohol (E 1203), Titanium dioxide (E 171), Polyethylene glycol (E 1521), Talc (E 553 b)), Magnesium salts of fatty acids (E 470 b), Fatty acids (E 570), Opadry fx Silver 62W28547 (Sodium carboxy methyl cellulose (E 466), Maltodextrin, Dextrose monohydrate, Potassium aluminum silicate (E 555)/ Titanium dioxide (E 171), Lecithin (Sov) (E	Nobel İlaç San Ve Tic. A.Ş	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Qlükozamin Xondroitin Metilsulfonilmetan (MSM) (Tablet, №60) (Seriya nömrəsi: YABI004A, istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul oynaq və qırdıraq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, beynəlxalq elmi adı qeyd edilsin.
Nefrowise	Tablet	3 x 10	Propolis d.e std. 5% flavon (galangin) - 50 mg, Cranberry fruits d.e. (Vaccinium macrocarpon) - 100 mg, Java tea leaf d.e. (Orthosiphon stamineus Benth.) - 100 mg, Bearberry leaf. d.e. (Arctostaphylos uva-ursi L.) - 100 mg, Corn silk d.e. (Zea mays L.) - 100 mg, Horsetail aerial parts d.e. (Equisetum arvense) - 50 mg, Bilberry fruits d.e. (Vaccinium myrtillus) - 50 mg, Magnesium citrate - 100 mg	Maltodextrin, Microcrystalline cellulose, Enteric coating system (Erhyl cellulose, Medium chain triglycerides, Oleic acid, Ammonium hydroxide, Sodium alginate, Purified stearic acid), Sodium croscarmellose, Silicon dioxide, Vegetable grade stearic acid, Vegetable grade magnesium stearate, Hydroxypropyl methylcellulose, Glycerine	Primea Limited	Latviya	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefrowise (tablet № 30) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun 10-14 gündən artıq istifadə olmaması haqqında tövsiyə xarakterli məlumat təqdim olunsun. Belə ki, əks hallarda məhsulun tərkibində olan Arctostaphylos uva-ursi liquid extract adlı ingredient ADA(EMEA)-nın məlumatına əsasən böyrəklərdə qıcıqlanmaya səbəb ola bilər.
Nekoff	Şərbət	150 ml	Grindelia (Grindelia robusta Nutt.) aerial part with flowers dry extract - 10 mg, Marsh-mallow (Althea officinalis L.) root dry extract - 10 mg, White fir (Abies alba Mill.) pine cone dry extract - 10 mg, Plantain (Plantago major L.) herb dry extract - 10 mg, Pine (Pinus sylvestris L.) essential oil - 6,6 mg, Thymus (Thymus vulgaris L.) leaves dry extract - 3,3 mg, Eucalyptus (Eucalyptus globulus Labill.) essential oil - 1,65 mg	fructose, water, stabilizer: glycerol; acidifying: citric acid, emulsifier: sucrose esters of fatty acids;preservatives: potassium sorbate, sodium benzoate, flavour, thickener: xanthan gum	Specchiasol S.r.l	İtaliya	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nekoff(şərbət, 150 ml) adlı məhsul öskürəyi yüngünləşdirən və bəlgəmin ifrazını yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda:"öskürək aleyhinə və bəlgəmgətirici xüsusiyyətlə malik BFMQƏ-dir" və "Öskürəklə müşayiət olunan tənəffüs yollarının iltihabi xəstəliklərinin (laringit, traxeit, kəskin və xroniki bronxit, pnevmoniya) kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə olunur." yazıları müvafiq olaraq "Öskürəyi yüngünləşdirən və bəlgəmin ifrazını yaxşılaşdıran BFMQƏ"ilə əvəz etmək.", Öskürəklə müşayiət olunan tənəffüs yollarının iltihabi xəstəliklərinin (laringit, traxeit, kəskin və xroniki bronxit, pnevmoniya) kompleks müalicəsində qıdını bioloji faal maddələrlə zənginləşdirmək üçün köməkçi vasitə kimi tövsiyə olunur." ilə əvəz olunsun.
Nemokal	Şərbət	150 ml	Inositol – 5 mg, Magnesium hydroxide – 90 mg (equiv. to 37.5 mg Magnesium), Calcium carbonate – 375 mg (equiv. to 150 mg Calcium), Zinc sulfate monohydrate – 5.5 mg (equiv. to 2 mg Zinc), Potassium citrate – 30 mg (equiv. to 11 mg Potassium), Glycine – 50 mg, Cholecalciferol - 2 mg (equiv. to 200 IU Vitamin D3)	Glycerine, Sugar, Microcrystalline cellulose, Deionized water, Xanthan gum, Banana flavor, Potassium sorbate, Sodium benzoate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemokal (şərbət, 150 ml) adlı məhsul kalsium mübadiləsini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Ərizəçinin müraciəti əsasında rəydə "əks göstərişlər" bölməsində düzəliş edilmişdir, nömrəsi və tarixi salanılmaqla rəy dəyişdirilmişdir.
Nemoliv	Tablet	3 x 10	Lecithin (Eq. to Phospholipids 300 mg) - 353 mg, Alpha lipoic acid - 100 mg, Milk thistle seed extract (Silybum marianum standardized to 70 mg silymarin) - 87.5 mg, Spanish artichoke head and leaves extract (Cynara cardunculus L.) - 100 mg	Microcrystalline cellulose, Dicalcium phosphate, Polyvinylpyrrolidone, Croscarmellose sodium, Silicon dioxide, Magnesium stearate, Orange coating	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemoliv (tablet, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun köməkçi maddələr siyahısında düzəliş edildiyi üçün rəy dəyişdirilir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nemoten-L	Tablet	2 x 10	Tryptophan - 300 mg, Melatonin - 1 mg, Valerian root extract (Valerian officinalis L.) - 100 mg, Passion flower leaf extract (Passiflora incarnata L.) - 100 mg, Lemon balm leaf extract (Melissa officinalis L.) - 100 mg, Mountain Hawthorn fruit extract (Crataegus pinnatifida) - 40 mg, Magnesium hydroxide (Eq. to 100 mg Magnesium) - 240 mg, Pyridoxine hydrochloride (Eq. to 4.11 mg Vitamin B6) - 5 mg	Microcrystalline cellulose, Dicalcium phosphate, Polyvinylpyrrolidone, Croscarmellose sodium, Silicon dioxide, Magnesium stearate, Green coating	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemoten-L (tablet, №20) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Neo Colic Neo	Daxilə qəbul üçün məhlul	50 ml	Foeniculum vulgare fruits essential oil - 500 mg	Polysorbate 80, Xanthan gum, Sodium citrate, Sodium saccharin, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo Colic Neo (daxilə qəbul üçün məhlul- damcılı, 50 ml) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neoprostat	Tablet	1	Saw Palmetto fruit extract - 167 mg, L-alanin - 50 mg, L-glutamic acid - 50 mg, Nettle (Urtica dioica) root extract - 50 mg, Selen - 30 mcg, Zinc - 15 mg, Vitamin B6 - 3 mg, Likopin - 3 mg, Vitamin E - 4 IU, Vitamin A - 2500 IU	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Tan İlaç ve Kozmetik San. Tic. Şti.	Türkiyə	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neoprostat (tablet, №30) adlı məhsul kişi cinsiyyət sistemi problemləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Neurotidine	Daxilə qəbul üçün məhlul	500 ml	Citicoline free acid (Cognizin Citicoline) - 250 mg	Water, Fructose, Sodium citrate, Sodium hydroxide, Potassium sorbate, Riboflavin	OPKO Health Spain S.L.U.	İspaniya	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurotidine (Daxilə qəbul üçün məhlul, № 500 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Əks göstərişlər" bəndinə "Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" yazısının əlavə edilməsi zəruridir.
Neyrorest	Tablet	3 x 10	GABA - 150 mg, Vitamin B6 - 3 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Magnesium citrate - 150 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	SUNMED İlaç Kozmetik Gıda İmalat San.Tic.LTD ŞTI	Türkiyə	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrorest (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə üzrə təlimatda "Aşağıdakı xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə oluna bilər" ifadəsi "Neyrorest aşağıda qeyd olunan xəstəlik və hallarda qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏdir" ifadəsi ilə əvəz olunsun. □ b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməki maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Neyrostar	Damcı	50 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	14.10.2020	Xitam verilen müraciətlər	"Healty Life MMC" tərəfindən 22.07.2020-ci il tarixi məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Neyrostar (məhlul-damcı, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhlul rəngsiz, şəffaf, xarakterik qoxulu maye olsa da, (NS-də rəngi açıq qəhvəyi kimi qeyd olunub) normativ sənəd bərdə göstərilən bərdə uyğun gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Nigenol™	Kapsul	3 x 20	Egyptian black cumin oil - 450 mg, Vitamin C (as Calcium ascorbate) - 26.67 mg, Biotin - 16.67 mcg, Vitamin E (as D-alpha-tocopherol (1000 IU/g)) - 4 mg alfa-TE, Natural carotenoids - 0.5 mg	Soy lecithin IP, glycerol Monostearate, Gelatin, Glycerol, Water, Iron oxide (red E172, black E172)	DR.Dünnər AG	İsveçrə	15.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nigenol™ (kapsul № 60) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nobelux	Tablet	10 x 6	Calcium citrate - 800 mg, Zinc oxide - 5 mg, Magnesium oxide - 150 mg, Vitamin K1 - 30 mcg, Vitamin D3 - 10 mcg	Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nobelux (tablet №60) adlı məhsul kalsium və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nurkavir	Tablet	3 x 10	Vitamin A(as retinol) - 1 mg, Vitamin C (as l-ascorbic acid)- 80 mg, Vitamin D3 (Cholecalciferol)- 200 IU, Vitamin E(as D-alpha-tocopherol); - 10 mg, Vitamin K(Phytionadione)- 0.07 mg, Vitamin B1(as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B2 (as Riboflavin)- 2 mg, Vitamin B3 (Niacinamide)- 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 2 mg, Vitamin B9(Folic acid) - 400 mcg, Vitamin B12(Cyanocobalamin)- 0.002 mg, Biotin (as D-biotin) - 0.05 mg, Vitamin B5 (as Calcium D-pantothenate)- 5 mg, Calcium carbonate (content calcium 120 mg)- 300 mg, Iron fumarate - 50 mg, İodine(as Potassium iodine) - 0.05	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurkavir (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilmişdir.
Nutrimega	Kapsul	3 x 20	Fish oil – 500 mg (Eicosapentaenoic acid (EPA) – 90 mg, Docosahexaenoic acid (DHA) – 60 mg), dl-alpha-tocopheryl acetate – 3 mg	Gelatin, Glycerin, Purified water	Nutrix Health Care	Pakistan	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutrimega (kapsul №60) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ofta Mix	Şərbət	100 ml	Bilberry (Vaccinium myrtillus) fruits dry extract - 300 mg, Phosphatidylserine 20% - 75 mg, L-Glutamine - 150 mg, L-Arginine aspartate - 500 mg, Choline bitartrate - 150 mg, Leucine - 150 mg, Threonine - 50 mg, Methionine - 50 mg, Isoleucine - 50 mg	Water, Fructose, Flavor, Potassium sorbate, Citric acid, Xanthan gum	ValueMed Pharma SrL	San-Marino	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ofta Mix (şərbət, 100 ml) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilmişdir. b)"Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməli)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Eksportizasiya nəticəsi
Oftavit	Kapsul	2 x 15			A Pharma Sağlık Ürünleri A.S	Türkiyə			<p>"Rinara Pharma" MMC-nin 19.10.2020-ci il tarixli məktubuna cavab olaraq bildiriş ki, Türkiyənin "A Pharma Sağlık Ürünleri A.S." şirkətinin istehsalı olan Oftavit (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş növbəti ekspertizasiya zamanı müəyyən edilmişdir.</p> <p>İstehsalçı tərəfdən təqdim edilmiş konvertərə əsasən hesablamada aparıldıqda E vitamininin miqdarı barədə verilən məlumat tərkibə aid sənəd, spesifikasiyaya, qablaşma və təlimatda verilən məlumat ilə uyğunsuzluq təşkil edir. Bu məsələyə istehsalçı tərəfdən aydınlıq gətirilməsi zəruridir.</p>
OmeMAG cardio	Kapsul	3 x 10	Magnesium oxide - 621,9 mg (eq.to 375 mg Magnesium), Pyridoxine Hydrochloride – 1,4 mg, Fish oil - 460 mg (55% Omega-3 fatty acids (EPA and DHA) - 253 mg, 33% EPA - 152 mg, 22% DHA - 101 mg)	Gelatin, Glycerol E422, Iron oxide red E172, Cochineal Red E124, Candurin red lustre (Iron oxide red E172 + Potassium aluminium silicate E 555)	HASCO-LEK S.A.	Polşa	08.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasiyasının nəticəsinə əsasən OmeMAG cardio (kapsul, №30) (Seriya nömrəsi: 010720A , istehsal tarixi: 10.07.2020, son istifadə tarixi: 10.07.2022) adlı məhsul Omega 3 yağ turşularının, B6 vitamininin və maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Onkomaks	Kapsul	-	Indole-3-Carbinol (from Brassica oleracea) – 300 mg, Vitex agnus castus fruit extract – 100 mg, Vitamin E (as DL-alpha-Tocopherol acetate) – 20 mg, Magnesium (as Magnesium oxide) – 20 mg, Soy isoflavones – 25 mg, Vitamin B12 (cyanocobalamin) - 4 mcg, Vitamin D3 (cholecalciferol) - 14 mcg, Vitamin B9 (folic acid) – 400 mcg	Gelatin, Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Tan İlaç və Kosmetik San. Tic. Şti.	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasiyasının nəticəsinə əsasən Onkomaks (kapsul №30) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Orsabest	Kapsul	2 x 15	Vitamin E (as DL-alpha tocopherol acetate) - 100 mg, Zinc (as Zinc oxide) - 25 mg, Selenium (as Sodium selenate) - 50 mcg	Magnesium salts of fatty acids, Shell (Beef gelatine, Yellow iron oxide, Titanium dioxide, Indigo carmine)	Symbiofarm Sp. z.o.o	Polşa	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasiyasının nəticəsinə əsasən Orsabest (kapsul №30) adlı məhsul E vitamininin, sink və selen mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd:Məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilmişdir.
Orthomol Magnesium Plus / Ortomol Maqnezium Plus	Kapsul	4 x 15	Magnesium citrate - 500 mg, Magnesium oxide - 116 mg (Total magnesium 150 mg), Melon (Cucumis melo) fruit juice concentrate - 10 mg (Superoxide dismutase 140 IU)	Glazing agent: Hydroxypropyl methyl cellulose	Orthomol Pharmazeutische Vertriebs GmbH	Almaniya	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasiyasının nəticəsinə əsasən Orthomol Magnesium Plus / Ortomol Maqnezium Plus (kapsul, №60) adlı məhsul maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd: yaş həddi rəyə uyğun olaraq qeyd edilmişdir.
Orthomol Natal / Ortomol Natal	Tablet / Kapsul	5 tablet x 30, 3 kapsul x 30	Tablet Calcium Natal (CA-03-NL) composition: Calcium carbonate 92.5% (Calcium - 200 mg) - 1.12 mg. Tablet Magnesium (MA-03-02) composition: Magnesium carbonate 90% (Magnesium - 180 mg) - 785 mg. Tablet Iodine (JO-03-02) composition: Potassium iodide (Iodine - 150 mcg) - 0.22 mg. Tablet Multivitamin Natal (MV-03-NL1) composition: Ascorbic acid 97% (Vitamin C - 110 mg) - 132 mg, Niacinamide (Niacine - 35 mg NE) - 37 mg, Calcium-D-pantothenate (Pantothenic acid - 18 mg) - 20 mg, Cholecalciferol 100.000 (Vitamin D - 15 mcg) - 7.8 mg, Pyridoxine HCl (Vitamin B6 - 5 mg) - 6.5 mg, Thiamin HCl 97% (Thiamin (Vitamin B1) - 3 mg) - 4.6 mg, Riboflavin (Riboflavin (Vitamin B2) - 3.5 mg) - 3.9 mg, Vitamin K1 5% (Vitamin K - 60 mcg) - 1.2 mg, Cyanocobalamin 1% (Vitamin B12 - 9 mcg) - 0.99 mg, Folic acid (Folic acid - 500 mcg) - 0.65 mg, Biotin (Biotin - 150 mcg) - 0.17 mg. Capsule Natal (Xylose)(NA-03-04) composition: Fish oil concentrate TG xx/50 (DHA- 150 mg, EPA - 20 mg, Omega-3 - 180 mg) - 600 mg, DL-alpha-tocopheryl acetate (Vitamin E - 18 mg alpha-TE) - 55 mg. Zinc	Tablet Calcium Natal (CA-03-NL) composition: Microcrystalline cellulose, Maize starch, AquaPolish D sand 020 25C, Cross-linked sodium carboxy methyl cellulose, Magnesium stearate, Silicone dioxide. Tablet Magnesium (MA-03-02) composition: Maize starch, Magnesium stearate, Silicone dioxide, Microcrystalline cellulose, Nutracient 110M240010 Pink. Tablet Iodine (JO-03-02) composition: Sugar 97%, Microcrystalline cellulose, Hydroxypropyl methyl cellulose, Magnesium stearate, Glycerol. Tablet Multivitamin Natal (MV-03-NL1) composition: Microcrystalline cellulose, Maltodextrin, AquaPolish D orange 034 12 MS, Sorbitol, Maize starch, Silicone dioxide, Polyvinylpyrrolidone, Calcium stearate. Capsule Natal (Xylose)(NA-03-04)	Orthomol Pharmazeutische Vertriebs GmbH	Almaniya	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasiyasının nəticəsinə əsasən Orthomol Natal / Ortomol Natal (tablet/kapsul № 240) adlı məhsul orqanizmi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd:Məhsulun "İstifadə qaydasında" rəyə müvafiq olaraq yaş həddi göstərilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Osteocare Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Calcium (as Calcium carbonate DC 1098.9 mg) - 400 mg, Magnesium (as Magnesium hydroxide DC 399 mg) - 150 mg, Zinc (as Zinc oxide 50% microencapsulated 12.4 mg) - 5 mg, Copper (as Copper sulphate 50% microencapsulated 2.6 mg) - 0.5 mg, Manganese (as Manganese sulphate 50% encapsulated 1.6 mg) - 0.25 mg, Selenium (as Sodium selenate Anhydrous 61 mcg) - 25 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100000 IU/g) 2 mg) - 5 mcg, Boron (as Disodium tetraborate 2.7 mg) - 0.3 mg	Dextrose monohydrate, Sucrose DC, Natural orange flavour, Orange flavour powder, Sucralose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid, Magnesium stearate, Peppermint flavour	Thompson and Capper Ltd	Böyük Britaniya	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Çeynəmə tablet (tablet, №30, seriya nömrəsi: F148761; İstehsal tarixi: 01.03.2020; Son istifadə tarixi: 28.02.2022) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Təqdim olunan sənədlərdə Azərbaycan dilində stiker və istifadə üzrə təlimat qaydalarına uyğun tərtib olunsun da, məhsulla birgə təqdim olunmamışdır.
Osteocare Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Calcium (as Calcium carbonate DC 1098.9 mg) - 400 mg, Magnesium (as Magnesium hydroxide DC 399 mg) - 150 mg, Zinc (as Zinc oxide 50% microencapsulated 12.4 mg) - 5 mg, Copper (as Copper sulphate 50% microencapsulated 2.6 mg) - 0.5 mg, Manganese (as Manganese sulphate 50% encapsulated 1.6 mg) - 0.25 mg, Selenium (as Sodium selenate Anhydrous 61 mcg) - 25 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100000 IU/g) 2 mg) - 5 mcg, Boron (as Disodium tetraborate 2.7 mg) - 0.3 mg	Dextrose monohydrate, Sucrose DC, Natural orange flavour, Orange flavour powder, Sucralose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid, Magnesium stearate, Peppermint flavour	Thompson and Capper Ltd	Böyük Britaniya	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Çeynəmə tablet (tablet, №30, seriya nömrəsi: F148759; İstehsal tarixi: 01.03.2020; Son istifadə tarixi: 28.02.2022) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Təqdim olunan sənədlərdə Azərbaycan dilində stiker və istifadə üzrə təlimat qaydalarına uyğun tərtib olunsun da, məhsulla birgə təqdim olunmamışdır.
Osteohard Kids	Şərbət	150 ml	Calcium (as calcium triphosphate) - 125 mg, Magnesium (as magnesium lactate) - 50 mg, Zinc oxide - 15 mg, Vitamin D3 – 12.5 mcg	Purified water, Sorbitol, Sugar, Xanthan Gum, Sodium Benzoate, Potassium Sorbate	Primea Limited	Latviya	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteohard Kids (şərbət 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
PanActiv	Tablet	3 x 10	Glucosamine sulfate - 500 mg, Sodium chondroitin sulfate - 400 mg, Methylsulfonylmethane - 160 mg, Bromelain - 60 mg, Vitamin C (Ascorbic acid) - 20 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Vega İlaç Koz.Gida İmalat San. Tic.Ltd.Şti	Türkiyə	29.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PanActiv (tablet, №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkibinə uyğun olaraq göstərilən. b) Qəbul edilməsi və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. c) "İstifadəsinə tövsiyələr" bəndində "PanActiv aşağıdakı hallarda istifadə oluna bilər" ifadəsi "PanActiv aşağıda qeyd olunan xəstəlik və hallarda qıdını bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏdir" ifadəsi ilə əvəz olunsun.
Parametabol	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium-D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (Retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) -	Sugar, Sucralose, Saccharine, Glycerol/E422, Linseed oil, Tutti -frutti flavor, Citric acid/E 330, Xanthan gum/E412, Tween 80, Sodium benzoate/E211, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım və Bilkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Parametabol (şərbət, 150 ml) adlı məhsul əzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Paumax	Kapsul	3 x 10	Pau D'Arco(Handroanthus impetiginosus) inner bark dry extract-300 mg;Vitamine E(as D-alpha toccopherol)-100 IU; Vitamine C(asL-ascorbic acid)-100 mg; Sodium selenite-100 mcg; Zinc sulfate-15 mg.	purified water;capsula shell(gelatine, coloring agent)	Evroplus	Ukrayna	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Paumax(kapsul, № 30) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədi ilə qıdını bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkibinə uyğun olaraq göstərilən.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
PCL COVID19 IgG/IgM Rapid Gold	test		Key buffer components: Sodium phosphate dibasic dodecahydrate, Potassium chloride, Potassium phosphate monobasic, Sodium chloride, Tween20, Proclin300	Ayrıca qeyd edilməmişdir	PCL, Inc.	Cənubi Koreya	30.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "PCL COVID19 IgG/IgM Rapid Gold", adlı məhsul SARS-CoV-2-yə qarşı IgG and IgM antikorlarının keyfiyyətli şəkildə müəyyən edilməsi üçün in vitro diaqnostik sürətli qan testi tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Peppermint-Green tea-Drops	Tablet	1	Vitamin C – 73.5 mg, Vitamin E – 30.9 mg alfa-TE, Beta Carotene – 3.6 mg, Selenium (from selenium yeast) – 23.7 mcg, Peppermint Leaves extract (Mentha x piperita) – 79.8 mg, Green tea leaves extract (Camellia sinensis) – 39.9 mg (thereof polyphenols - 20 mg)	Sorbitol, Mannitol, Maltodextrin, Silicon dioxide, Mono- and diglycerides of fatty acids, Magnesium salts of fatty acids	DR.Dünner AG	İsveçrə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Peppermint-Green tea-Drops (tablet № 120) adlı məhsul metabolizmi yaxşılaşdıran və onkoloji xəstəliklərin profilaktikası zamanı tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Performens	Tablet	3 x 10	L-arginine-500 mg, Ceratonia siliqua fruits powder-250 mg; Panax ginseng root dry extract- 200 mg; Epimedium grandiflorum radix dry extract-200 mg; Lepidium meyenii radix dry extract- 150 mg, Ginkgo biloba leaf dry extract- 60 mg, Zinc sulfate- 50 mg(content Zinc- 5 mg), Sodium selenite-0,2 mg(content Selenium-90 mcg).	Malrodextrin, Tri Calcium Phosphate(TCP),Magnesium salts of fatty acids.	Ensa MNS GİDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PERFORMENS(tablet, № 30) adlı məhsul kişilərdə cinsi və prostat vəzinin fəaliyyətlərini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pikovit 4+	Pastil	15x2	Retinol (as retinol-palmitate) - 600 IU, Cholecalciferol (vitamin D3) - 80 IU, Ascorbic acid (vitamin C) - 10 mg, Thiamine nitrate (vitamin B1) - 0,25 mg, Riboflavin(vitamin B2) - 0,30 mg, Pyridoxine chloride (vitamin B6) - 0,30 mg, Cyanocobalamin (vitamin B12) - 0,20 mcg, Nicotinamide (vitamin PP) - 3 mg, Calcium pantothenate (vitamin B5) - 1,20 mg, Folic acid - 0,04 mg, Calcium (Ca2+) - 12,5 mg, Phosfor (P5+) - 10 mg	Lactose monohydrate, Orange oil 05073, Polysorbat 80, Glycerol, Castor oil, Anhydrous citric acid, Sorbitol, Liquid glucose, Antifoaming agent 1510, Magnesium stearate, Capol 600 pharma, Liquid paraffin, Povidone, Titanium dioxide, Sucrose, Colurings	KRKA d.d.	Sloveniya	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pikovit 4+(çeynəmə tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: L91744, istehsal tarixi: 01.10.2019, son istifadə tarixi: 01.10.2022)bəzi vitamin və mineralların əlavə mənbəyi kimi 4 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pnevmanol	Kapsul	4 x 10	Castoreum extract - 200 mg, Badger fat - 200 mg, Perha - 100 mg	Hydroxypropylmethylcellulose	Saşəra-Med MMC	Rusiya	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pnevmanol(kapsul, N 40) adlı məhsul(Seriya nömrəsi: 02 , istehsal tarixi:05.08.2020 , son istifadə tarixi: 05.08.2023) tenəffüs orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pnevmanol	Şərbət	250 ml	Pinus sibirica seed oil - 124 g, Resina Pinus sibirica - 75 g, Badger fat - 25 g, Fructose - 25 g, Orange juice - 1 g	Ayrıca göstərilməyib	Saşəra-Med MMC	Rusiya	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pnevmanol (şərbət, 250 ml) adlı məhsul (Seriya nömrəsi: 02 , istehsal tarixi: 05.08.2020, son istifadə tarixi: 05.08.2023) tenəffüs orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probiotic drops every day (probiotik damcı gündəliyi)	damcı	10 ml	Lactobacillus-1 milyard hüceyrə		Mommys BLİSS	ABŞ	20.10.2020	Xitam verilən müraciətlər	

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Prostosan Forte	Kapsul	2 x 15	Cabbage palmetto (Sabal palmetto) fruit extract - 160 mg, Rye (Secale cereale) pollen extract - 120 mg, Mix phytosterols (≥40% beta sitosterol) - 50 mg, Pygeum (Pygeum africanum) bark extract - 50 mg, Zinc gluconate (eq. 5 mg of Zinc) - 34.85 mg, Common seabuckthorn (Hippophae rhamnoides) fruit extract (85% of Quercetin) - 23.53 mg, Ginseng (Panax ginseng) roots extract - 20 mg, Cholecalciferol 100000 IU/g (eq. 6.25 mcg of Vitamin D3) - 2.5 mg	Microcrystalline cellulose, Calcium phosphates, Silicon dioxide, Magnesium salts of fatty acids, Hydroxypropyl methyl cellulose, Titanium dioxide, Brilliant blue FCF	JSC Aconitum	Litva	05.10.2020	Müsbət	<p>Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostosan Forte (kapsul, № 30) (Seriya nömrəsi: 20141, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 31.03.2022) adlı məhsul Kişilərdə sidik - cinsiyyət sisteminin xəstəlikləri zamanı köməkcil vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:1)Tərəfimizdə verilən əvvəlki rəydə qeyd edilməsinə baxmayaraq qablaşma üzərində yazılan "məhsul hamilə və 5 yaşdan kiçik uşaqlara uyğun olmaya bilər" yazısı rəydə qeyd edilən "əks göstərişlər" bəndi ilə əvəz edilmişdir.</p> <p>2)Növbəti istehsal zamanı təlimatda köməkcil maddələrin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin. □</p>
Prosups Mr. Hyde NitroX Lollipop Punch / Prosups Mr. Hyde NitroX Lollipop Yumruq	toz	228 q	Beta alanine - 2500 mg, Creatine HCl (98.5%) - 1000 mg, Arginine silicate (Nitrosigine) (40% Arginine) - 500 mg, Citrulline aspartate (50% Citrulline) - 500 mg, Caffeine anhydrous (98%) - 330 mg, Di-caffeine malate (75% Caffeine) - 70 mg, Choline bitartrate (39.9% Choline) - 500 mg, Theanine - 50 mg, N-Acetyl Tyrosine - 50 mg, Theacrine (40% Theacrine) - 25 mg, Gamma Amino butyric acid (Gaba 99%) - 25 mg, Yohimbe bark extract - 3 mg, Niacin - 25 mg	Calcium silicate (18% Ca), Silicon dioxide, N&A Fruit Punch 705-005A, Citric acid, Malic acid, Sucralose, Acesulfame Potassium, Bitter blocker 726 -009A, Fibersol, Tartaric acid, FD&C Red 40, FD&C Red Lake 40	Phoenix Formulation, LLC	ABŞ	01.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosups Mr. Hyde NitroX Lollipop Punch (toz 228 q) adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.</p>
Prosups PS ISO-P3 Chocolate Milkshake / Prosups PS ISO-P3 Şokoladlı Südlü kokteyl	toz	907 gr	Whey Protein Isolate 90% Instant - 22.6200 g, Milk Protein Isolate - 4.1000 g, Whey Protein Hydrolysate 80% Instant - 2.0000 g, Guar Gum - 0.0800 g, Sodium Chloride (salt) - 0.1500 g, Nat Dark Chocolate Fudge FL 0.7000 g, N&A Vanilla FL - 0.5000 g, Cocoa Powder - 2.4000 g, Sucralose - 0.0500 g, Acesulfame Potassium Ace-K - 0.0200 g, Natural Sweet Flavor FL - 0.1200 g, Enzyme – Lactase - 0.0200 g, Enzyme – Protease - 0.0200 g, Potassium Chloride - 0.0500 g	ayrıca göstərilənməmişdir	Milk Specialties - Global (for Prosups LLC)	ABŞ	01.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosups PS ISO-P3 Chocolate Milkshake (toz 907 q) adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.</p>
Prosups PS Whey Chocolate Milkshake / Prosups PS Whey Şokoladlı Südlü kokteyl	toz	907 gr	Whey Protein Concentrate 80% - Instant - 30.0000 g, Whey Protein Isolate 90% Instant - 1.2400 g, Jerzee CWS 80 BX 175615 DYMATIZ - 0.1500 g, Cocoa Powder - 2.0000 g, Sodium Chloride (salt) - 0.3750 g, N&A Chocolate FL - 0.3500 g, Sucralose - 0.1200 g, Guar Gum - 0.0500 g, Xanthan Gum - 0.0500 g	ayrıca göstərilənməmişdir	Milk Specialties - Global (for Prosups LLC)	ABŞ	01.10.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosups PS Whey Chocolate Milkshake (toz 907 q) adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Protein Batonu Limon / Protein Bar Citrus Lemon	Baton	35 q	Fructose syrup - 5.586540 g, Gelatin, hydrolyzed - 1.07692 g, Sodium caseinate - 1.07692 g, Palm fat - 1.675960 g, Dextrose (monohydrate) IP - 0.772460 g, Flavor-Lemon permaseal - 0.05385 g, Flavor-Lemon curd - 0.215380 g, Citric acid (anhydrous) - 0.134620 g, Whey protein concentrate - 3.769230 g, Dried egg albumin - 0.027590 g, Calcium caseinate - 1.076920 g, Hydrolysed milk protein - 0.085830 g, Water (drinkable) - 0.429150 g, Coating: milk chocolate - 5.95 g, Calcium caseinate roller dried - 2.692310 g, Glucose syrup (wheat or maize IP) - 9.29940 g	Ayrıca göstərilməyib	Schokoladenfabric Gustav Berning GmbH & Co. KG	Almaniya	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Protein Bar Citrus Lemon / Protein Batonu Limon(baton 35 q № 14) adlı məhsul (Seriya nömrəsi: G20498B, istehsal tarixi: 07.04.2020, son istifadə tarixi: 07.04.2021) adlı məhsul çəkini tənzimləmək məqsədi ilə tövsiyə olunan qida məhsulu olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə BFMQƏ və dəm an vasitəsi deyil. Qeyd: Rəyde tərkib istehsalçının təqdim etdiyi tərkibə dair konfidensial sənədə əsasən yazılmışdır.
Qurdason	Şərbət	100 ml	Tanacetum vulgare liquid extract – 18,6 ml; Achillea millefolium herb liquid extract – 9,3 ml; Chamomilla recutita flowers liquid extract – 5,81 ml; Centaurium umbellatum herb liquid extract – 5,81 ml; Cassia senna leaf liquid extract – 5,81 ml.	distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422).	Herba Flora MMC	Azərbaycan	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən QURDASON(şərbət, 100 ml) adlı məhsul qurd invazyalar zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 LBS Chocolate Fudge	toz	5500 g	Carbohydrate Blend (Maltodextrin, Organic Rice Bran, Pisum Sativum (peas) as Carb1™) – 204 g, Protein Blend (Whey Protein Concentrate, Whey Protein Isolate, Whey Protein Hydrolysate) – 40 g, Creatine – 2 g, Medium-Chain Triglycerides - 1 g, L-Glutamine – 500 mg	Cocoa (Processed with Alkali), Natural and Artificial Flavors, Lecithin, Guar Gum, Sucralose, Acesulfame Potassium, Reb A (Stevia Extract)	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 LBS Chocolate Fudge (toz, 5500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
R1 Pre Amino Fruit Punch	toz	252 q	L-Leucine - 1250 mg, L- Valine - 625 mg, L-Isoleucine - 625 mg, Beta-Alanine (CarnoSyn) - 600 mg, L-Citrulline - 600 mg, Betaine anhydrous - 600 mg, L-Taurine - 600 mg, L-Glutamine - 500 mg, L-Lysine - 500 mg, L-Threonine - 150 mg, L-Phenylalanine - 100 mg, Caffeine blend (Green Tea leaf extract - 90 mg, Whole Coffee (Organic Coffeeberry) fruit extract - 30 mg) - 120 mg, Arginine Alpha-Ketoglutarate - 750 mg, Agmatine sulfate - 250 mg	Natural and Artificial flavors, Citric acid, Malic acid, Sucralose, Silicon dioxide, Lecithin, Acesulfame potassium, FD&C Red 40	Rule One Proteins, LLC	ABŞ	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Pre Amino Fruit Punch (toz, 252 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: 1)Qablaşmada və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda tərkib rəyə (tərkibə aid sənədə) uyğun olaraq tərtib edilmiş. 2) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır. 3)"Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
R1 Protein Chocolate Fudge	toz	1156 g	Protein Blend (Whey Protein Isolate, Hydrolyzed Whey Protein Isolate) – 25 g	Cocoa (Processed with Alkali), Natural and Artificial Flavors, Lecithin, Sucralose, Salt, Acesulfame Potassium	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Protein Chocolate Fudge (toz, 1156 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
R1 Whey Blend Chocolate Fudge	toz	952 g	Protein Blend (Whey Protein Concentrate, Whey Protein Isolate, Hydrolyzed Whey Protein Isolate) – 24 g	Cocoa (Processed with Alkali), Natural and Artificial Flavors, Lecithin, Xanthan Gum, Cellulose Gum, Salt, Sucralose.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Whey Blend Chocolate Fudge (toz, 952 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərin və təbii deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
Radimax	Kapsul	6 x 10	Sodium selenite - 240 mcg (as elemental Selenium 110 mcg)	Calcium carbonate, Sodium benzoate, Calcium lactate, Gelatin	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Radimax (kapsul №60) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərin və təbii deyil.
Recobin	Tablet	2 x 20	Vitamin B1 (as Thiamin hydrochloride) - 4.8 mg, Vitamin B2 (as Riboflavin) - 5.5 mg, Vitamin B3 (as Nicotinic acid) - 57 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5.5 mg, Vitamin B12 (as Cyanocobalamin) - 8 mcg	Calcium stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Potato starch, Magnesium stearate, Croscarmellose sodium, Glycerol, Talc, Hydroxypropylmethylcellulose	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Recobin (tablet, N 40) adlı məhsul bəzi B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərin və təbii deyil.
Rehidron Bio	toz	6.4 q	LGG Sachet (A) composition:Maize maltodextrin - 1900 mg, Lactobacillus rhamnosus GG 350 mld UFC/g - 100 mg.Salts Sachet (B) composition: Glucose - 3020 mg, Sodium citrate - 580 mg, Sodium chloride - 360 mg, Potassium chloride - 300 mg.	Salts Sachet (B) composition: Strawberry flavouring, Silicon dioxide, Sucralose	S.İ.T SRL	İtaliya	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rehidron Bio (toz, saxe №10) adlı məhsul böyük maye itkisi zamanı peroral rehidratasiya üçün, eləcə də normal bağırsağ mikroflorasının bərpa olunması və qorunub saxlanması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərin və təbii deyil.
Reişi Mantarı/Reişi Göbələyi	Kapsul	1	Ganoderma lucidum extract - 460.2 mg	Hydroxypropylmethylcellulose	Ersəğ Bitkisel Sağlık Gıda Ltd. Şti.	Türkiyə	05.10.2020	Xitam verilən müraciətlər	Ersəğ Bitkisel Sağlık Gıda Ltd. Şti. şirkətinin istehsalı olan Reişi Mantarı/Reişi Göbələyi (kapsul, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 783.86mq (500 - 700mq) olaraq aşkar edilmişdir. □ Ham çəkinin, a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adları həm də Azərbaycan dilində tərcüməsi qeyd edilməyib. "Hydroxypropylmethylcellulose" ayrıca köməkçi maddə kimi göstərilmişdir. b)Təlimatda "istifadə qaydası" bəndində "böyükler" yazısı qeyd edilməyib. c)" Bioloji fəallığa malik qida əlavəsi" yazısı " qida əlavəsi" yazısı kimi qeyd edilib. d)"Əks göstərişlər" bəndi və "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazısı qeyd edilsin. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onunun istifadəsi məqsədəuyğun hesab olunmur. □ □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Relax	Kapsul	3 x 20	Hypericum perforatum dry extract - 180 mg, Vitamin B1 (as thiamin nitrate) - 1.1 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1.4 mg, Vitamin B12 (as cyanocobalamin 0.1 %) - 2.5 mcg, Niacine (as nicotinamide) - 16 mg, Pantothenic acid (as calcium pantothenate) - 6 mg, Vitamin B2 (riboflavin) - 1.4 mg	Soybean oil and fats, Soy lecithin, Besswax, Gelatin, Glycerol, Sorbitol, Water, Iron oxide red, Iron oxide black	DR.Dünnər AG	İsveçrə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relax (kapsul № 60) adlı məhsul MSS fəaliyyətini yaşaylağıdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Relins 2% dekspantenol və 0,15% hialuron turşusu ilə	Göz damcı	10ml	Dexpanthenol- 2%, boric acid -0.64%, sodium chloride - 0.49%, hyaluronic acid -0.15%, sodium borate -0.19%, L-menthol- 0.001%, EDTA disodium dihydrate -0.03 %, polyhexamethylene hydrochloride -0.00013%, polyquaternium 7 - 0.0001%, purified water.	Ayrıca qeyd edilməmişdir	Doktor Klaus	Belarus	12.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Relins 2% dekspantenol və 0,15% hialuron turşusu ilə, 10ml", adlı məhsul gözlərin nəmləndirilməsi və müxtəlif etiologiyalı zədələnmələr zamanı onların sağlamlıq prosesinin sürətləndirilməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Relins nəmləndirici L-karnitin və L-mentol ilə	Göz damcı	10 ml	Boric acid -0.64%, erythritol -0.5%, L-carnitine - 0.25%, sodium chloride - 0.49%, hyaluronic acid - 0.15%, sodium borate -0.19%, L-menthol- 0.001%, EDTA disodium dihydrate -0.03 %, polyhexamethylene biguanide hydrochloride - 0.00013%, polyquaternium 7 -0.0001%, purified water.	Ayrıca qeyd edilməmişdir	Doktor Klaus	Belarus	12.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Relins nəmləndirici L-karnitin və L-mentol ilə, 10ml", adlı məhsul gözlərə və kontakt linzalara qulluq etmək, gözləri effektiv nəmləndirmək, təbii göz mayesi itkisinin qarşısını almaq və "quru göz" sindromu daxil olmaqla, göz quruluğu simptomlarını azaltmaq məqsədi ilə tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Relins nəmləndirmə Aktiv 0,41% hialuron turşusu ilə	Göz damcı	10 ml	Boric acid -0.64%, sodium chloride - 0.49%, hyaluronic acid -0.41%, sodium borate -0.19%, EDTA disodium dihydrate -0.03 %, polyhexamethylene biguanide hydrochloride- 0.00013%, polyquaternium 7 -0.0001%, purified water.	Ayrıca qeyd edilməmişdir	Doktor Klaus	Belarus	12.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Relins nəmləndirmə Aktiv 0,41% hialuron turşusu ilə, 10ml", adlı məhsul təbii göz yaşı mayesi itkisinin qarşısının alınması və "quru göz" sindromu daxil olmaqla, göz quruluğu simptomlarını azaltmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Renosist	Tablet	3 x 10	Phaseoli pericarpium powder - 0.078 g, Birch (Betula pendula Roth) leaves dry extract tit.2.5% in total flavonoids - 0.07 g, Lingonberry (Vaccinium vitis-idaea L.) fruit powder - 0.066 g, Rosemary (Rosmarinus officinalis L.) leaves powder - 0.03 g, Horsetail (Equisetum arvense L.) herb dry extract tit.1% in silica - 0.025 g	Potassium citrate, Sodium citrate, Magnesium salts of fatty acids, Silica, Talc, Hydroxypropyl methylcellulose, Glycerol, Titanium dioxide, Patent blue, Dibasic calcium phosphate	BioDue S.p.A	İtaliya	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RENOSIST, tablet №30 (Seriya nömrəsi: 0039; İstehsal tarixi: 01.11.2019; Son istifadə tarixi: 01.11.2022)adlı məhsul sidik-ifrazat sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restomag	Tablet	3x10	Magnesium lactate anhydrous - 450 mg (eq.to 54 mg magnesium), Pyridoxine hydrochloride - 5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Sorbitol, Talc.	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restomag (tablet №30) adlı məhsul maqnezium və vitamin B6-nın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restoverin	Tablet	2 x 15	Zinc gluconate (eq. 15 mg of Zinc) - 104.55 mg, L-ascorbic acid - 100 mg, Magnesium oxide (eq 56.25 mg of Magnesium) - 93.29 mg, DL-alpha-tocopheryl acetate 50% (eq. 20 mg of vitamin E) - 59.6 mg, Acetyl-L-carnitine hydrochloride (eq. 30 mg of L-carnitine) - 44.61 mg, Ferrous fumarate (eq. 14 mg of Iron) - 42.6 mg, L-arginine hydrochloride (eq. 20 mg of L-arginine) - 24.19 mg, Siberian - ginseng (Eleutherococcus senticosus) root extract - 20 mg, Nicotinic acid - 20 mg, D - pantothenate, calcium (Pantothenic acid - 10 mg) - 10.87 mg, Manganese sulphate (eq. 3 mg of Manganese) - 9.24 mg, Pyridoxine hydrochloride (eq. 1.54 mg of Vitamin B6) - 1.87 mg, Riboflavin (Vitamin B2) - 1.54 mg, Thiamine hydrochloride (eq. 1.21 mg of vitamin B1) - 1.36 mg, Copper citrate (1 mg of Copper) - 2.84 mg, Retinyl acetate 325000 IU/g (eq. 800 mcg of Vitamin A) - 8.21 mg, Pteroylmonoglutamic acid - 500 mcg, Potassium iodide 1% trit. (150 mcg of Iodine) -19.6 mg, L- selenomethionine 0.5% trit. (55 mcg of Selenium) - 11 mg, D-biotin - 50 mcg, Chromium picolinate (eq. 40 mcg of Chromium) - 330 mca.	Calcium phosphates, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Fatty acids, Cross - linked carboxy methyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	JSC Aconitum	Litva	05.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restoverin (tablet, № 30) (Seriya nömrəsi: 20145, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 31.03.2022) adlı məhsul zehni və fiziki yorğunluğu aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı qablaşma üzərində köməkçi maddələr, vitamin və mineralları duzlarının miqdarının düzgün qeyd edilsin. □ b)Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin. □ c)"Göstərişlər" bəndində qeyd edilən hallar zamanı "qıdını vitamin-mineral, bioloji faal maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə oluna BFMQƏ" yazısı əlavə edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Reyhanlı tomat şorbası / Tomato soup with basil	toz	672 q	tomato powder (31.5%, lycopene 0.06%, imported from Spain), cheese juice powder, maltodextrin, cheese juice protein concentration, yogurt powder, inulin (5.2%), stabilizer [modified starch (potato)], green pea protein, vegetable protein hydrolyzate (contains soy), dried egg white powder, salt consistency enhancer (guar gum), flavoring, emulsifier [lecithins (soy)], beet root juice powder (Beta vulgaris), dried oregano (Origanum vulgare) (0.5%), acidity regulator (dipotassium phosphate).	ayrıca göstərilməyib	Aminolabs Deutschland GmbH	Almaniya	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reyhanlı tomat şorbası / Tomato soup with basil (toz, 672 qr) adlı məhsul(Seriya nömrəsi: B69548A07 , istehsal tarixi: 08.05.2019, son istifadə tarixi: 08.11.2020) xüsusi pəhriz qidası olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə BFMQƏ və dərman vasitəsi deyil.
Rina Baby / Rina Beybi	Şərbət	150 ml			A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	12.10.2020	Xitam verilən müraciətlər	
Roskastanie Weinlaub	Kapsul	3 x 20	Red grape leaves extract - 60 mg, Horse chestnut extract (Aesculus hippocastanum) - 20 mg, Ascorbic acid - 20 mg, Vitamin B2 (riboflavin) - 1.4 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 1.4 mg, Niacin (as nicotinamide) - 16 mg, Vitamin B12 (as cyanocobalamin 0.1 %) - 2.5 mcg	Soy oil refined, Soy oil partially hydrogenated, Soy lecithin, Besswax, Gelatin, Glycerol, Sorbitol, Water, Iron oxide red, Iron oxide black	DR.Dünner AG	İsveçrə	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Roskastanie Weinlaub (kapsul № 60) adlı məhsul qan dövrəsinə yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
RuleOne BCAAs	toz	222 g	L-Leucine - 2.50 g, L-Isoleucine - 1.25 g, L-Valine - 1.25 g	Citric Acid, Natural & Artificial Flavors, Potassium Citrate, Sunflower, Lecithin, Sucralose, Acesulfame Potassium, FD&C Red#40.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RuleOne BCAAs (toz, 222 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı təbii bərkəmə uyğun olaraq tərtib olunmuşdur. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
RuleOne Creatine	toz	375 g	Creatine monohydrate - 5 g	Yoxdur	Nutrivo LLC (Rule One Proteins, LLC)	ABŞ	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RuleOne Creatine (toz, 375 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı təbii bərkəmə uyğun olaraq tərtib olunmuşdur. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
RuleOne Essential Amino 9	toz	345 g	L-Leucine - 2.50 g, L-Isoleucine - 1.25 g, L-Valine - 1.25 g, Lysine Hydrochloride - 900 mg, L-Threonine - 850 mg, L-Phenylalanine - 450 mg, L-Methionine - 150 mg, L-Histidine - 100 mg, L-Tryptophan - 50 mg, Electrolyte Blend (Sodium Chloride, Potassium Chloride, Magnesium Oxide) - 500 mg	Natural and Artificial Flavors, Citric Acid, Salt, Silicon Dioxide, Malic Acid, Sucralose, Acesulfame Potassium, Sunflower Lecithin, FD&C Blue 1.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	06.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RuleOne Essential Amino 9 (toz, 345 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı təbii bərkəmə uyğun olaraq tərtib olunmuşdur. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
RuleOne Glutamine	toz	375 g	Glutamine - 5 g	Yoxdur	Nutrivo LLC (Rule One Proteins, LLC)	ABŞ	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RuleOne Glutamine (toz, 375 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-ın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. 2) "Əlavə faktlar" ifadəsi "Qida dəyəri" ifadəsi ilə əvəz olunsun.
Salukeya Soya Isoflavones	Kapsul	1	Evening primrose oil 10% GLA - 500 mg (50 mg GLA), Soya (Glycine max L.)(40% Isoflavones) - 87.5 mg (35 mg isoflavones), Vitamin E acetate (D-alpha tocopherol 67 %) - 2.5 mg	Gelatin, Glycerin, Glycerol monostearate, Brown iron oxide	HC CLOVER	İspaniya	30.09.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salukeya Soya Isoflavones (kapsul, № 50) (Seriya nömrəsi: S0709 , istehsal tarixi: 01.06.2020, son istifadə tarixi: 01.06.2023) adlı məhsul qadınlarda hormonal balansını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Salutem Forte	Tablet	2 x 10	Ginseng root (Panax ginseng) dry extract - 250 mg, Royal jelly - 250 mg, Vitamin E - 36 mg, Vitamin C - 120 mg, Folic acid - 0.20 mg, Selenium - 81 mcg, Zinc - 25 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin B1 - 1.1 mg	Vegetal magnesium stearate (E 470b), Silica (E 551), Microcrystalline cellulose (E 460), Calcium phosphate (E 341)	Gricar Chemical SRL	İtaliya	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salutem Forte (tablet № 20) adlı məhsul immün sistemini və orqanizmin metabolik funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
San-Gluimmun	Şərbət	200 ml	L-Carnitine (as Acetyl-L-Carnitine HCl) - 150 mg, Vitamin C (as Ascorbic acid) - 25 mg, Vitamin B3 (as Niacinamide) - 7 mg, Vitamin E (as D-alpha tocopherol acetate) - 5 mg, Zinc gluconate - 3 mg, Magnesium gluconate - 2 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 2 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 1 mg, Vitamin B1 (as Thiamin mononitrate) - 0.75 mg, Vitamin B2 (Riboflavin) - 0.5 mg, Vitamin A (as Retinyl palmitate) - 0.45 mg, Vitamin B9 (Folic acid) - 0.15 mg, Vitamin D3 (as Cholecalciferol) - 200 IU, Biotin (Vitamin H) - 20 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 1 mcg	Deionized water, Sorbitol, Guar gum, Disodium EDTA, Citric acid, Potassium sorbate, Strawberry flavour,	Universe Pharma İlaç Sənaye və Ticarət LTD. ŞTİ	Türkiyə	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən San-Gluimmun (şərbət, 200 ml) adlı məhsul Vitamin və bəzi mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rəyə (tərkibə aid sənədə) uyğun qeyd edilsin. b) İstifadə qaydası rəyə uyğun qeyd edilmişdir. c) "4-14 yaş arası uşaqların istifadəsi üçün uygundur" ifadəsi qeyd edilmişdir.
ScarEx Gel	gel	15 q	Cyclopentasiloxane, Dimethicone Crosspolymer-80%, Cyclomethicone-20%	Ayrıca qeyd edilməmişdir	İstanbul Kozmetik Laboratuvarı San. və Tic.Ltd.Şti.	Türkiyə	16.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş ScarEx Gel (xarici istifadə üçün gel, 15q) adlı məhsul çapıqlara və yara izlərinə qarşı tövsiyə olunan kosmetik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Şəfa Vitamini	Şərbət	100ml	Ribes nigrum syrup- 21,3 ml; Rubus caesius syrup-18,6 ml; Beta vulgaris syrup- 1,63 ml; Glycyrrhiza glabra root and rhizome liquid extract- 1,45 ml; Thymus vulgaris herb liquid extract - 1,13 ml; Juglans regia unripe green fruits liquid extract - 0,8 ml; Hypericum perforatum herb liquid extract - 0,8 ml; Eucalyptus viminalis liquid extract - 0,7 ml.	distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422).	Herba Flora MMC	Azərbaycan	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ŞƏFA VİTAMİNİ (şərbət, 100 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədi ilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Selen	Tablet	2 x 15	Selenium (from L-selenomethionin) - 110 mcg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Olimp Laboratories Sp. z o.o	Polşa	29.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selen (tablet, №30, seriya nömrəsi: 00410720; İstehsal tarixi: 14.07.2020; Son istifadə tarixi: 13.07.2023) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Növbəti istehsal zamanı qablaşma üzərində köməkçi ingredientlərin beynəlxalq adlarının və yaş həddinin göstərilməsi zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Selenium Plus Zinc / Selen Plus Sink	Tablet	1	Zinc Gluconate – 129 mg (Zinc 15 mg), Vitamin C 96-98% (HydroxyPropylMethylCellulose 2-4%) – 104 mg (Vitamin C 90 mg), L-Selenomethionine 1.25% (Dicalcium Phosphate 98.75%) – 22.5 mg (Selenium 100 mcg), Natural Vitamin E Powder (d-Alpha Tocopherol) – 13 mg (15 IU vitamin E TE), Vitamin A325 Acetate 13% (maltodextrin 35%, dextrin 30%, starch 20%, DL-Alpha Tocopherol 2%) – 10 mg	Calcium Carbonate 94-95% (Maltodextrin 5-6%), Microcrystalline Cellulose, Stearic Acid, Silicon Dioxide, Magnesium Stearate, HydroxyPropylMethylCellulose, Glycerine, Carnauba Wax	Bee Health Limited (for Holland &Barret International Limited)	Birləşmiş Krallıq	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selenium Plus Zinc (tablet №90) adlı məhsul sink və selen əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serebro B5	Daxilə qəbul üçün məhlul	50 ml			Honor İlaç Sənayə Ticarət Ltd.Şti	Türkiyə	23.10.2020	Xitam verilən müraciətlər	"Litpharm" MMC – nin 15.07.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Honor İlaç Sənayə Ticarət Ltd.Şti." şirkətinin istehsalı olan Serebro B5 (Daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun xarici görünüşü rəngsiz, şəffaf, xarakterik qoxulu maye (NS-də rəngi açıq qəhvəyi kimi qeyd olunub) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onunun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Serious Mass Banana	toz	2.72 kq	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamine) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 630 mg, Iron (as Ferrous Fumarate)– 5 mg, Phosphorus (as Dicalcium phosphate) – 460 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenomethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1mg.	Natural and Artificial flavors, Malic acid, Sucralose, Acesulfame Potassium, Lecithin, FD&C Yellow #5	Optimum Nutrition Inc	ABŞ	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Banana (toz 2.72 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serious Mass Banana	toz	5.44 kq	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamine) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 630 mg, Iron (as Ferrous Fumarate)– 5 mg, Phosphorus (as Dicalcium phosphate) – 460 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenomethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1mg.	Natural and Artificial flavors, Malic acid, Acesulfame Potassium, Lecithin, FD&C Yellow #40	Optimum Nutrition Inc	ABŞ	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Banana (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Serious Mass Chocolate	toz	5.44 kq	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamine) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 590 mg, Iron (as Ferrous Fumarate)– 8 mg, Phosphorus (as Dicalcium phosphate) – 430 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenmethionine) – 70 mca, Copper (as Copper gluconate) – 1.6 mg.	Cocoa, Natural and Artificial flavors, Medium chain triglyceries, Acesulfame Potassium, Lecithin	Optimum Nutrition Inc	ABŞ	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Chocolate (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serious Mass Strawberry	toz	5.44 kq	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamine) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 630 mg, Iron (as Ferrous Fumarate)– 5 mg, Phosphorus (as Dicalcium phosphate) – 430 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenmethionine) – 70 mca, Copper (as Copper gluconate) – 1mg.	Natural and Artificial flavors, Medium chain triglyceries, Acesulfame Potassium, Lecithin, FD&C Red #40	Optimum Nutrition Inc	ABŞ	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Strawberry (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serious Mass Strawberry	toz	2.72 kq	Maltodextrin – 228 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 5000 IU, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 200 IU, Vitamin E(d-alpha Tocopheryl succinate) – 30 IU, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folic acid) – 400 mcg, Vitamin B12 (Cyanocobalamine) – 10 mcg, Biotin (as biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Calcium (as Calcium citrate) – 630 mg, Iron (as Ferrous Fumarate)– 5 mg, Phosphorus (as Dicalcium phosphate) – 430 mg, Iodine (Potassium iodine) – 150 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenmethionine) – 70 mca, Copper (as Copper gluconate) – 1mg.	Natural and Artificial flavors, Medium chain triglycerides, Acesulfame Potassium, Lecithin, FD&C Red #40	Optimum Nutrition Inc	ABŞ	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Strawberry (toz 2.72 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sertaza	toz	3 q	Vitamin C - 500 mg, Fermented maltodextrins - 417 mg (120000 IU/g serratiopeptidase), Methylsulfonylmethane - 150 mg, Bromelain FROM pINEAPPLE(Ananas comosus L.)trunk- 45 mg.	fructose, orange flavor, citric acid, beta-carotene (vegetable oil, corn starch, glucose, DL-alpha-tocopherol, ascorbyl palmitate), silicon dioxide, steviol glycosides, sucralose,	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	28.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sertaza (toz, paketdə 3 q №20) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı östərilənməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Siberian Super Natural Sport Glucosamine & Chondroitin / Siberian Super Natural Sport Glukozamin və Xondroitin	Tablet	1	Glucosamine hydrochloride (active Glucosamine - 667.2 mg) - 800 mg, Chondroitin sulfate (active Chondroitin sulfate - 182 mg) - 200 mg, Microcrystalline cellulose - 160 mg, Lactose - 22 mg, Magnesium stearate - 10 mg, Food supplement complex "Nutraficient" - 8 mg	Ayrıca qeyd edilməyib	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Glucosamine & Chondroitin / Siberian Super Natural Sport Glukozamin və Xondroitin (tablet, № 120) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiya dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin. b)"BAD dərman deyil" yazısı "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilsin. c)"Həb" yazısı "tablet" yazısı ilə əvəz edilsin. d)"İstifadə qaydası" bəndində "böyük" yazısı qeyd edilsin.
Siberian Super Natural Sport Ultra Omega-3 / Siberian Super Natural Sport Ultra Omega-3	Kapsul	1	PronovaPure™ Omega-3 Polyunsaturated Fatty Acid Ultra Concentrate from Deep Sea Fish - 610 mg, Omega-3 PUFAs - 536 mg, including Docosahexaenoic acid - 130 mg, Eicosapentaenoic acid - 329 mg, Vitamin E - 3.65 mg	Gelatin capsule (Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin)	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Ultra Omega-3 / Siberian Super Natural Sport Ultra Omega-3 (kapsul №120) adlı məhsul idmançılar üçün omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adı qeyd edilsin. b)"İstifadə qaydası və əks göstərişlər" bəndi rəyə uyğun qeyd edilsin.
Silvekal	Tablet	2 x 15	Calcium Carbonate - 316 mg (equiv. to 126.5 mg elemental Calcium), Magnesium Oxide - 198.99 mg (equiv. to 120 mg elemental Magnesium), Zinc sulfate monohydrate - 27.45 mg (equiv. to 10 mg elemental Zinc), Sodium selenite - 0.098 mg (equiv. to 0.045 mg elemental Selenium), Cholecalciferol - 5 mg (equiv. to 500 IU Vitamin D3), Menaquinone - 7 - 0.02 mg (equiv. to 0.0002 Vitamin K2), Collagen -	Microcrystalline Cellulose, Silicon dioxide, Polyvinylpyrrolidone K30, Croscarmellose Sodium	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silvekal (tablet №30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silverol	məhlul	15 ml	Vitamin D (Cholecalciferol) - 166.67 IU (4.17 mcg)	Alpha tocopherol, Sunflower seed oil	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silverol (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Simba	Daxilə qəbul üçün məhlul	50 ml			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	15.10.2020	Xitam verilən müraciətlər	"Promostrim" MMC-nin 29.06.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan Simba (məhlul, 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı l-karnitin ingredientinin miqdarı 154.752 mq/5ml olaraq aşkar edilmişdir. □ Həmçinin, tərkibə aid sənəddə məhsulun tərkibində olan köməkçi maddələrin miqdarı göstərilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Simfer	Tablet	1	Ferrous fumarate (eq to Iron - 40 mg) - 125 mg, Folic acid - 300 mcg, Ascorbic acid - 80 mg, Vitamin B12 - 3 mcg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simfer (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralaların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sistomak Uro	Kapsul	-	Cranberry (Vaccinium macrocarpon) 10% proanthocyanidin (25 mg proanthocyanidin) - 250 mg, D-mannose - 50 mg, Lactobacillus acidophilus LA02+Bifidobacterium animalis lactis BS01 (0.8 x 10 ⁸ CFU) - 50 mg, Inulin - 30 mg	Magnesium salts of fatty acids, Beef gelatine, Red Iron Oxide, Titanium dioxide	Symbiofarm Sp. z.o.o	Polşa	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistomak Uro (kapsul, №30) adlı məhsul sidik-cinsiyət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilmişdir. b)"Uroseptik təsiri mələklər" yazısı ləğv edilmişdir. c)"Sidik axarları, sidik kisəsi və böyrəklərin iltihabı xəstəliklərində istifadə olunur" yazısı "sidik axarları, sidik kisəsi və böyrəklərin iltihabı xəstəliklərində qidanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ-dir" yazısı ilə əvəz edilmişdir. d)"Vaccinium macrocarpon" bitkisi Azərbaycan dilinə "Mərcani" kimi tərcümə edilmişdir.
Sıvı Propolis	Damcı	30 ml			Ersağ Bitkisel Sağlık Gıda Ltd. Şti.	Türkiyə	14.10.2020	Xitam verilən müraciətlər	"Ersağ Azərbaycan" MMC – nin 24.08.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "Ersağ Bitkisel Sağlık Gıda Ltd. Şti." şirkətinin istehsalı olan Sıvı Propolis (məhlul, 30 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun pH-ı 8.572 (10 % məhlul) (5.0 -- 7.5) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
SlezaVit	Kapsul	2 x 15	Vitamin premix BG 36341 (Zinc oxide - 10.0 mg, Ascorbic acid - 60.0 mg, Vitamin B1(as Thiamine mononitrate) - 1.5 mg, Vitamin B2 (Riboflavin) - 3.0 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.0 mg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 10.0 mg, Vitamin A (as Retinol acetate) - 1.0 mg, Selenium - 25.0 mcg, Chromium - 50.0 mcg, Lutein and Zeaxanthin (10:1) - 11.0 mg, Copper sulphate - 1.0 mg, Maltodextrin - 200,425 mg) - 300 mg, Blueberry dry extract - 60.0 mg	Microcrystalline cellulose, Colloidal silicon dioxide, Magnesium stearate, Titanium dioxide, Iron oxide red, Iron oxide black, Water, Gelatin	Adifarm LTD	Bolqarıstan	09.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SlezaVit (kapsul №30) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun dosyasında bir neçə Azərbaycan dilində istifadə üzrə təlimat təqdim edildiyi üçün və nümunənin qablaşması və içərisinə yerləşdirilmiş istifadə üzrə təlimat təqdim edilən sənədlər ilə uyğunsuzluq təşkil etdiyi üçün ekspertizada çətinlik yaranmışdır.İdxal zamanı məhsulun qablaşmasının və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" na uyğun olaraq təqdim edilməsi zəruridir.Həmçinin, "extract" sözünün Azərbaycan dilində tərcüməsi "ekstrakt" kimi qeyd edilmişdir.
Slim Stay	Kapsul	1 pl.flakonda 30 kapsul	Glucosmannan extract-371 mg, Green coffee extract-50 mg, Green tea extract-10 mg, Chromium-chloride-hexahydrate-10 mcg, Caffeine-1,3 mg.	Magnesium salts of fatty acids, Silicone dioxide, Dicalcium phosphate, Calcium carbonate, Capsula shell(gelatin).	JuvaPharma KFT	Macarıstan	14.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SLIM STAY (kapsul, №30) adlı məhsul maddələr mübadiləsini gücləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Slogren	daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 1.0 Mio IU/g (equiv. to 50000 IU Vitamin D3) - 50 mg, Menaquinone-7 (equiv. to 416.66 mcg Vitamin K2) - 92.59 mg	Capric triglyceride neutral oil	Ad Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.	Türkiyə	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Slogren (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Smart Hit Ferrum	Kapsul	30	Iron (as Liposomal iron) - 28 mg, Vitamin C (as Sodium L-ascorbate) - 70 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg, Vitamin B12 (as Methylcobalamin) - 2.5 mcg	Microcrystalline cellulose E 460, Magnesium salts of fatty acids E 470b, Silicon dioxide E 551, Capsule shell: hydroxypropyl methyl cellulose E 464, titanium dioxide E 171	Valentis UAB	Litva	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Smart Hit Ferrum (kapsul №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Smartex	Kapsul	2 x 15	DL-alpha-tocopherol acetate (50 % Vitamin E 60 mg) - 120 mg, Vaccinium myrtillus fruit extract - 100 mg, Ascorbic acid (Vitamin C) - 50 mg, Ginkgo biloba leaves extract - 30 mg, Tagetes erecta flower extract (50 % Lutein 10 mg) - 20 mg, Calendula officinalis flower extract (50 % Zeaxanthin 2 mg) - 4 mg, Vitamin A - 3 mg, Pyridoxine hydrochloride - 3 mg, Riboflavin (Vitamin B2) - 3 mg, Thiamine hydrochloride - 2 mg, Sodium selenite (10 % Selenium 40 mcg) - 0.4 mg, Zinc oxide (25 % Zinc 15 mcg) - 0.06 mg, Cholecalciferol (5 % Vitamin D3 15 mcg) - 0.3 mg, Chromium picolinate (20 % Chromium 0.05 mg) - 0.25 mg	Gelatin, Microcrystalline cellulose	Rad Gıda Laboratuvarı və İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	27.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Smartex (kapsul, №30) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib rəyə və istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən və düzgün tərtib olunmuşdur.
Spirulina	Kapsul	1	Spirulina Platensis tallus powder - 460.2 mg	Gelatin	Ersəğ Bitkisel Sağlık Gıda Ltd. Şti.	Türkiyə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spirulina (kapsul N 90) adlı məhsul immunitet sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adları həm də Azərbaycan dilində tərcüməsi əsasında qeyd edilmişdir. b)Köməkçi maddə düzgün qeyd edilmişdir.
Stimulax strong	Tablet	-	Cascara (Rhamnus Purshiana DC) bark - 133.5, Aloe (Aloe Ferox Miller) juice – 100 mg, Fennel (Foeniculum vulgare Miller) fruit - 83.5 mg, Senna (Cassia angustifolia Vahl.) leaves - 66.65 mg, Liquorice (Glycyrriza glabra L.) root – 25 mg, Gentian (Gentiana lutea L.) root – 25 mg, Dandelion (Taraxacum officinalis Web.) root - 16.65 mg, Alpine Rhamnus (Rhamnus alpinus L. ssp. Fallax M. et P.) bark - 16.65 mg, Rhubarb (Rheum palmatum L.) root/rhizome - 16.65 mg, Horehound - 16.65 mg, (Marrubium vulgare L.) herb with flowers - 16.65 mg	Dicalcium phosphate, Hydroxypropylcellulose, Microcrystalline cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Hydroxypropylmethylcellulose, Fatty acids, Microcrystalline cellulose	ESİ Srl	İtaliya	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən STİMULAX strong (tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: V330D, istehsal tarixi: 01.11.2019, son istifadə tarixi: 01.11.2022) bağırsaq peristaltikasını və həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)İstifadə qaydası rəyə uyğun olaraq göstərilmişdir. b) Azərbaycan dilində tərtib edilən stikerdə və qablaşdırma "həb" sözü "təb lət" ilə əvəz olunmuşdur. c)Sonuncu verdiyimiz rəyde "a" və "b" qeydlərinin mövcudluğuna baxmayaraq, təqdim olunan nümunədə onların kənarlaşdırılması üçün heç bir tədbir görülməmişdir. Qablaşdırma tərkib rəyə uyğun olaraq təqdim olunmayıb(bitkilərin elmi adları göstərilməyib.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Super Volos Aktiv / Super Hair Aktiv	Kapsul	5 x 10	Calcium carbonate - 100 mg, Dicalcium phosphate - 85 mg, Saccharomyces cerevisiae - 50 mg, Zinc aspartate - 26.6 mg, Methionine - 25 mg, Cystine - 25 mg, Ferrous fumarate - 18 mg, Manganese aspartate - 7 mg, Copper aspartate - 3.7 mg, Vitamin B6 - 1.5 mg, Folic acid - 0.15 mg	Calcium stearate, Lactose, Sorbitol, Starch, Microcrystalline cellulose	Elit-Farm MMC	Ukrayna	30.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Super Volos Aktiv / Super Hair Aktiv (Kapsul №50) adlı məhsul Saçın möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəfi təsiri deyil. Qeyd:a)Məhsulun istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmiş. b)"Müalicə müddəti və müalicə kursu" yazıları ləğv edilmiş. c)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" nın tələblərinə uyğun olaraq tərtib edilmiş. d)Qablaşma və təlimatda verilən məlumat bir-birilə uyğunluq təşkil etməlidir.
Supradin® Kids Immuno	Çeynəmə pastili	1	Vitamin A (as Retinyl acetate) - 333.33 IU (100 mcg), Vitamin D (as Cholecalciferol) - 80 IU (2 mcg), Vitamin E (DL-alpha tocopheryl acetate) - 4.47 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.3 mg, Vitamin B2 (as Riboflavin) - 0.35 mg, Niacin (as Nicotinamide) - 4.5 mg, Vitamin B6 (in form of Pyridoxine hydrochloride) - 0.4 mg, Folic acid (as Pteroylmonoglutamic acid) - 75 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 0.5 mcg, Vitamin C (as Ascorbic acid) - 25 mg, Iron (in form of Ferrous fumarate) - 1.5 mg, Zinc (in form of Zinc sulfate) - 2 mg, Seabuckthorn fruit powder - 51 mg	Sugar, Glucose syrup, Coconut oil, Maltodextrin, Icing sugar, Gum arabic, Citric acid, Coloring food orange, Mono and diglycerides of fatty acids, Orange flavor, Water	F.Hunziker+ Co AG	İsveçrə	28.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Supradin® Kids Immuno (çeynəmə pastil, №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəfi təsiri deyil. Qeyd:a)"İstifadə qaydası" rəyə müvafiq olaraq qeyd edilmiş. b)Qablaşma və Azərbaycan dilində istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" na uyğun olaraq tərtib edilmiş.
Sustalin	Krem-şam	50 ml	Aleurites moluccana nut extract-2.5ml, Amaranthus caudatus seed extract-2.5ml, Ginkgo biloba leaf extract-2.5ml, Agastache foeniculum leaf extract-2.0ml, Mollusca extract-2.0ml, Velvet extract-2.0ml, Syzygium aromaticum bud extract-2.0ml, Resina pinus sibirica extract-1.5ml, Melissa officinalis herba extract-1.5ml, Urtica dioica root and herba extract-1.5ml, Fagopyrum esculentum herba extract-1.5ml, Plantago major leaf extract-1.5ml, Brassica oleracea	Ayrıca qeyd edilməmişdir	Saşera-Med MMC	Rusiya	16.10.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sustalin, Krem-şam 50ml", adlı məhsul oynaqlar nahiyəsində şişkinlik zamanı, qığırdaq toxumasının degenerativ prosesləri zamanı, oynaq kapsulunun qan təchizatının pozulması zamanı tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Synchrovitals II (Brain Support)/Sinxrovital II	Kapsul	1	Complex 1:Ginkgo biloba leaves dry extract (Including active flavonolglycosides - 42 mg) - 175 mg, Ginseng (Panax ginseng) root dry extract (Including active ginsenosides - 10 mg) - 125 mg, Gotu kola (Centella asiatica) aerial part dry extract - 100 mg, Ascorbylpalmitate (Including active Vitamin C - 19.6 mg) - 50 mg,Complex 2:Sage (Salvia officinalis) leaves dry extract - 250 mg, St.Johns wort (Hypericum perforatum) (Including active hypericin - 0.375 mg) - 125 mg Ascorbylpalmitate (Including active Vitamin C - 19.6 mg) - 50 mg, Scutellaria baicalensis root dry extract (Including flavonoids calculated as baicalin - 20 mg) - 25 mg	Gelatin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	05.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Synchrovitals II (Brain Support)/Sinxrovital II(kapsul, № 60) adlı məhsul beyin qan dövranını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də dərman vasitəsi deyil. Qeyd:a)Məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilmiş. b)"Centella asiatica" bitkisi Azərbaycan dilinə Asiya sentellasi kimi tərcümə edilmiş.
Tangoliv Forte	Tablet	2 x 15	Artichoke (Cynara scolymus L.) leaf dry extract ≥ 2.5% total caffeoylquinic acids calc. as chlorogenic acid - 100 mg, Milk Thistle (Silybum marianum (L.) Gaertn.) fruit dry extract 2% silymarin calc. as silybinin - 75 mg, L-Ornithine HCl - 70 mg, L-Arginine-L-Aspartate - 70 mg, L-Glutathione - 50 mg, Choline bitartrate - 50 mg, Vitamin B1 - 2 mg, Vitamin B2 - 1 mg	Microcrystalline cellulose, Hydroxypropyl cellulose, Vegetable magnesium stearate, Silica	Gricar Chemical S.R.L.	İtaliya	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tangoliv Forte (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Tempiron	Daxilə qəbul üçün məhlul	30 ml	Microencapsulated Pyrophosphate Iron (Iron - 25 mg) - 167 mg, Vitamin C - 40 mg, Folic acid - 300 mcg, Vitamin B12 - 2 mcg	Water, Fructose, Potassium sorbate, Citric acid, Sucralose, Flavour black cherry	İnalme S.r.L	İtaliya	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempiron (Daxilə qəbul üçün məhlul-damcı 30 ml) adlı məhsul dəmir mikroelementinin və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. □ Qeyd:a)Qablaşmada tərkib rəyə (tərkibə aid sənədə) uyğun qeyd edilsin.□ b)Azərbaycan dilində təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI" na uyğun tərtib edilmiş. c)İstifadə qaydası rəyə uyğun qeyd edilsin.
Tenzim	Kapsul	4 x 10	Papain - 90 FIP units, Pancreatin - 345 FIP units, Bromelain - 225 FIP units, Rutoside trihydrate (Rutin) - 50 mg, Lipase - 34 FIP units, Trypsin - 360 FIP units, Chymotrypsin - 300 FIP units, Amylase - 50 FIP units	Silicon dioxide, Magnesium stearate, Hypromellose, Titanium dioxide, Gellan gum	Fortex Nutraceutical LTD	Bolqarıstan	14.10.2020	Xitam verilən müraciətlər	"Caspi Group MMC" tərəfindən 10.09.2020-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Bolqarıstanın "Fortex Nutraceutical LTD" şirkətinin istehsalı olan Tenzim (kapsul, №40) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, kapsulun dezinfektasiya müddəti (NS-ə əsasən suda maks. 30 dəq. olsa da, kapsul dağılmır) normativ sənəd bərdə göstərilən bərabər uyğun gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Thermo Complete/ Termo Komplit	Tablet	78,9	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	27.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi:190590F, istehsal tarixi: 25.06.2020, son istifadə tarixi: 25.06.2022) adlı məhsul çəkini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəm an vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""bioloji fəallığa malik qida əlavəsi"ilə əvəz olunsun.□ b)"a" qeydi sonuncu rəyde qeyd olunsu belə heç bir tədbirlər görülməmişdir.
Thermo Complete/Termo Komplit	Tablet	78,9q	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	27.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi:190493C, istehsal tarixi:11.03.2020 , son istifadə tarixi: 11.03.2022) adlı məhsul çəkini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəm an vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""bioloji fəallığa malik qida əlavəsi"ilə əvəz olunsun.□ b)"a" qeydi sonuncu rəyde qeyd olunsu belə heç bir tədbirlər görülməmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Thermo Complete/Termo Komplit	Tablet	78.9q	Green tea extract (13 % Catechins) - 150 mg(Caffeine- 5,32 mg),Cocoa extract(8% Theobromine)- 75 mg(Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg, (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg(Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg(vit C-20 mg).	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF,Parsley herb powder,Cellulose powder NF,Cinnamon bark powder, Celery seed powder,Fennel seed powder, Alfalfa powder,Silicon dioxide Sipernat 50S,Sodium carboxymethylcellulose,Licorice root powder,Stearic acid(Vegetable source),Coating opadry NS-G clear 70W 19233,Magnesium stearate(NK).	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	27.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete / Termo Komplit(tablet, № 90) (Seriya nömrəsi:190563C, istehsal tarixi:04.06.2020 , son istifadə tarixi: 04.06.2022) adlı məhsul çəkini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də əlavə vasitə deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun;"bioloji aktiv qida əlavəsi""bioloji fəallığa malik qida əlavəsi"lə əvəz olunsun. b)"a" qeydi sonuncu rəydə qeyd olunsun belə heç bir tədbirlər görülməmişdir.
Tianshi Cell Rejuvenation	Kapsul	1 pl. flakonun içərisində 150 kapsul	Extract of herbal Gynostemma pentaphyllum - 22.5 mg, Tea polyphenol - 7.5 mg, Vitamin C (as L-Ascorbic acid) - 6 mg	Carrot powder; capsule shell- gelatin	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cell Rejuvenation (kapsul № 150) adlı məhsul (Seriya nömrəsi: CE0030601D, istehsal tarixi: 06.03.2020, son istifadə tarixi: 05.03.2022) antioksidantlar mənbəyi kimi oksigen məhdudluğu olan şəraitdə işləyənlərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Təqdim olunan nümunənin üzərində dosyada təqdim olunmuş Azərbaycan dilində yazılan olan stiker mövcud deyildir.
Tianshi Chitosan	Kapsul		Degree of deacetylation of chitosan ≥ 85 g/100 g	Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau R	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Chitosan (kapsul, №100) (Seriya nömrəsi: CH0030501G, istehsal tarixi: 05.03.2020, son istifadə tarixi: 04.03.2022) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Dosyada stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilmişdir.
Tianshi Chitosan	Kapsul	-	Degree of deacetylation of chitosan ≥ 85 g/100 g	Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau R	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Chitosan (kapsul, №100) (Seriya nömrəsi: CH0030501B, istehsal tarixi: 05.03.2020, son istifadə tarixi: 04.03.2022) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Dosyada stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilmişdir.
Tianshi Cordyceps	Kapsul	1	Fermented Cordyceps Mycelium powder (Mannitol ≥ 6 g/100 g, Adenosine ≥ 0.15 g/100 g) - 500 mg	Capsule material (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cordyceps (kapsul, №100) (Seriya nömrəsi: CG0032401A, istehsal tarixi: 24.03.2020, son istifadə tarixi: 23.03.2022) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd:a)Dosyada stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilmişdir. b)Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilsin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Tianshi Cordyceps	Kapsul	-	Fermented Cordyceps Mycelium powder (Mannitol ≥ 6 g/100 g, Adenosine ≥ 0.15 g/100 g) - 500 mg	Capsule material (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	07.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cordyceps (kapsul, №100) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilsin.
Tianshi Grape Extract	Kapsul	-	Grape plant extract (Resveratrol ≥ 750 mg/100 mg) - 54.6 mg	Isomaltooligosaccharide, Starch, Magnesium stearate, Capsule (Gelatin, Titanium dioxide, Allura red, Brilliant blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Grape Extract (kapsul, №60) (Seriya nömrəsi: CB0042601C, istehsal tarixi: 26.04.2020, son istifadə tarixi: 25.04.2022) adlı məhsul orqanizmi zərərli maddələrdən qorumaq üçün tövsiyə olunan, antioksidant təsirə malik BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:a)Dossyede stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilə b. b)Stikerde tərkib rəyə uyğun tərtib edilsin və məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilsin.
Tianshi Grape Extract	Kapsul	-	Grape plant extract (Resveratrol ≥ 750 mg/100 mg) - 54.6 mg	Isomaltooligosaccharide, Starch, Magnesium stearate, Capsule (Gelatin, Titanium dioxide, Allura red, Brilliant blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Grape Extract (kapsul, №60) (Seriya nömrəsi: CB0033101B, istehsal tarixi: 31.03.2020, son istifadə tarixi: 30.03.2022) adlı məhsul orqanizmi zərərli maddələrdən qorumaq üçün tövsiyə olunan, antioksidant təsirə malik BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Stikerde tərkib rəyə uyğun tərtib edilsin və məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilsin.
Tianshi Spirulina	Kapsul	1	Dried Spirulina powder - 250 mg (Beta - carotene ≥ 60 mg/100 g)	Gelatin	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	29.09.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Spirulina (kapsul, №100) (Seriya nömrəsi: CD0010201A, istehsal tarixi: 02.01.2020, son istifadə tarixi: 01.01.2022) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Dossyede stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilə b.
Tianshi Super Calcium Powder for Children	toz	10 x 10	Zymolitic Bone Calcium powder (Calcium 3600-6750 mg/100 mg) - 1400 mg, Whole milk powder - 6136.5 mg, Isomaltooligosaccharide - 1600 mg, Egg yolk powder - 300 mg, Multi vitamins (Vitamin A - 3780 IU/100 g, Vitamin D - 984 IU/100 g, Vitamin C - 82.7 mg/100 g, Ferrum - 9.76 mg/100 g, Zinc - 15 mg/100 g), Taurine - 41.4 mg/100 g	Non-dairy creamer, Aspartame, Maltodextrin	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	13.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Super Calcium Powder for Children(səşe,toz, № 10g x 10) (Seriya nömrəsi: AC9123101B , istehsal tarixi: 31.12.2019, son istifadə tarixi: 30.12.2021) adlı məhsul kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adla yanaşı Azərbaycan dilində tərcüməsi qeyd edilsin.
T-Pas+300 ml	inf/m	300 ml	Sodium citrate dihydrate 3.18g, Sodium acetate trihydrate 4.42g, Sodium dihydrogen phosphate dihydrate 1.05g, Disodium hydrogen phosphate dodecahydrate 7.69g, Potassium chloride 0.37g, Magnesium chloride hexahydrate 0.30g, Sodium	Water for injection	Terumo BCT Inc.	ABŞ	24.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "T-Pas+300ml, 300ml inf/m", adlı məhsul trombotiklərin işlənilməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Tridevit	daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	Honor İlaç Sanayi ve Ticaret Limited Şirkət	Türkiyə	09.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tridevit (daxilə qəbul üçün məhlul - D3, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: İstifadə üzrə təlimatda "Xüsusiyyətləri" bölməsində məhsulun adı düzğün qeyd edilmişdir.
Tron-D	Daxilə qəbul üçün məhlul	200 ml	Calcium citrate - 400 mg, Magnesium sulphate - 100 mg, Vitamin D3 - 200 IU	Tricalcium phosphate, Guar gum, Glycerin, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Peppermint oleum, Deionized water, Xanthan gum, Food color agent (white), Blackberry aroma	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tron-D (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.
Ultra Cod Liver Oil Plus Omega-3 / Ultra Kod Qaraciyər Yağı Plyus Omega-3	Kapsul	3 x 20	Omega 3 Fish Oil (as Omega 3 Fish Oil 510 mg/g, EPA 270 mg/g, 180 mg/g) - 163 mg, Cod Liver Oil (as Cod Liver Oil) - 270.6 mg, Providing: EPA 67.8 mg, DHA 59.6 mg, Vitamin D3 (as Cholecalciferol 1 Mil.IU/g 24.0 mcg) - 0.6 mcg, Vitamin E (as D-Alpha Tocopherol 1000 IU/g 8.2 mg) - 5.5 mg	Gelatin 150 Bloom (I), Glycerin, Sweet Orange Oil	EuroCaps Ltd	Birləşmiş Krallıq	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Cod Liver Oil Plus Omega-3 / Ultra Kod Qaraciyər Yağı Plyus Omega-3 (kapsul № 60) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilmişdir.
Ultra Omega 3-6-9 / Ultra Omega 3-6-9	Kapsul	4 x 15	Omega-3 Fish oil (as Omega double strength oil 18:12 400.0 mg) - 400 mg, Blackcurrant Seed Oil (as Blackcurrant Seed Oil min 13% GLA 100.0 mg) - 100 mg, Pumpkin Seed Oil (as Pumpkin Seed Oil 100.0 mg) - 100 mg, Olive Oil (as Olive Oil 60.0 mg) - 60 mg, Vitamin E (as DL-Alpha Tocopherol Acetate 14.6 mg) - 9.8 mg	Glycerin, Gelatin, Purified Water	Capsugel Ploërmel	Fransa	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Omega 3-6-9 / Ultra Omega 3-6-9 (kapsul № 60) adlı məhsul omega 3-6-9 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilmişdir.
Ultra Vitamin D (D3) 1000 IU	Tablet	2 x 48	Vitamin D3 - 1000 IU (25 mcg)	Microcrystalline Cellulose, Magnesium Stearate, Strach (Pregelatinised Maize Strach), Hydroxypropyl Cellulose, Polyvinylpyrrolidone, Syloid - (Colloidal Silica, Silicon Dioxide), Purified Talc, Magnesium Silicate Prep, Polyvinylpyrrolidone, White colour dispersion, Glycerin BP vegetable grade	Thompson and Capper Ltd	Böyük Britaniya	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin D (D3) 1000 IU (tablet №96, seriya nömrəsi: UD2001SA; İstehsal tarixi: 01.05.2020; Son istifadə tarixi: 30.04.2024) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Təqdim olunan sənədlərdə Azərbaycan dilində stiker və istifadə üzrə təlimat qaydalara uyğun tərtib olunsun da, məhsulla birgə təqdim olunmamışdır.
Unodrops	daxilə qəbul üçün məhlul	50 ml	GABA (Gamma aminobutyric acid) - 100 mg, Glycine - 70 mg, Magnesium (as Magnesium citrate anhydrous) - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 30 mg	Deionized water, Raspberry flavour, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	08.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unodrops (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.
Urifar	Kapsul	3x10	D-mannose - 500 mg, Dry Cranberry fruit extract 10:1 (Vaccinium macrocarpon) - 200 mg	Citric acid E330, Silicon dioxide E551	Pharmacy Laboratories s.c	Poľşa	21.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən URIFAR(kapsul № 30) adlı məhsul sidik yollarının iltihabi xəstəliklərinin profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. □

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Urifar	Kapsul	3 x 10	D-mannose - 500 mg, Dry Cranberry fruit extract 10:1 (Vaccinium macrocarpon) - 200 mg	Citric acid E330, Silicon dioxide E551	Pharmacy Laboratories s.c	Polşa	14.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən URIFAR(kapsul № 30) adlı məhsul (Seriya nömrəsi: 001 , istehsal tarixi: 01.07.2020, son istifadə tarixi: 01.07.2023) sidik yollarının iltihabi xəstəliklərinin profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Urosfer	gel	10 ml x 14	Rosmarinus officinalis leaves dry extract– 150 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 150 mg, Vaccinium oxycoccos fruit dry extract – 100 mg, Orthosiphon stamineus leaf dry extract - 80 mg, Echinacea angustifolia herb dry extract – 78 mg, Levisticum officinale fruit dry extract - 50 mg, Vaccinium myrtillus fruit dry extract – 40 mg, Equisetum arvense herb dry extract – 40 mg, Potassium citrate – 30 mg, Magnesium citrate – 20 mg, Sodium citrate – 20 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sucralose, Orange flavor	Tan İlaç və Kosmetik San. Tic. Şti.	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən UROSFER(gel,səşe № 14) adlı məhsul Sidik-ifrazat yollarının fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uroval Manosa	Tablet	3 x 10	D-mannose - 400 mg, Vaccinium macrocarpon extract - 100 mg	Cellulose, Magnesium stearate, Coating (Hydroxypropyl methylcellulose)	Wallmark a.s	Çex respublikası	28.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroval Manosa (tablet, № 30) (Seriya nömrəsi: DOF1583 , istehsal tarixi: 01.07.2020, son istifadə tarixi: 01.07.2023) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Vemonil-C	Tablet	3 x 10	Ascorbic acid (Vitamin C) - 500 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone K30, Croscarmellose sodium, Silicon dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vemonil-C (tablet, №30) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Beta-qlükan, Exinaseya, İtburnu, C Vitamini və Sink	Kapsul	1	Beta-glucan - (1.3-1.6 Beta Glucan (75%))- 400 mg) - 300 mg, Vitamin C (as Calcium L-ascorbat - 161.724 mg) - 120 mg, Exhinacea pupurea herb extract - 100 mg, Zinc (as Zinc picolinate - 71.01 mg) - 15 mg, Rose canina fruit extract - 50 mg	Cellulose (E 460), Magnesium stearate (E 470b), Capsule shell mixture (Hydroxypropyl methyl cellulose (E 464), Gellan gum (E 418))	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	01.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Beta-qlükan, Exinaseya, İtburnu, C Vitamini və Sink (Kapsul, №30) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə məhsulun istehsal tarixində dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.
VeNatura L-qlütation 250 mq	Kapsul	6 x 10	Glutathione - 250 mg	Maltodextrin, Hydroxypropyl methyl cellulose (E 464), Magnesium stearate (E 470b), Talc (E 553b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura L-qlütation 250 mq (kapsul, №60) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Sambu-C	Kapsul	2 x 10	Black Elderberry (Sambucus nigra) fruit extract – 500 mg, Vitamin C (L-ascorbic acid) – 60 mg	Hydroxypropyl methyl cellulose (E 464), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Sambu-C e (kapsul №20) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: köməkçi maddələr hissəsində texniki səhvə yol verildiyi üçün rəy nömrəsi və rəy tarixi eyni qalmaqla rəy dəyişdirilir.
Veno Vet	Kapsul	3			Honor İlaç Sanayi Ticaret Ltd.Şti	Türkiyə	20.10.2020	Xitam verilən müraciətlər	

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı ödənilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Eksportizasiya nəticəsi
Verazol	Tablet	2 x 15	Tansy (Tanacetum vulgare) flowers dry extract - 50 mg, Ginger (Zingiber officinale) rhizomes dry extract - 50 mg, Clove (Syzygium aromaticum) flower buds dry extract - 25 mg, Black walnut (Juglan nigra) leaves dry extract - 50 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone K30, Magnesium stearate, Silicon dioxide, Croscarmellose sodium	.AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Verazol (tablet № 30) adlı məhsul qurd invazyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Anthelmin" farmakoloji təsiri yazılı ləğv edilmişdir.
Vestalon	Tablet	3 x 10	Cynara cardunculus L., folium (artichoke leaf) dried leaves dry extract (2:1) - 200 mg, Silybum marianum dried fruits (milk thistle) dry extract (25:1), (contain 40% silymarin) - 140 mg, L-ornithine - 200 mg	Magnesium stearate vegetable, Microcrystalline cellulose, Maltodextrin, Silicon dioxide, Talc.	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	29.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vestalon (tablet № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viberan	Tablet	3 x 10	Magnesium lactate dihydrate - 187.5 mg, Soy 40% iso-flavone standardised extract - 50 mg, Melissa 3% flavone standardised extract - 40 mg, Vitamin C (Ascorbic acid) - 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.55 mg	Microcrystalline cellulose (E 460), Polyvinylpyrrolidone/Povidone (E 1208), Nutraflavon brown 114F265031, Magnesium stearate (E 572), Silicone dioxide (E 551)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	30.09.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viberan (tablet, № 30) (Seriya nömrəsi: 350720, istehsal tarixi: 01.07.2020, son istifadə tarixi: 01.07.2023) adlı məhsul qadınlarda menapauza zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Vimarin Forte	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper II sulfate anhydrous 2.51 mg) – 1000 mcg, Iodine (as Potassium iodide 366 mcg) - 140 mcg, Iron (as Iron II sulfate 46.3 mg) – 17 mg, Calcium (as Calcium carbonate 250 mg) – 100 mg, Magnesium (as Magnesium carbonate 520 mg) – 150 mg, Selenium (as Sodium selenite 71.73 mcg) – 30 mcg Natural mixed carotenoids - 2 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (as ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 110 mcg.	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	13.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin Forte (tablet, № 30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yarı verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vimarin Kids	Şərbət	150 ml	Vitamin B1 (as Thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 110 mcg.	Sugar, Sucralose, Saccharine, Glycerol /E422, Linseed oil, Tutti-frutti flavor, Citric acid E/330, Xantan gum /E412, Tween 80, Sodium benzoate /E211, Deionized water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin Kids (şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yarı verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vision-Plus	Tablet	1	Anthocyanin (Cyaniding-3-O-glucoside) - 7.5 mg, Lutein - 2.055 mg, Zinc - 2.65 mg, Vitamin A - 0.12 mg, Vitamin B1 - 0.3 mg, Vitamin B2 - 0.3 mg	Starch, Sucrose powder, Sodium carboxymethyl starch, Magnesium stearate, Tablet coating (Hypromellose E5, Polyethylene glycol 4000)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	12.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vision-Plus (Tablet, № 60) (Seriya nömrəsi: MK0031001B, istehsal tarixi: 10.03.2020, son istifadə tarixi: 09.03.2022) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yarı verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Dosyada stiker təqdim edildiyi halda qablaşmanın üzərində istifadə edilməyib.
Visneurox LF	Göz damcı	10ml	Sodium Hyaluronate-0.75g, Citicoline Monosodium salt-20g	Phospholipids 90H, sodium phosphate monobasic dihydrate, sodium phosphate dibasic dihydrate, sodium chloride, Highly purified water up to 1000g	Omikron Italia S.r.l.,	İtaliya	25.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Visneurox LF, Göz damcısı, 10 ml", adlı məhsul konyunktiv, göz əməliyyatı, ətraf mühit faktorları səbəbindən yaranan qıcıqlanma, yangı və yad cisim hissini aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Vita C	Fışıldayan tablet	1	L-ascorbic acid - 900 mg, Zinc gluconate - 122 mg	Citric acid (E 330), Sodium hydrogen carbonate (E 500 ii), Sorbitol (E 420 i), Orange flavour, Beta carotene powder (Maltodextrin, Gum acacia (E 414), Sucrose, Medium chain triglycerides from coconut, Sodium ascorbate (E 301), Mixed tocopherols (E 306), Silicon dioxide (E 551), colour Natural	PEZ Production Europe Kft	Macarıstan	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita C (tablet №20) adlı məhsul C vitamininin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitalac / Vitakal	Kapsul	2 x 15	Vitamin D - 400 IU, Calcium (as Calcium carbonate) - 1000 mg	Capsulac 60 (Lactose monohydrate), Bovine gelatine	Cydonia doo	Bosniya və Herseqovina	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitalac / Vitakal (kapsul №30) adlı məhsul D3 vitamini və kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq qeyd edilsin. □ b)Məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adı, həm də Azərbaycan dilində tərcüməsi qeyd edilsin.
Vitagood	Şərbət	150 ml	Vitamin A (as Retinol) - 1000 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1 mg, Vitamin B3 (as Niacinamide) - 2.5 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 0.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.001 mg, Vitamin C (as L-Ascorbic acid) - 10 mg, Vitamin D3 (as Cholecalciferol) - 100 IU, Vitamin E (as D-alpha-tocopherol) - 0.75 mg, Zinc (as Zinc sulfate heptahydrate - 1 mg) - 0.23 mg, L-carnitine - 150 mg	Potassium sorbate, Sodium benzoate, Blackberry aroma, Xanthan gum, Deionized water	Ensa MNS GIDA Tədqiqatçı Üretim və Araştırma Merkezi	Türkiyə	23.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitagood (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma üzərində qeyd edilən terapevtik istifadə üçün (For therapeutic use) yazısı lağv edilsin.
Vital Plus Lachsöl	Kapsul	2 x 30	Salmon oil concentrate - 1500 mg, Omega-3 fatty acids - 450 mg, EPA (Eicosapentaenoic acid) - 232.5 mg, DHA (Docosahexaenoic acid) - 157.5 mg	Gelatin, Glycerin, Water	DR.Dünner AG	İsveçrə	12.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vital Plus Lachsöl (kapsul №60) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitanor Kids	Şərbət	150 ml	Vitamin C (as ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 110 mcg.	Sugar, Sucralose, Saccharine, Glycerol /E422, Linseed oil, Tutti-frutti flavor, Citric acid E/330, Xantan gum /E412, Tween 80, Sodium benzoate /E211, Deionized water	Honor İlaç Sanayi ve Ticaret Limited Şirket	Türkiyə	16.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitanor Kids (şərbət 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Viusid	toz	4 g x 21	Glucosamine sulfate potassium chloride - 666 mg, L-arginine - 666 mg, Malic acid - 666 mg, L- glycine - 333 mg, Alfalfa aerial parts extract (Medicago sativa L.) - 40 mg, Liquorice root extract (Glycyrrhiza glabra L.) - 33 mg, Vitamin C (L- ascorbic acid) - 20 mg, , Zinc sulfate - 5 mg, Pantothenic acid (D-calcium pantothenate) - 2 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 0.6 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 66 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0.3 mcg	Maltodextrina, Orange aroma,Aspartame,Sodium benzoate, Potassium sorbate, Citric Acid, Honey.	Sincrofarm S.L.for Catalysis S.L.	İspaniya	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viusid (saşe, toz, № 4 q x 21) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Cornerstone Research & Development, Inc.	ABŞ	07.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 90) (Seriya nömrəsi: B79717C17, istehsal tarixi: 23.10.2019, son istifadə tarixi: 23.10.2021) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin və "ana südü ilə qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə, "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə, "heb" yazısı "tablet" yazısı ilə əvəz edilsin.
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	1			Cornerstone Research & Development, Inc.	ABŞ			

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100,000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Cornerstone Research & Development, Inc.	ABŞ	07.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 90) (Seriya nömrəsi: B79718A17, istehsal tarixi: 30.10.2019, son istifadə tarixi: 30.10.2021) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də ən vasitəsi deyil. Qeyd: Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin və "ana südü ilə qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə, "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə, "həb" yazısı "tablet" yazısı ilə əvəz edilsin.
Xtra-Cal Advanced/Ekstrakal Edvans	Tablet	-	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.292 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.134 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.593 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.345 mg, Vitamin D3 (100,000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.33 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.714 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Cornerstone Research & Development, Inc.	ABŞ	07.10.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XTRA-CAL ADVANCED/EKSTRAKAL EDVANS (tablet, № 90) (Seriya nömrəsi: B70476B17, istehsal tarixi: 05.02.2020, son istifadə tarixi: 05.02.2022) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də ən vasitəsi deyil. Qeyd: Növbəti istehsal zamanı məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adları qeyd edilsin və "ana südü ilə qidalandırma" yazısı "laktasiya dövrü" yazısı ilə, "Bioloji aktiv qida əlavəsi" yazısı "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə, "həb" yazısı "tablet" yazısı ilə əvəz edilsin.
XX Women	Tablet	4 x 15	L- arginine-150 mg; Maca (Lepidium meyeri)-100 mg; Vitamin C(Acorbic acid)- 80 mg; Carob(Ceratonia siliqua) seed powder extract-80 mg; Yohimbe (Pausinystalia johimbe) root bark extract-70 mg; Ginkgo biloba leaf extract-40 mg; Magnesium sulfate(eq. magnesium 5,98 mg)- 30 mg; Zinc gluconate(eq. Zn 4,3 mg)-30 mg; Coenzyme-Q10- 20 mg; Vitamin E(as D-A-Tocopheryl acetate)- 20 mg; Vitex Agnus castus fruit extract- 10 mg; Lycopene(from Solanum lycopersicum)-5 mg; Vitamin B6(as Pyridoxin hydrochloridum)-1,5 mg; Vitamin B9(as Folic acid)-200 mcg; Sodium selenit(eq. elemental selenium 80 mcg)- 175,21 mcg; Vitamin B12(Cobalamine)-1,5 mcg.	Microcrystalline cellulose(E 460), Polyvinylpyrrolidone(E 201), Silicon Dioxide, Magnesium salts(E 470b).	CosmoActive İlaç A.Ş.	Türkiyə	02.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XX Women(tablet, № 60) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də ən vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "İstifadə göstərişlər"-də "Aşağıda göstərilən hallarda qidani bioloji fəallığa malik maddələrlə zənginləşdirmək üçün istifadə olunma bilər:" yazısını əlavə etmək.
Yantarex	Kapsul	10x3	Succinic acid – 200 mg, Lactic acid– 85 mg, Ginkgo biloba – 60 mg, Coenzyme Q10 – 50 mg, Magnesium oxide – 50 mg, Garlic (Allium sativum) – 50 mg, Calcium stearate – 5 mg	ayrıca göstəriləməmişdir	Farmakom PTF MMC	Ukrayna	19.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Yantarex (kapsul № 30) adlı məhsul orqanizmdə qan dövranını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də ən vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimat və qablaşmanın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər" (maddə 6) və «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) bəndinə uyğun olaraq tərtib olunması zəruridir.
Yodiron	Kapsul	3 x 10	Iron (as ferrous fumarate 30 mg) - 9 mg, Iodine (as Potassium iodide) - 150 mcg, Folic acid - 400 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Capsule shell: gelatin, titanium dioxide, iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	20.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Yodiron (tablet, №30) adlı məhsul dəmir, yod və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də ən vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Zazgin	Tablet	1	Ginkgo biloba leaf dry extract - 40 mg, Glycine - 60 mg, GABA - 100 mg, Pyridoxine hydrochloride - 5 mg, Magnesium sulphate heptahydrate (content Magnesium - 9.8 mg) - 100 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	26.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ZAZGIN (tablet N 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibinin Azərbaycan dilində qeyd edilən hissəsində Piridoksin hidroxlorid duzunun miqdarı qeyd edilmişdir.
Zekomax	Şərbət	100 ml	Beta 1.3 / 1.6 D glucan - 18.20 mg, Ascorbic acid (Vitamin C) - 75 mg, Zinc sulfate monohydrate (eq. to 6 mg Zinc) - 10.5 mg	Orange flavor, Xanthan gum, Sucralose, Riboflavin, Potassium sorbate, Sodium benzoate, Deionized water	.AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	22.10.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zekomax (şərbət, 100 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zuma Gilaton	Göz damcı	10 ml	Natrium hialuronat (Sodium hyaluronate) 0.4%	Di-Natrium fosfat (Di-Sodium phosphate), Natrium di-fosfat (Sodium di-phosphate), Tetranatrium EDTA (Tetrasodium EDTA), Natrium xlorid (Sodium chloride), Qliserin (Glycerin), Setrimid (Cetrimide), Təmizlənmiş su	Suprobion Sp.zo.Sp. Komandytowa	Polşa	29.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Zuma Gilaton, Göz üçün damcı, 10ml", adlı məhsul gözəlin qabaq səthinin (buynuz təbəqənin və konyunktivanın) nəmləndirilməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Zuma Visan	Göz damcı	10 ml	Göz otu bitkisinin ekstraktı (Eyebright herb extract)-0.1%, Çobanyastığı çiçək ekstraktı (Chamomile extract)-0.1%, Göy güləvar çiçəyi ekstraktı (Cornflower extract)-0.1%, Virciniya Hamamelisi ekstraktı (Witch hazel extract)-0.1%	Di-Natrium fosfat (Di-Sodium phosphate), Natrium di-fosfat (Sodium di-phosphate), Tetranatrium EDTA (Tetrasodium EDTA), Natrium xlorid (Sodium chloride), Setrimid (Cetrimide).	Suprobion Sp.zo.Sp. Komandytowa	Polşa	29.09.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Visan Zuma (Zuma Eyebright), Göz üçün damcı, 10ml", adlı məhsul kompüter və telefondan uzun müddət istifadə zamanı yaranan göz yorğunluğunu, diskomfortu və kontakt linzanın istifadəsindən sonra yaranan qıçılmanın aradan qaldırması və həmçinin göz səthinin nəmləndirilməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.